

Sığorta fəaliyyəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU¹

Bu Qanun Azərbaycan Respublikasında sığorta sisteminin inkişafının, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığortaçılardır, təkrarsıgortaçılardır, sığorta vəsitiçilərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində *tənzimləmə və nəzarətin* hüquqi və iqtisadi əsaslarını müəyyən edir.²

Bu Qanun sosial sığorta münasibətlərinə şamil edilmir.

1-ci Fəsil³ Ümumi müddəəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.1.1. sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;⁴

1.1.2. təkrarsıgorta – sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsıgortaçı ilə bağlanmış müqaviləyə müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

1.1.3. sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;⁵

1.1.4. sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektiinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;

1.1.5. sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;

1.1.6. faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;⁶

1.1.7. təkrarsıgortaçı – ~~sığorta və ya~~ təkrarsıgorta fəaliyyətinə lisenziyası olan, ilkin sığortaçı və ya ilkin təkrarsıgortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsıgorta müqaviləleri əsasında sığortalanmış (təkrarsıgortalanmış) riskləri təkrarsıgortalanlayan (təkrarsıgortaya qəbul edən) tərəf;⁷

1.1.8. təkrarsıgortalı – sığortaladığı və ya təkrarsıgortalandığı riskləri təkrarsıgorta müqaviləsi əsasında təkrarsıgorta etdirən (təkrarsıgortaya ötürən) sığortaçı və ya təkrarsıgortaçı;

1.1.9. *maliyyə bazarlarına nəzarət orqanı* – *maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;*⁸

1.1.10. sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektiinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya

razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin siğortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;

1.1.11. siğorta şəhadətnaməsi - siğorta müqaviləsinin bağlanması faktını təsdiq edən, siğortaçı tərəfindən siğortalıya və (və ya) siğorta olunana verilən sənəd;

1.1.12. siğorta qaydaları - *siğorta qanunvericiliyinə uyğun olaraq* siğortaçının həyata keçirdiyi könüllü siğorta növünün əsaslandığı, siğortaçının özü tərəfindən və ya bu Qanunun 16.5-ci maddəsinə uyğun olaraq *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və bu Qanunun tələbləri nəzərə alınmaqla qəbul edilən, həmin siğorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd;⁹

1.1.13. siğorta obyekti - siğortalının, yaxud siğorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;

1.1.14. siğorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü siğortada siğorta müqaviləsi ilə, icbari siğortada isə icbari siğorta qanunları ilə nəzərdə tutulan qaydada siğortalının siğortaçıya ödəməli olduğu pul məbləği;¹⁰

1.1.15. siğorta məbləği – siğortalanmış risklər üzrə siğortaçının öhdəliyinin icbari siğorta üzrə icbari siğorta qanunları ilə, könüllü siğorta üzrə siğorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;¹¹

1.1.16. qaytarılan məbləğ – həyatın yiğim siğortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən siğortaçının siğortalıya ödəməli olduğu pul məbləği;

1.1.17. siğorta predmeti – siğorta müqaviləsi üzrə siğortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal;

1.1.18. siğorta riski və ya risk – siğorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı siğortaçının üzərinə götürdüyü öhdəlik;

1.1.19. siğorta hadisəsi – icbari siğorta üzrə icbari siğorta qanunlarına, könüllü siğorta üzrə siğorta müqaviləsinə görə siğorta ödənişinin siğortalıya, siğorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;¹²

1.1.20. siğorta tələbi – siğorta hadisəsi baş verdikdə siğortalının, siğorta olunanın və ya faydalanan şəxsin siğortaçıya öz vəzifələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna, icbari siğorta qanunlarına və siğorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; bu anlayış təkrarsığorta müqavilələri üzrə təkrarsığortalının təkrarsığortaçıya etdiyi müvafiq müraciətinə münasibətdə “təkrarsığorta tələbi” kimi işlədirilir;¹³

1.1.21. siğorta ödənişi – siğorta hadisəsi baş verdikdə, icbari siğorta qanunlarına və ya siğorta müqaviləsinə uyğun olaraq siğortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;¹⁴

1.1.22. şəxsi tutum – siğorta və ya təkrarsığorta müqaviləsinə əsasən siğorta riskinin siğortaçının (təkrarsığortalının) öhdəliyində qalan hissəsi;

1.1.23. şəriklə siğorta – siğorta müqaviləsi ilə müəyyən edilmiş siğorta risklərinin birgə siğortalanması və siğorta ödənişi üzrə öhdəliklərin bölüşdürülməsi barədə bir neçə siğortaçının öz aralarında bağladıqları müqavilədən yaranan hüquqi və iqtisadi münasibətlər mexanizmi;

1.1.24. həyatın yiğim siğortası – siğortalının müntəzəm şəkildə ödədiyi siğorta haqlarının siğortaçıda müddətli yiğim vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat siğortasının aparılmasının forması;

1.1.25. aktuari – bu Qanuna uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasıının əsaslarını müəyyən edən, həmcinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;¹⁵

1.1.26. lisenziya – sığortaçıya sığorta fəaliyyətini, təkrarsıgortaçıya təkrarsıgorta fəaliyyətini, sığorta brokerinə sığorta brokeri fəaliyyətini, sığorta agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd;

1.1.27. tələb olunan kapital – sığortaçının maliyyə öhdəliklərinin tam həcmində yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ;

1.1.28. sığortaçının öz vəsaiti – sığortaçının öhdəliklərindən azad olan, məbləği *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanan vəsaitləri;

1.1.29. məcmu kapital – sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazımlı olan vəsaitin mövcud məbləği;

1.1.30. şəxs – fiziki şəxs və ya hüquqi şəxs;

1.1.31. yerli hüquqi şəxs – Azərbaycan Respublikasının hüdudlarında yaradılmış istənilən hüquqi şəxs;¹⁶

1.1.32. xarici fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı olmayan və daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olmayan fiziki şəxs;

1.1.33. xarici hüquqi şəxs – yerli hüquqi şəxs anlayışı ilə əhatə edilməyən hüquqi şəxslər;

1.1.34. xarici sığortaçı – öz ölkəsinin qanunlarına əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs;

1.1.35. xarici təkrarsıgortaçı – öz ölkəsinin qanunlarına əsasən təkrarsıgorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs;¹⁷

1.1.36. törəmə cəmiyyət - bu Qanunun məqsədləri üçün idarə edilməsində əsas təsisçisinin (səhmdarının) əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs;

1.1.37. asılı cəmiyyətlər - biri digərinin və ya onların hər birinin eyni üçüncü şəxsin (şəxslərin) əhəmiyyətli nəzarəti altında olan hüquqi şəxslər;

1.1.38. əhəmiyyətli müqavilə - bu Qanunun məqsədləri üçün, hər hansı şəxsə onun hüquqi şəxsin səhmlərinə malik olub-olmamasından asılı olmayıaraq həmin hüquqi şəxsə qərarların qəbul edilməsində mühüm təsir göstərmək səlahiyyəti verən müqavilə;

1.1.39. əhəmiyyətli nəzarət – bu Qanunun məqsədləri üçün səhmdarın hüquqi şəxsin yerləşdirilmiş adı səhmlərinin 50 faizinə və ya daha çox hissəsinə malik olması, yaxud əhəmiyyətli müqavilə əsasında hər hansı şəxs tərəfindən hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı;

1.1.40. mühüm iştirak payı – nizamnamə kapitalında yerləşdirilmiş səhmlərin 20 və ya daha çox faizinə birbaşa və ya dolayı yolla malik olma; şəxs hüquqi şəxsdə o zaman dolayı yolla mühüm iştirak payının sahibi hesab edilir ki, o, bu hüquqi şəxsdə mühüm iştirak payına malik olan digər hüquqi şəxsə əhəmiyyətli nəzarəti həyata keçirsin;

1.1.41. vətəndaş qüsursuzluğu – bu Qanunda nəzərdə tutulan şəxslər üçün:

1.1.41.1. qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması;

1.1.41.2. mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkumluğun olmaması;

1.1.41.3. müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmaması;

1.1.42. yaxın qohumlar – bu Qanunun məqsədləri üçün ər, arvad, valideynlər, övladlar, övladlılığı götürürlənlər, bacılar, qardaşlar, ərin və ya arvadin valideynləri, bacıları, qardaşları;

1.1.43. maliyyə sahəsi — bu Qanunun məqsədləri üçün bank, siğorta, qiymətli kağızlar sektorları və pensiya fondları.¹⁸

1.2. Aşağıdakı hallarda bu Qanunla müəyyənləşdirilmiş siğortaçı və xarici siğortaçı anlayışları müvafiq olaraq təkrarsığortaçını və ya xarici təkrarsığortaçını da əhatə edir:

1.2.1. müvafiq müddəada xüsusi olaraq fərqləndirilmədikdə;

1.2.2. yalnız siğortaçıya və ya xarici siğortaçıya münasibətdə tətbiq edilə bilən məzmun ifadə olunmadıqdə;

1.2.3. eyni cümlədə həm siğortaçı, həm də təkrarsığortaçı, yaxud həm xarici siğortaçı, həm də xarici təkrarsığortaçı anlayışından istifadə edilmədikdə;

1.2.4. siğortaçı və ya xarici siğortaçı anlayışından istifadə olunan müddəada yalnız təkrarsığortaçıya və ya xarici təkrarsığortaçıya şamil olunan başqa hal müəyyən edilmədikdə.

Maddə 2. Siğorta qanunvericiliyi

2.1. Azərbaycan Respublikasının siğorta qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və onun əsasında qəbul edilən normativ hüquqi aktlardan, icbari siğorta qanunlarından, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən ibarətdir.¹⁹

2.2. *Maliyyə bazarlarına nəzarət orqani* Azərbaycan Respublikasının Mülki Məcəlləsində, bu Qanunda və icbari siğorta qanunlarında nəzərdə tutulan hallarda siğorta bazarının tənzimlənməsi üzrə normativ *xarakterli* aktlar qəbul etmək, həmçinin siğortaçılardan və siğorta vasitəçiləri üçün normativləri müəyyən etmək səlahiyyətinə malikdir.²⁰

2.3. İcbari siğorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari siğorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.²¹

2.4. *Ələt azad iqtisadi zonasında siğorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.*²²

Maddə 3. İcbari və könüllü siğorta

3.1. İcbari və ya könüllü siğorta müqaviləsini yalnız müvafiq siğorta növünü aparmağa *maliyyə bazarlarına nəzarət orqanından* icazəsi olan siğortaçı bağlaya bilər.

3.2. İcbari siğortanın növləri, aparılması qaydaları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və icbari siğorta qanunları ilə müəyyən edilir.²³

3.3. Bu Qanunun 16.5-ci maddəsini nəzərə almaqla könüllü siğortanın növləri və müvafiq siğorta qaydaları siğortaçı tərəfindən müəyyən edilir.²⁴

3.4. İcbari siğorta növünü aparmağa icazəsi olan siğortaçı müvafiq icbari siğorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.²⁵

Maddə 4. Siğorta fəaliyyəti ilə bağlı müəyyən sözlərdən digər şəxslərin adlarında istifadəyə qadağalar

4.1. "Siğorta" və "təkrarsığorta" sözlərinin, onlardan törəmiş digər sözlərin, habelə onların digər dillərdəki tərcüməsinin (onların işlədildiyi mətnindən həmin sözün müvafiq olaraq

siğorta, təkrarsıgorta və ya siğorta vasitəciliyi fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallardan başqa), "siğorta brokeri" və "siğorta agenti" sözlərinin, həmçinin onların digər dillərdəki tərcüməsinin isə hər bir halda qeyd olunan fəaliyyət növləri ilə əsas fəaliyyət növü kimi məşğul olmayan şəxslərin öz adında istifadə etməsi qadağandır.²⁶

4.2. Siğorta vasitəciliyi fəaliyyəti üzrə lisenziyası ləğv olunmuş, yaxud bu Qanunda nəzərdə tutulmuş hər hansı növ lisenziya verilməsindən imtina edilmiş hüquqi şəxs, bu barədə *maliyyə bazarlarına nəzarət orqanının* müvafiq qərarının qəbul edildiyi tarixdən 2 ay müddətində bu Qanunun 4.1-ci maddəsinin tələbini təmin etməli və ya könüllü qaydada ləğv edilməlidir.

4.3. Hüquqi şəxs bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət etmədikdə *maliyyə bazarlarına nəzarət orqanının* iddiası əsasında məhkəmənin qərarı ilə məcburi qaydada ləğv olunur.

Maddə 5. Siğorta sistemi və siğorta bazarının iştirakçıları

5.1. Siğorta sistemi siğorta bazarının iştirakçılarından və *maliyyə bazarlarına nəzarət orqanından* ibarətdir.

5.2. Siğortacılar, təkrarsıgortaçılar, siğorta vasitəciləri, aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlərvə siğorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər siğorta bazarının peşəkar iştirakçılarıdır.²⁷

5.3. Siğortalılar, siğorta olunanlar və faydalanan şəxslər siğorta bazarının digər iştirakçılarıdır.²⁸

Maddə 6. Siğorta sirri

6.1. Aşağıdakı məlumatlar siğorta sirri hesab edilir:

6.1.1. siğortalının, siğorta olunanın və ya faydalanan şəxsin adı, ünvanı və digər şəxsi məlumatları;

6.1.2. hər hansı siğorta müqaviləsinin siğorta məbləği və ya qaytarılan məbləğ;

6.1.3. hər hansı siğorta müqaviləsi üzrə ödənilmiş, yaxud ödənilməmiş siğorta haqqı;

6.1.4. hüquqi şəxs olan siğortalının, siğorta olunanın və ya faydalanan şəxsin kommersiya və ya biznes sirri;

6.1.5. siğortalının, siğorta olunanın və ya faydalanan şəxsin şəxsi və ailə həyatı ilə bağlı, o cümlədən səhhətinə və əmlakına aid məlumatlar.

6.2. Siğorta bazarının peşəkar iştirakçıları peşəkar fəaliyyətləri nəticəsində əldə etdikləri siğorta sirri hesab edilən məlumatları qorunmalı, həmin məlumatları aşağıdakı hallardan başqa digər şəxslərə açıqlamamalıdırular:

6.2.1. siğorta sirrinin aid olduğu şəxsin yazılı razılığı əsasında;

6.2.2. təkrarsıgorta və ya şəriki siğorta müqaviləsi bağlamaq məqsədilə təkrarsıgorta və ya şəriki siğorta müqaviləsinin digər tərəfinə, habelə təkrarsıgorta müqaviləsinin bağlanmasında vasitəcilik edən siğorta brokerinə;²⁹

6.2.3. səlahiyyətli orqanın qərarı əsasında ibtidai istintaq orqanının icraatında olan cinayət işləri üzrə həmin orqana;

6.2.4. məhkəmənin qərarı əsasında onun icraatında olan işlər üzrə həmin məhkəməyə;

6.2.5. siğorta sistemində tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı məsələlər üzrə *maliyyə bazarlarına nəzarət orqanı* yazılı tələbi əsasında həmin orqana, habelə *maliyyə bazarlarına nəzarət orqanının* səyyar yoxlama apardığı müddət ərzində müvafiq yoxlayıcıclara;³⁰

6.2.6. siğorta risklərinin qiymətləndirilməsi, siğorta hadisəsinin araşdırılması və (və ya) zərərlərin tənzimlənməsi üçün lazımlı olan istənilən məsələlər üzrə bu Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla siğorta əməliyyatlarına cəlb edilmiş siğorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslərə və ~~siğorta qanunvericiliyinə uyğun olaraq, siğorta əməliyyatlarına cəlb olunmuş~~ müstəqil ekspertlərə;³¹

6.2.7. "İcbari siğortalar haqqında" Azərbaycan Respublikasının Qanununda və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş siğorta növləri üzrə İcbari Siğorta Bürosuna;³²

6.2.8. fiziki şəxs siğortalı, siğorta olunan və ya faydalanan şəxs öldükdə aşağıdakı şəxslərə:

6.2.8.1. notariat qaydasında təsdiq edilmiş ərizələri əsasında vərəsələrə;

6.2.8.2. məhkəmənin qərarı əsasında icraatında olmuş müvafiq şəxslə bağlı vərəsəlik işləri olan məhkəməyə;

6.2.8.3. şəxsin ölüməsi haqqında şəhadətnamənin surəti əlavə olunmaqla müvafiq notariusun yazılı sorğusu əsasında olmuş şəxslə bağlı vərəsəlik məsələlərinə baxan notariusa;

6.2.8.4. xarici ölkələrin konsulluq idarələrinin yazılı sorğusu əsasında icraatlarında olmuş şəxslə bağlı vərəsəlik işləri olan həmin idarələrə.

6.2.9. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda maliyyə monitorinqi orqanına;³³

6.2.10. Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada bir-başa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına.³⁴

6.3. Siğorta sırrını qanuni yolla əldə edən bütün şəxslər onu yaymağa və digər şəxslərə açıqlamağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.³⁵

Maddə 6-1. Hesablaşmalar

Bu Qanunla müəyyən edilmiş hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.³⁶

Sığortaçının fəaliyyətinin əsasları

Maddə 7. Sığortaçının hüquqi statusu

7.1. Azərbaycan Respublikasının ərazisində sığorta və təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq lisenziya alınmalıdır.

7.2. Sığortaçı Azərbaycan Respublikasının ərazisində hər hansı sığorta növünü aparmaq üçün *maliyyə bazarlarına nəzarət orqanından* müvafiq icazə almalıdır.

~~7.3. Azərbaycan Respublikasının ərazisində təkrarsığorta fəaliyyətinin müstəsna fəaliyyət növü kimi həyata keçirilməsi üçün bu Qanunda nəzərdə tutulmuş qaydada lisenziya alınmalıdır.~~³⁷

7.4. Bu Qanunun 7.1-ci və 7.2-ci maddələrinə əməl etməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.³⁸

7.5. Sığortaçı öz fəaliyyətini bu Qanuna, Azərbaycan Respublikasının digər normativ hüquqi və *normativ xarakterli aktlara* və öz nizamnaməsinə uyğun olaraq həyata keçirən, ictimai əhəmiyyətli qurum olan kommersiya təşkilatıdır.³⁹

7.6. Sığortaçı kommersiya təşkilatı olan hüquqi şəxs olmaqla yalnız açıq səhmdar cəmiyyəti təşkilatı-hüquqi formasında fəaliyyət göstərə bilər.

Maddə 8. Sığortaçının qiymətli kağızları

8.1. Sığortaçının qiymətli kağızları, o cümlədən səhmləri yalnız adlı qiymətli kağız kateqoriyasında olmalıdır.

8.2. Sığortaçının nizamnamə kapitalını təşkil edən səhmlər yalnız adı səhm formasında olmalıdır.

Maddə 9. Sığortaçının adı

9.1. Sığortaçının adı Azərbaycan dilində müəyyən olunmalıdır.

9.2. Sığortaçının adında məna ifadə etməyən sözlərdən, o cümlədən hərf birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır.

9.3. Sığortaçı adının əks olunduğu lövhələrdə, blanklarda, möhürlərdə və karguzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlarda, reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaltılmış addan istifadə etməlidir.

9.4. Sığortaçının tam adında «sığorta» sözünün olması məcburidir.

9.5. Müstəsna olaraq həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçının tam adında "həyat" sözünün olması məcburidir.

9.6. Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçının tam adında «təkrarsığorta» sözünün olması məcburidir.⁴⁰

9.7. Əhəmiyyətli nəzarətin dövlətə məxsus olmadığı sığortaçının adında "Azərbaycan", "dövlət", "milli", "mərkəzi", "büdcə" və "respublika" sözlərindən istifadə edilməsi qadağandır.⁴¹

9.8. Sığortaçının öz adında əvvəllər təsis edilmiş və fəaliyyət göstərən sığortaçıların, habelə xarici sığortaçılardan adları ilə eyni olan, yaxud bir-biri ilə dəyişik salınacaq dərəcədə oxşar olan söz və ya söz birləşmələrindən istifadə etməsi qadağandır.

9.9. Öz adında səhmlərinin əlli faiz və ya daha çox hissəsinə malik olan xarici səhmdarının adından istifadə edən sıgortaçıya bu Qanunun 9.1-ci və 9.8-ci maddələrinin tələbləri şamil olunmur.

9.10. Sıgortaçı adında edilən dəyişikliklə bağlı müvafiq sənədləri hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün səlahiyyətli orqana təqdim etməzdən əvvəl həmin dəyişikliyi *maliyyə bazarlarına nəzarət orqanı* ilə razılaşdırılmalıdır.

Maddə 10. Sıgorta və təkrarsıgorta fəaliyyəti

10.1. Sıgorta fəaliyyəti sıgortaçı tərəfindən sıgorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sıgorta müqavilərinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sıgorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür.

10.2. Təkrarsıgorta fəaliyyəti sıgortaçı tərəfindən digər sıgortaçılardan sıgorta risklərinin qəbul edilməsi və ya həmin risklərin bölüşdürülməsi üzrə təkrarsıgorta müqavilərinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, ~~sıgorta fəaliyyətinə və ya~~ təkrarsıgorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür.⁴²

10.3. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sıgorta predmeti ilə bağlı əmlak mənafelərinin sıgortalanması yalnız yerli sıgortaçılar tərəfindən həyata keçirilir.

10.3-1. Kimmersiya məqsədli beynəlxalq dəniz və hava daşımaları ilə, həmçinin kosmik uçuşlar, daşımalar və qurğularla (peylər də daxil olmaqla) əlaqəli sıgorta riskləri (daşınan yükler, yükləri daşıyan nəqliyyat vasitələri və bunlarla bağlı hər hansı mülki məsuliyyət də daxil olmaqla) xarici sıgortaçılar tərəfindən sıgortalana bilər.⁴³

10.4. Sıgortalılar sıgortaçıları seçməkdə sərbəstdirlər.

10.5. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sıgorta predmeti ilə bağlı əmlak mənafelərinin yerli sıgortaçılarda sıgorta və ya təkrarsıgorta etdirilməsində yalnız yerli sıgorta brokerlərinin vasitəciliyindən istifadə olunmalıdır.⁴⁴

10.6. Sıgortaçılar Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sıgorta predmeti ilə bağlı əmlak mənafeləri üzrə riskləri yerli sıgortaçılarda və ya bu Qanunun tələblərinə cavab verən, həmçinin bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş xarici sıgortaçılarda təkrarsıgorta etdirə bilərlər. Belə təkrarsıgorta birbaşa, yerli sıgorta brokerləri və ya bu Qanunun tələblərinə cavab verən, xarici sıgortaçılarda təkrarsıgorta etdirmə zamanı bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş xarici sıgorta brokerləri vasitəsilə həyata keçirilə bilər.⁴⁵

10.7. Sıgortaçıların Azərbaycan Respublikasından xaricdə filial və nümayəndəlikləri yalnız *maliyyə bazarlarına nəzarət orqanının* razılığı ilə açıla bilər.

10.8. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları sıgortaçının fəaliyyətinə qarşı, onun əmlakına, o cümlədən bank hesablarındakı vəsaitlərinə sərəncam verə bilməzlər.⁴⁶

10.9. Sıgorta risklərinin və zərərlərin qiymətləndirilməsi, sıgorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi ilə bağlı xidmətlər sıgorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən həyata keçirildikdə də, bu fəaliyyət sıgorta xidmətlərinin tərkib hissəsi hesab edilir.

10.10. Azərbaycan Respublikasının siğorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda siğorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər.⁴⁷

10.11. Hər bir siğortaçı öz fəaliyyəti, habelə göstərdiyi siğorta xidmətləri barədə məlumatların elektron qaydada yayılması, şikayət və müraciətlərin bu qaydada qəbul edilməsi üçün rəsmi internet səhifəsinə, həmçinin bağladığı siğorta və təkrarsıgorta müqavilələrinə aid məlumatların elektron qaydada daxil edilməsi, emal olunması və saxlanılmasına imkan verən elektron informasiya sisteminə malik olmalıdır. Siğortaçıların rəsmi internet səhifəsi və elektron informasiya sistemi ilə bağlı minimum tələblər *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.⁴⁸

Maddə 11. Siğortaçının fəaliyyət istiqamətləri

11.1. Siğorta, bu Qanunun 11.4-cü maddəsində müəyyən edilmiş halda isə həmçinin təkrarsıgorta fəaliyyəti siğortaçının, müstəsna olaraq təkrarsıgorta fəaliyyəti isə təkrarsıgortaçının həyata keçirdiyi əsas fəaliyyət növüdür.⁴⁹

11.2. Siğortaçı və təkrarsıgortaçı əsas fəaliyyətlərindən başqa, yalnız aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:⁵⁰

11.2.1. mütəxəssislərin ixtisasının artırılması məqsədilə siğorta bazarının peşəkar iştirakçıları üçün təlimin təşkili və keçirilməsi;

11.2.2. siğortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;

11.2.3. informasiya texnologiyaları əsasında siğorta ilə bağlı xüsusi program təminatının hazırlanması və satışı;

11.2.4. siğorta ilə bağlı məsələlər, o cümlədən zərərlərin qarşısının alınması üzrə məsləhət xidmətlərinin göstərilməsi;

11.2.5. müstərilərinin sənədlərinin hüquqi ekspertizasının, habelə zərərlərin tənzimlənməsi zamanı hüquqi ekspertizanın keçirilməsi;

11.2.6. siğorta risklərinin qiymətləndirilməsi, siğorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi üzrə hüquqi, texniki və təşkilati yardımın göstərilməsi.

11.3. Müstəsna olaraq təkrarsıgorta fəaliyyəti ilə məşğul olan təkrarsıgortaçılar bütün siğorta sinifləri üzrə təkrarsıgorta əməliyyatları apara bilərlər.⁵¹

11.4. Hər hansı bir siğorta növünü həyata keçirməyə icazəsi olan siğortaçı həmin siğorta növünün əhatə etdiyi siğorta sinifləri üzrə təkrarsıgorta fəaliyyətini bu Qanuna uyğun olaraq təkrarsıgorta fəaliyyətinə alınmış ayrıca lisenziya əsasında həyata keçirə bilər.⁵²

11.4-1. İcbari siğorta növünü həyata keçirməyə icazəsi olmayan siğortaçı həmin növ üzrə təkrarsıgorta fəaliyyəti göstərə bilməz.⁵³

11.5. Siğorta müqaviləsi üzrə siğortaçı siğorta etdiyi riskləri təkrarsıgorta etdirdikdə təkrarsıgorta müqaviləsi üzrə təkrarsıgortalı hesab olunur.

11.6. Təkrarsıgortanın təşkili üçün siğortaçılar birgə fəaliyyət müqaviləsi əsasında təkrarsıgorta daxilları təsis edə bilərlər.

Maddə 12. İnhisarın qadağan olunması

12.1. Sığortaçılardan və sığorta brokerlərinin sığorta xidmətlərinin inhisara alınmasına və sığorta bazarında rəqabətin məhdudlaşdırılmasına yönələn sazişlər bağlaması, həmçinin bunlara səbəb ola bilən əməliyyatlar aparması qadağandır.

12.2. Sığorta bazarında inhisara qarşı müəyyən edilən qaydaların yerinə yetirilməsinə və tədbirlərin həyata keçirilməsinə nəzarət "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında" və "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.⁵⁴

12.3. Dövlət orqanlarının, onların struktur bölmələrinin, tabeliyində olan təşkilatların, yerlərdə olan bölmələrinin inzibati binalarında və ərazilərdə sığortaçılardan filial və nümayəndəliklərinin, habelə sığorta vasitəcilərinin fəaliyyət göstərməsi, o cümlədən sığorta müqavilələrinin bağlanması qadağandır.

Maddə 13. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması⁵⁵

13.1. Sığortaçilar, təkrarsı sığortaçilar və sığorta vasitəciləri cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitoring olunmalı pul vəsaitləri və digər əməliyyatlar barədə məlumatları maliyyə monitorinqi orqanına təqdim edir, özünü daxili nəzarət sistemini hazırlayıv və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.

Sığortaçilar, təkrarsı sığortaçilar və sığorta vasitəciləri qanunla müəyyən olunmuş hallarda və qaydada *sığortalının, sığorta olunanın, faydalanan şəxsin və benefisiar mülkiyyətçinin* və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, habelə onlar barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi və saxlanması tələblərinə əməl etməlidirlər.⁵⁶

13.2. Bu Qanunun 13.1-ci maddəsində göstərilən tələblərdən başqa digər tələblər "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi və *normativ xarakterli aktlar* ilə müəyyən edilir.⁵⁷

Maddə 14. Həyat və qeyri-həyat sığortası, onlara aid olan sığorta sinifləri

14.1. Sığortaçilar həyat sığortası və ya qeyri-həyat sığortası (ümumi sığorta) sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər.

14.2. Həyat sığortası sığorta obyektiñə görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərini özündə birləşdirir:

14.2.1. sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası;

14.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın ölüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası;

14.2.3. sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlliliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunu və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər

hallarda pensiya, yaxud renta şəklində dövri siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet siğortası;⁵⁸

14.2.4. siğorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə ~~vaxtaşlı~~ siğorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan əmək qabiliyyətinin itirilməsi hallarından siğorta;⁵⁹

14.2.5. siğorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə siğorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan saqlamaz xəstəliklərdən siğorta.

14.3. Qeyri-həyat siğortası (ümumi siğorta) özündə aşağıdakı siğorta siniflərini birləşdirir:

14.3.1. siğorta obyektiñə görə şəxsi siğortaya aid olan siniflər:

14.3.1.1. siğorta olunan bədbəxt hadisə, ~~yaxud xəstəlik~~ nəticəsində öldükdə, ümumi, yaxud peşə əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud bədbəxt hadisə nəticəsində saqlamlığına başqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən edilən məbləğdə, həmçinin siğorta olunanın əlavə xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdardında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan fərdi qəza ~~və xəstəlik~~ siğortası;⁶⁰

14.3.1.2. tibbi siğorta programına daxil edilən tibbi xidmətlərə görə siğorta olunanın tibb müəssisələrinin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdardında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan tibbi siğorta;

14.3.1.2-1. siğorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı xəstələnməsi, yaxud bədbəxt hadisə nəticəsində saqlamlığının pozulması ilə əlaqədar zəruri olan tibbi xərclərin, habelə siğorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdardında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan səfər siğortası;

14.3.1.3. bu Qanunun 14.3.1.1-ci və 14.3.1.2-ci maddələrində göstəriləməyən, siğorta obyektiñə görə şəxsi siğortaya aid olan digər siniflər.

14.3.2. Siğorta obyektiñə görə əmlak siğortasına aid olan əmlakın siğortası üzrə aşağıdakı siniflər:

14.3.2.1. Bu Qanunun 14.3.2.2 – 14.3.2.5-ci maddələrində sadalanmış əmlak istisna olmaqla, digər əmlakin, onun ərazisində və (və ya) içərisində yerləşən başqa əmlakla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı siğortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdardında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan əmlakın yanğından və digər risklərdən siğortası;

14.3.2.2. avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırlılması və ya oğurlanması nəticəsində siğortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdardında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin siğortası;

14.3.2.3. dəmiryol nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırlılması və ya oğurlanması nəticəsində siğortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdardında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı vasitələrinin siğortası;

14.3.2.4. hava nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırlılması və ya oğurlanması nəticəsində siğortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələrinin siğortası;

14.3.2.5. su nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırlılması və ya oğurlanması nəticəsində siğortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələrinin siğortası;

14.3.2.6. daşima üsulundan asılı olmayaraq yükün zədələnməsi, korlanması, məhv olması, yaxud hər hansı formada itkisi nəticəsində siğortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan daşima üsulundan asılı olmayaraq yüklərin (nəqliyyat) siğortası;

14.3.2.6-1. digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələndirilməsi ilə əlaqədar qaldırıqları iddiaları əsasında həmin əmlaka mülkiyyət hüququnun itirilməsi ilə əlaqədar siğortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan titul siğortası;

14.3.2.6-2. yanğın, təbii fəlakətlər, xəstəliklər, ziyanvericilərin yayılması və hücumu nəticəsində kənd təsərrüfatı bitkilərinin və (və ya məhsullarının) tam və ya qismən məhv olması ilə əlaqədar siğorta olunanın əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kənd təsərrüfatı bitkilərinin siğortası;

14.3.2.6-3. yanğın, təbii fəlakətlər, ziyanvericilərin yayılması və hücumu, yoluxucu xəstəliklər nəticəsində kənd təsərrüfatına aid edilən heyvanların və quşların, doşanların, ari ailələrinin, xəz dərili vəhşi heyvanların məhv olması ilə əlaqədar siğorta olunanın əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kənd təsərrüfatı heyvanlarının siğortası;⁶¹

14.3.2.7. bu Qanunun 14.3.2.1-14.3.2.6-3-cü maddələrində göstərilməyən, siğorta obyektiñə görə əmlak siğortasına aid olan əmlakın siğortası ilə bağlı digər siniflər.⁶²

14.3.3. Siğorta obyektiñə görə əmlak siğortasına aid olan mülki məsuliyyətin siğortası üzrə aşağıdakı siniflər:

14.3.3.1. siğortalının özü, yaxud onun etibar etdiyi şəxs siğortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin siğortası;

14.3.3.2. siğortalıya məxsus dəmiryol nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin siğortası;

14.3.3.3. siğortalıya məxsus hava nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında siğorta ödənişinin həyata

keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sigortası;

14.3.3.4. sigortalıya məxsus su nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sigorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sigortası;

14.3.3.5. sigortalının yükdaşıyan qismində nəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sigorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan yük daşıyanın mülki məsuliyyətinin sigortası;

14.3.3.6. sigortalı müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətini sigorta etdirdiyi hallarda müvafiq sigorta hadisəsinin baş verməsi ilə əlaqədar sigorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sigortası;

14.3.3.7. lazımı ixtisas keyfiyyətlərinə malik olan müxtəlif peşə sahiblərinin peşəkar fəaliyyətləri zamanı etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik üzündən xidmət göstərdiyi üçüncü şəxslərə dəyən zərər üzrə öhdəlikləri ilə əlaqədar sigorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan peşə məsuliyyətinin sigortası;

14.3.3.8. işçinin əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına dəyən xəsarət, yaranan xəstəliyi, yaxud ölümü nəticəsində onun əmlak mənafeləri ilə bağlı olan xərclərin əvəzinin işçiyə və ya ailəsinə ödənilməsi ilə əlaqədar işəgötürənin öhdəlikləri üzrə sigorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan işəgötürənin məsuliyyət sigortası;

14.3.3.9. bu Qanunun 14.3.3.1-14.3.3.8-ci maddələrində göstərilməyən, sigorta obyektiñə görə əmlak sigortasına aid olan ümumi mülki məsuliyyətin sigortası.

14.3.4. Sigorta obyektiñə görə əmlak sigortasına aid olan kredit sigortası üzrə aşağıdakı siniflər:

14.3.4.1. müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmiş şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sigorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kreditlərin sigortası;

14.3.4.2. ipoteka qoyanın (borclunun) ipoteka saxlayan (kreditor) karşısındaki ipoteka müqaviləsində nəzərdə tutulan borc öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sigorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan ipoteka sigortası;⁶³

14.3.4.3. bu Qanunun 14.3.4.1-14.3.4.2-ci maddələrində göstərilməyən, sigorta obyektiñə görə əmlak sigortasına aid olan kreditlərin sigortası üzrə digər siniflər.

14.3.5. Sigorta obyektiñə görə əmlak sigortasına aid olan qarışiq maliyyə risklərinin sigortası üzrə aşağıdakı siniflər:

14.3.5.1. əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə ilə əlaqədar sigortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sigorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan bazar dəyərinin düşməsi riskindən sigorta;

14.3.5.2. sigortalının kommersiya fəaliyyətində sigorta hadisəsi nəticəsində baş verən fasılə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə xərclərlə bağlı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sigorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan işin dayanması ilə bağlı risklərdən sigorta.

14.3.6. Gələcəkdə ortaya çıxan mübahisələr nəticəsində hüquqi müdafiə, məsləhət, danışıqların aparılması və bununla əlaqədar digər hüquqi xidmətlərin əldə edilməsi ilə bağlı, həmçinin istintaq, məhkəmə, arbitraj və digər bu kimi icraatların keçirilməsi zamanı ortaya çıxan xərclərin tam və ya qismən ödənilməsi üçün sıgorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hüquqi xərclərin sıgortası.⁶⁴

Maddə 15. Sığorta siniflərinə dair tələblər

15.1. Bu Qanunun 14.2.2-ci və 14.2.3-cü maddələrində nəzərdə tutulmuş sıgorta sinifləri həyatın yiğim sıgortasına aiddir.

15.2. ~~Bu Qanunun 14.3.2-ci maddəsində göstərilmiş hər hansı sıgorta sinifi üzrə sıgortaçıının zərərliliyi sıgorta nəzarəti orqanının müəyyən etdiyi həddən artıq olduqda o, həmin sinifə aid bir ildən çox müddəti əhatə edən sıgorta müqavilələri bağlaya bilməz. Zərərlilik dərəcəsinin müəyyən olunması qaydası sıgorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.~~⁶⁵

15.3. Bu Qanunun 14.3.3.1-14.3.3.5-ci və 14.3.3.9-cu maddələrinə əsasən mülki məsuliyyətin sıgortasında həm sıgortalının özünü, həm də üzərinə bu cür öhdəlik qoyula bilən digər şəxsin məsuliyyəti sıgortalana bilər. Mülki məsuliyyəti bu cür sıgortalanan digər şəxsin (şəxslərin) adı və ya kateqoriyası sıgorta müqaviləsində göstərilməlidir. Digər şəxsin (şəxslərin) mülki məsuliyyətinin sıgortalanması müqavilədə qeyd edilmədiyi halda yalnız sıgortalının özünün mülki məsuliyyəti sıgortalanmış hesab edilir.

Maddə 16. Sığorta və sıgorta qaydaları ⁶⁶

16.1. Sığorta növü sıgortaçı tərəfindən bir, yaxud bir neçə sıgorta sinifləri əsasında təklif edilən və sıgorta müqaviləsi bağlanması yolu ilə sıgortalılara təqdim olunan sıgorta məhsuludur.

16.2. Yalnız *maliyyə bazarlarına nəzarət orqanından* icazə alındıqdan sonra sıgortaçı müvafiq sıgorta növü üzrə sıgorta müqavilələri bağlaya bilər.

16.3. Bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müəyyən qaydalar mövcud olmadıqda sıgortaçı könüllü sıgorta növünün aparılmasına icazə almaq üçün hazırladığı müvafiq sıgorta qaydalarını *maliyyə bazarlarına nəzarət orqanı* ilə razılışdırmalıdır.

16.4. İcbari sıgortanın hər bir növünün aparılması üzrə əlavə tələblər icbari sıgorta qanunları ilə müəyyən edilir.⁶⁷

16.5. *Maliyyə bazarlarına nəzarət orqanı* fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sıgorta növü üzrə bütün sıgortaçılar üçün məcburi olan sıgorta qaydalarını müvafiq iera hakimiyyəti orqanının tapşırığı əsasında qəbul edir.⁶⁸

Maddə 17. Həyatın yiğim sıgortası üzrə fəaliyyətin həyata keçirilməsinin əlavə xüsusiyyətləri

17.1. Həyatın yiğim sıgortası üzrə fəaliyyət göstərən sıgortaçı sıgorta olunan şəxsə sıgorta müqaviləsinin ən azı 2 il müddətində qüvvədə olması şərti ilə, qaytarılan məbləğin 50 faizi həddində, həmin məbləğ girov qoyulmaqla borc verə bilər. Bu halda borc sıgorta müqaviləsinin qüvvədə olma müddətinin başa çatmasınadək qalmış vaxtdan çox müddətə verilə bilməz. Bu

maddədə nəzərdə tutulmuş borcun verilməsi qaydaları *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

17.2. Annuitet müqaviləsinin qüvvədə olduğu müddət ərzində siğortaçı dövri siğorta ödənişlərinin miqdarını aktuarinin rəyi əsasında artırı bilər.

17.3. *Həyatın yiğim siğortası və (və ya) annuitet siğortası üzrə fəaliyyət göstərən siğortaçı müştərilərə hesab açıqdə və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əmlə edilməsini təmin etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.*⁶⁹

Maddə 17-1. Siğorta müqavilərinin elektron sənəd formasında bağlanması⁷⁰

17-1.1. Siğortaçı siğorta müqavilərini yalnız aşağıdakı imkanlar mövcud olduqda elektron sənəd formasında bağlaya bilər:

17-1.1.1. siğorta etdirən şəxs siğorta müqaviləsini bağlamazdan əvvəl siğorta qaydalarının elektron versiyası ilə, o cümlədən bu qaydalarla təminat verilən risklərin birini və ya bir neçəsini elektron qaydada seçməklə təklif olunan siğorta şərtləri (siğorta haqqı, siğorta məbləği, azadolma məbləği, güzəştlər) ilə tanış olmaq və onu çap etdirmək imkanına malik olmalıdır;

17-1.1.2. siğorta müqaviləsini bağladıqdan sonra, siğortalı həmin müqavilənin qüvvədə olduğu və bu Qanunun 123.2-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində istənilən vaxt onun elektron versiyasına çıxış imkanına, eyni zamanda onu çap etdirmək və müvafiq elektron poçt ünvanına yönəldirmək imkanına malik olmalıdır.

17-1.2. Siğortaçının rəsmi internet səhifəsində bu Qanunun 17-1.1-ci maddəsində nəzərdə tutulan imkanlar mövcud olmadıqda, maliyyə bazarlarına nəzarət orqanı siğorta müqavilərinin elektron sənəd formasında bağlanması dayandırılması barədə əsaslandırılmış təqdimati həmin siğortaçiya verir.

3-cü Fəsil Siğortaçının təsisçiləri və səhmdarları

Maddə 18. Siğortaçının təsisçilərinin və səhmdarlarının kateqoriyası⁷¹

18.0. Aşağıdakılardan başqa hər bir şəxs, bu Qanunun tələbləri nəzərə alınmaqla siğortaçının təsisçisi və ya səhmdarı ola bilərlər:

18.0.1. vətəndaşlığı olmayan şəxslər;

18.0.2. siyasi partiyalar;

18.0.3. qeyri-hökumət təşkilatları (ictimai birliliklər və fondlar);

18.0.4. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları istisna olmaqla, digər beynəlxalq təşkilatlar.

Maddə 19. Siğortaçının təsisçisinə və ya səhmdarına dair tələblər

19.1. Fiziki şəxs siğortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:⁷²

19.1.1. müvafiq səhmləri almaq üçün kifayət qədər maliyyə vəsaitinin olması;

19.1.2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - vətəndaş qüsursuzluğu.

19.2. Hüquqi şəxs siğortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:⁷³

19.2.1. qanunla tələb olunduğu halda fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə uyğunluğu;⁷⁴

19.2.2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - yerli hüquqi şəxslərin icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu, xarici hüquqi şəxslərin isə beynəlxalq reyting təşkilatları tərəfindən verilmiş və Azərbaycan Respublikasının müvafiq kredit reytingindən aşağı olmayan reytingə malik olması.⁷⁵

19.3. Xarici siğortaçı siğortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:⁷⁶

19.3.1. öz ölkəsinin qanunvericiliyinin tələblərinə müvafiq olaraq maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə uyğunluğu;

19.3.2. fəaliyyətində qanun pozuntusuna yol verməməsi faktının öz ölkəsinin siğorta nəzarəti orqanı tərəfindən təsdiq edilməsi;

19.3.3. son beş il ərzində öz ölkəsində fasılısız olaraq siğorta və (və ya) təkrarsığorta fəaliyyətini həyata keçirməsi;

19.3.4. beynəlxalq reyting təşkilatları tərəfindən verilmiş və siğorta nəzarəti orqanının təsdiq etdiyi qaydalara uyğun olan müvafiq reytingə malik olması.

Maddə 20. Xarici kapitala dair əlavə tələblər

20.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün siğortaçlarının nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddi və bu payın hesablanması qaydaları *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.⁷⁷

20.2. Xarici siğortaçının Azərbaycan Respublikasının ərazisində filial açması qadağandır.

20.1-1. Siğortaçının nizamnamə kapitalında bir xarici fiziki şəxsin payı səhmlərin 10 faizindən, xarici fiziki şəxslərə məxsus payların ümumi həcmi 30 faizindən çox ola bilməz.

20.1-2. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları, xarici siğortaçilar, həmçinin xarici institusional investorlar (bank və kredit təşkilatları, pensiya fondları, investisiya fondları) istisna olmaqla, digər xarici hüquqi şəxslərin siğortaçının nizamnamə kapitalındaki ümumi payı səhmlərin 50 faizindən az olmalıdır.⁷⁸

Maddə 21. Mühüm iştirak payının əldə edilməsinə və ya əhəmiyyətli nəzarətə razılıq

21.1. Heç bir şəxs, o cümlədən siğortaçının təsisçisi və səhmdarı *maliyyə bazarlarına nəzarət orqanının* razılığı olmadan siğortaçının adı səhmlərini almaqla, onun nizamnamə kapitalında mühüm iştirak payına malik olması, həmçinin siğortaçının üzərində əhəmiyyətli nəzarəti həyata keçirməsi ilə nəticələnən müqavilə bağlaya bilməz.

21.2. Şəxs siğortaçında mühüm iştirak payını tam və ya qismən bu Qanunun tələblərini pozmaqla əldə edərsə, *maliyyə bazarlarına nəzarət orqanı* həmin payın və ya onun müvafiq hissəsinin müəyyənləşdirdiyi müddət ərzində ləğv edilməsi barədə şəxsə yazılı göstəriş verir.

Maddə 22. Mühüm iştirak payının əldə edilməsinə və ya əhəmiyyətli nəzarətə razılıq üçün müraciət

22.1. Siğortaçında mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxs bu Qanunun tələblərinə uyğunluğunu təsdiq edən sənədləri əlavə etməklə niyyətini *maliyyə bazarlarına nəzarət orqanı* ilə razılaşdırmaq üçün yazılı müraciət etməlidir.

22.2. *Maliyyə bazarlarına nəzarət orqanı* bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müraciətə baxarkən təqdim olunmuş sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya bu Qanuna uyğunsuzluq aşkar edərsə, müraciəti aldığı tarixdən etibarən 20 təqvim günü müddətində müraciət edəndən əlavə məlumatı, sənədi və ya izahatı yazılı şəkildə tələb etməlidir.⁷⁹

22.3. *Maliyyə bazarlarına nəzarət orqanı* bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müraciətə baxarkən sorğu əsasında müvafiq dövlət orqanlarından və digər şəxslərdən müraciətdə və ona əlavə edilmiş sənədlərdə qeyd olunan informasiyanın düzgünlüyü barədə məlumat almalıdır.⁸⁰

22.4. Dövlət orqanları və digər şəxslər bu Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş sorğuya onu aldıqları tarixdən 10 iş günü müddətində cavab verməlidirlər.

22.5. Müraciət edən bu Qanunun tələblərinə cavab verdikdə *maliyyə bazarlarına nəzarət orqanı* onun mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmasına razılıq verilməsi, əks halda isə belə razılıq verilməsindən imtina olunması barədə əsaslandırılmış (razılıq və ya bundan imtinanın əsasları və səbəbləri göstərilməklə) qərar qəbul edir.

22.6. *Maliyyə bazarlarına nəzarət orqanı* bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müraciəti və ya müvafiq halda 22.2-ci maddəsində nəzərdə tutulmuş əlavə məlumatı, sənədi, izahatı aldığı tarixdən etibarən 30 iş günü müddətində bu Qanunun 22.5-ci maddəsində göstərilən qərarın surətini müraciət edənə göndərir.

22.7. *Maliyyə bazarlarına nəzarət orqanının* bu Qanunun 22.5-ci maddəsində göstərilən qərarın surətini bu Qanunun 22.6-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət edənə göndərməməsi qeyd olunan mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmağa bu orqanın razılığı kimi qiymətləndirilir.

Maddə 23. Səhmdarın məlumat vermək vəzifəsi

23.1. Xarici siğortaçı olan səhmdar və ya siğortaçında mühüm iştirak payına malik olan yerli hüquqi şəxs aşağıda göstərilən müvafiq halın baş verdiyi tarixdən etibarən 10 iş günü müddətində bu barədə *maliyyə bazarlarına nəzarət orqanına* məlumat verməlidir.⁸¹

23.1.1. yerli və ya xarici hüquqi şəxsdə əhəmiyyətli nəzarətə malik olan şəxsin dəyişməsi;

23.1.2. yerli və ya xarici hüquqi şəxsdə əhəmiyyətli nəzarətə malik olan fiziki və ya hüquqi şəxsin müvafiq olaraq vətəndaş qüsursuzluğuna, yaxud işgüzar nüfuzuna təsir göstərən halın yaranması;⁸²

23.1.3. yerli və ya xarici hüquqi şəxsin rəhbər işçisinin vətəndaş qüsursuzluğuna təsir göstərən halın yaranması;⁸³

23.1.4. yerli və ya xarici hüquqi şəxsdə əhəmiyyətli nəzarətə malik olan şəxsin həmin hüquqi şəxsin nizamnamə kapitalındaki payının əhəmiyyətli nəzarətin itirilməsi ilə nəticələnən miqdarda azalması;⁸⁴

23.2. *Maliyyə bazarlarına nəzarət orqanı* bu Qanuna riayət edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə sıgortaçının nizamnamə kapitalında mühüm iştirak payına malik olan və ya ona əhəmiyyətli nəzarəti həyata keçirən səhmdarlardan, yaxud digər şəxslərdən ildə bir dəfə fiziki şəxs olan həmin səhmdarların vətəndaş qüsursuzluğuna, hüquqi şəxs olan həmin səhmdarların isə rəhbər işçilərinin vətəndaş qüsursuzluğuna aid məlumatlar tələb etməlidir.⁸⁵

Maddə 24. Səhmdarın səs hüququnun etibarsızlığı

24.1. Şəxs sıgortaçında mühüm iştirak payını bu Qanunun tələblərini pozmaqla əldə edərsə, onun bu yolla malik olduğu səhmlər üzrə səs hüququ Səhmdarların Ümumi Yiğincığının iclaslarında nəzərə alınır.

24.2. Səhmdarların Ümumi Yiğincığının bu Qanunun 24.1-ci maddəsi ilə qadağan olunan səs hüququ nəzərə alınmaqla qəbul etdiyi hər hansı qərar hüquqi qüvvəyə malik deyil və qəbul edildiyi andan etibarsızdır.

4-cü Fəsil Sığortaçılarda korporativ idarəetmə

Maddə 25. Sığortaçının idarəetmə orqanları

25.1. Sığortaçılarda korporativ idarəetmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, həmçinin bu Qanunda müəyyən olunmuş əlavə tələblər nəzərə alınmaqla formalaşdırılır və həyata keçirilir.

25.2. Sığortaçı aşağıdakı orqanlar tərəfindən idarə olunur:

25.2.1. ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yiğincığı;

25.2.2. ümumi rəhbərliyi və sıgortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən Direktorlar Şurası;

25.2.3. icra orqanı olan İdarə Heyəti;

25.2.4. sıgortaçının maliyyə təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirən Təftiş Komissiyası.

Maddə 26. Sığortaçının Səhmdarlarının Ümumi Yiğincığı

26.1. Səhmdarların Ümumi Yiğincığının Azərbaycan Respublikasının *Mülki Məcəlləsinin 107.1-ci maddəsində* nəzərdə tutulmuş müstəsna səlahiyyətlərindən başqa sıgortaçının Səhmdarlarının Ümumi Yiğincığının aşağıdakı əlavə səlahiyyətləri var:⁸⁶

26.1.1. digər hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoyulması, o cümlədən başqa sıgortaçının səhmlərinin alınması, sıgortaçının törəmə cəmiyyətlərinin təsis edilməsi və fəaliyyətlərinə xitam verilməsi barədə qərarlar qəbul etmək;

26.1.2. siğortaçının qiymətli kağızlarının, o cümlədən səhmlərinin buraxılması müddətlərini və şərtlərini müəyyənləşdirmək, siğortaçının kapitalının artırılması və ya azaldılması, xalis mənfəət hesabına ehtiyatların formalaşdırılması barədə qərarlar qəbul etmək;

26.1.3. bu Qanunun VIII Fəslində nəzərdə tutulmuş əsaslı dəyişikliklər barədə qərarlar qəbul etmək;

26.1.4. siğortaçının maliyyə, uçot, inzibati və kadr siyasetini müəyyənləşdirmək;

26.1.5. bu Qanunun 10.7-ci maddəsi nəzərə alınmaqla siğortaçının filial və nümayəndəliklərinin açılması və ya ləğvi barədə qərarlar qəbul etmək, onların əsasnamələrini təsdiq etmək;

26.1.6. bu Qanunun 75.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, siğortaçının müstəqil auditorunu seçmək və təyinatını geri götürmək;

26.1.7. siğortaçının büdcəsini təsdiq və qəbul etmək;

26.1.8. Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının əsasnamələrini təsdiq etmək;

26.1.9. Direktorlar Şurasından və Təftiş Komissiyasından hesabatlar almaq;

26.1.10. İdarə Heyətinin üzvlərini, o cümlədən sədrini və onun müavinlərini seçmək, onların səlahiyyətlərinə xitam vermək;

26.1.11. rəhbər işçilərin siğortaçının adından öhdəliklər qəbul etmək, səlahiyyətlərini və həmin səlahiyyətlərin siğortaçının digər əməkdaşlarına verilməsi hədlərini müəyyənləşdirmək;

26.1.12. siğortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş və Təftiş Komissiyası tərəfindən tövsiyə edilmiş maliyyə hesabatlarını təsdiq etmək.

26.2. Bu Qanunun 26.1.4-26.1.6-ci və 26.1.10-cu maddələrində nəzərdə tutulmuş səlahiyyətlər nizamnamə əsasında və ya Səhmdarların Ümumi Yiğincığının qərarı ilə siğortaçının Direktorlar Şurasına verilə bilər.

Maddə 27. Siğortaçının Səhmdarlarının Ümumi Yiğincığının iclasları

27.1. Siğortaçının Səhmdarlarının Ümumi Yiğincığının iclaslarında *səhmdarların səsvermədə iştirakının və qərar qəbul edilməsi qaydasının* Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallarından başqa, Direktorlar Şurası və İdarə Heyəti üzvlərinin vəzifəyə seçilməsi və vəzifədən azad edilməsi, başqa siğortaçının səhmlərinin alınması, törəmə cəmiyyətlərin təsis edilməsi məsələləri üzrə qərarlar iclasda təmsil edilən səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.⁸⁷

27.2. Səhmdarların Ümumi Yiğincığının növbəti iclasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada, ~~lakin maliyyə ili bitdikdən sonra 2 aydan gec olmayıan müddədə çağırılmalıdır.~~⁸⁸

27.3. Səhmdarların Ümumi Yiğincığının növbədənkənar iclasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada, həmçinin müvafiq hallarda Təftiş Komissiyasının tələbi ilə Direktorlar Şurası tərəfindən çağırılır.

27.4. Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə Səhmdarlarının Ümumi Yiğincığının icası gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.

Maddə 28. Siğortaçının Direktorlar Şurasının tərkibi və iclasları 28.1. Direktorlar Şurası üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri bu Qanunun 28.3-cü maddəsinə uyğun olaraq seçilən müstəqil şəxs olmalıdır.

28.2. Direktorlar Şurasının üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Direktorlar Şurasının üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.

28.3. Sığortaçının və ya *ona aidiyəti olan* şəxsin idarəetmə orqanının üzvü olmayan, həmçinin özü və ya arvadı (əri) sığortaçının və ya *ona aidiyəti olan* şəxsin hər hansı səhminə malik olmayan şəxs Direktorlar Şurasının müstəqil üzvü seçilə bilər.

28.4. Direktorlar Şurasının sədri sığortaçının Səhmdarlarının Ümumi Yiğincası tərəfindən şuranın üzvləri sırasından seçilir. Direktorlar Şurasının sədri sığortaçının digər idarəetmə orqanında vəzifə tuta bilməz.⁸⁹

28.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulanlardan başqa, aşağıdakı şəxslər də Direktorlar Şurasının üzvü ola bilməzlər:

28.5.1. bir sığortaçının digərində əhəmiyyətli nəzarətə və ya mühüm iştirak payına malik olduğu və ya sığortaçıların hər birinin səhmlərinin 50 faizi və ya daha çox hissəsi eyni səhmdarlara məxsus olduğu hallar istisna olmaqla, sığortaçının idarəetmə orqanının üzvləri;⁹⁰

28.5.2. sığortaçı olmayan üç və ya daha çox hüquqi şəxsin idarəetmə orqanının üzvü olan şəxslər.

28.6. Bu Qanunun 28.5-ci maddəsində göstərilən şəxslər Səhmdarların Ümumi Yiğincasının qərarı ilə Direktorlar Şurasının üzvü vəzifəsindən azad edilməlidirlər.

28.7. Direktorlar Şurası iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların keçirilməsi qaydası sığortaçının nizamnaməsi və ya Direktorlar Şurası haqqında əsasnamə ilə müəyyən edilir.

28.8. Direktorlar Şurasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Direktorlar Şurasının iclaslarında üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir.

Maddə 29. Sığortaçının Direktorlar Şurasının səlahiyyətləri

29.1. Sığortaçının Direktorlar Şurasının səlahiyyətlərinə aşağıdakılardır:

29.1.1. sığortaçının idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən sığortaçının İdarə Heyətindən hesabatlar almaq;

29.1.2. Səhmdarların Ümumi Yiğincası və İdarə Heyəti üçün tövsiyələr vermək;

29.1.3. bildirişlər göndərmək yolu ilə Səhmdarların Ümumi Yiğincasının iclaslarını çağırmaq və səhmdarların, İdarə Heyətinin və Təftiş Komissiyasının tələbi ilə keçirilən növbədən kənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini müəyyən etmək;

29.1.4. İdarə Heyətinin və Təftiş Komissiyasının iclaslarını çağırmaq;

29.1.5. sığortaçı tərəfindən qanuna əməl edilməməsi faktını müəyyən etdikdə pozuntunun aradan qaldırılmasını təmin edən tədbirlər görməklə Səhmdarların Ümumi Yiğincasını, İdarə Heyətini və Təftiş Komissiyasını bu barədə xəbərdar etmək;⁹¹

29.1.6. Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərindən başqa digər rəhbər işçiləri təyin etmək və onların əmək haqlarının miqdarını müəyyən etmək;

29.1.7. İdarə Heyətinin hər hansı bir üzvünün fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə onu vəzifədən kənarlaşdıraraq ~~Səhmdarların Ümumi Yiğincasını tərəfindən~~ İdarə Heyətinin yeni üzvü təsdiq edilənədək müvafiq vəzifənin icrası üçün bu Qanunun tələblərinə cavab verən digər şəxsi müvəqqəti seçmək;⁹²

29.1.8. öz üzvləri arasında, öz üzvləri ilə İdarə Heyətinin üzvləri arasında, həmçinin İdarə Heyətinin üzvlərinin öz aralarında baş verən mənafə toqquşmalarının tənzimlənməsi üzrə qaydalar müəyyənləşdirmək və təsdiq etmək;

29.1.9. siğortaçının biznes strategiyasını müəyyən etmək;

29.1.10. siğortaçının daxili nəzarət sistemini təşkil edən qayda və prosedurları aşağıdakı prinsiplər əsasında təsdiq etmək:

29.1.10.1. siğortaçının fəaliyyətinin Direktorlar Şurasının müəyyən etdiyi strategiyaya və qaydalara uyğun həyata keçirilməsi;

29.1.10.2. siğorta əməliyyatlarının yalnız lisenziyaya müvafiq qaydada aparılması;

29.1.10.3. siğortaçının aktivlərinin təhlükəsizliyinin təmin edilməsi;

29.1.10.4. verilən məlumatların mühasibat uçotunda tam, dəqiq, dürüst, yoxlanıla bilən formada və vaxtında eks etdirilməsi;

29.1.10.5. rəhbər işçilərin sahibkarlıq risklərini müəyyən etmək, qiymətləndirmək, tənzimləmək, belə risklər üçün kapitalın müvafiq səviyyəsini saxlamaq bacarığına malik olması;

29.1.10.6. siğortaçının fəaliyyəti zamanı "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsini təmin etmək;

29.1.11. siğortaçının kapital ehtiyatlarının formalasdırılması haqqında qərar qəbul etmək;

29.1.12. siğortaçının nizamnaməsində nəzərdə tutulmuş hallarda siğortaçının adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;

29.1.13. siğortaçının fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin daxili yoxlanması barədə qərar qəbul etmək;

29.1.14. müstəqil və ya daxili auditorların, habelə *maliyyə bazarlarına nəzarət orqanının* yoxlamalarının nəticələrinə baxmaq, bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;

29.1.15. qanunla, həmçinin siğortaçının nizamnaməsi ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.⁹³

29.2. Direktorlar Şurasının bu Qanunun 29.1.7-ci və 29.1.11-ci maddələrinə əsasən qəbul etdiyi qərarlar Səhmdarların Ümumi Yiğincığının iclasının gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır.

29.3. Siğortaçının məsul aktuarisini onun Direktorlar Şurası təyin etməlidir.⁹⁴

Maddə 30. Siğortaçının Direktorlar Şurasının vəzifələri

30.1. Siğortaçının Direktorlar Şurasının vəzifələri aşağıdakılardır:

30.1.1. öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsi üçün siğortaçının maliyyə vəsaitlərinin kifayət qədər saxlanılmasının təmin edilməsinə, siğortalılarla ədalətli rəftar olunmasına, siğortaçının biznesinin və digər əməliyyatlarının idarə olunmasına nəzarət etmək;

30.1.2. siğortaçının mənafelərinə uyğun gəlməyən halların aradan qaldırılması məqsədi ilə bu Qanunun VII Fəslində nəzərdə tutulmuş *aidiyyəti* şəxslərlə bağlanan əqdlərin müəyyənləşdirilməsi və araşdırılması üzrə təlimatı təsdiq etmək;

30.1.3. müştərilərlə ədalətli rəftar olunması, o cümlədən, onlara müvafiq məlumatların verilməsi, şəxsi məlumatlarının məxfiliyinin bu Qanuna uyğun olaraq qorunması, siğorta hadisəsi ilə bağlı zərərlərin vaxtında və ədalətli qiymətləndirilməsi, siğortalıların, siğorta olunanların və faydalanan şəxslərin siğorta tələbləri üzrə siğorta ödənişlərinin mümkün olan ən

tez müddət ərzində ödənilməsi, həmçinin siğortalıların və digər müştərilərin şikayətlərinə vaxtında baxılıb həll edilməsi üzrə təlimati təsdiq etmək;

30.1.4. əhəmiyyətli risklərin mütəmadi olaraq müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarətdə saxlanması məqsədi ilə risklərin idarə edilməsinin daxili siyasetini və qaydalarını təsdiq etmək;

30.1.5. böyük həcmli itkilərin baş verməsi risklərinin qarşısının alınması və əvvəlcədən nəzərdə tutulan gəlir əldə edilməsi üçün bu Qanunun VI Fəslinin tələblərinə cavab verən siğortaçının investisiya siyasetini təsdiq etmək;

30.1.6. təkrarsıgorta əməliyyatları üzrə siyaseti, o cümlədən təkrarsıgortanın etibarlığını, risklərin bölüşdürülməsinin ümumi səviyyəsini, hər bir risk üzrə şəxsi tutumun və hər bir siğorta hadisəsi üzrə öhdəliyin yuxarı həddini və təkrarsıgortanın siğortaçı üçün məqbul hesab edilən digər meyarlarını təsdiq etmək;

30.1.7. siğortaçının bu Qanunun 30.1.1-30.1.6-ci maddələrində nəzərdə tutulmuş siyasetə, strategiyalara və təlimatlara ciddi riayət etməsinə, şəraitin dəyişməsi nəzərə alınmaqla bu sənədlərə mütəmadi qaydada yenidən baxılmasına daimi nəzarəti həyata keçirmək.

Maddə 31. Siğortaçının İdarə Heyəti

31.1. Siğortaçının İdarə Heyəti üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir.

31.2. İdarə Heyətinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. İdarə Heyətinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.

31.3. Digər hüquqi şəxsin icra orqanında rəhbər vəzifə tutan şəxs siğortaçının İdarə Heyətinin üzvü ola bilməz. Siğortaçının İdarə Heyətinin üzvü digər hüquqi şəxsdə rəhbər vəzifəyə təyin olunduqda ~~Səhmədarların Ümumi Yiğincəğinin qərarı~~ ilə İdarə Heyətinin üzvü vəzifəsindən azad edilir.⁹⁵

31.4. İdarə Heyətinin üzvləri sırasından İdarə Heyətinin sədri və onun bir, yaxud bir neçə müavini seçilir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.

31.5. İdarə Heyətinin icası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

31.6. İdarə Heyətinin qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə İdarə Heyəti sədrinin səsi həllədici sayılır.

31.7. İdarə Heyəti fəaliyyətini Direktorlar Şurası tərəfindən işlənib hazırlanan biznes strategiyasına, həmçinin bu Qanunun 29.1.10-cu maddəsinə əsasən qəbul edilən qayda və prosedurlara uyğun olaraq həyata keçirir.

Maddə 32. Siğortaçının Təftiş Komissiyası, onun tərkibi və iclasları

32.1. Siğortaçının Təftiş Komissiyası üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri bu Qanunun 32.3-cü maddəsinə uyğun olaraq seçilən müstəqil şəxs olmalıdır.

32.2. Təftiş Komissiyasının üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Təftiş Komissiyasının üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.

32.3. Sığortaçının və ya *ona aidiyəti olan* şəxsin idarəetmə orqanının üzvü olmayan, həmçinin özü və ya arvadı (əri) sığortaçının və ya *ona aidiyəti olan* şəxsin hər hansı səhminə malik olmayan şəxs Təftiş Komissiyasının müstəqil üzvü seçilə bilər.⁹⁶

32.4. Təftiş Komissiyasının üzvləri sırasından Təftiş Komissiyasının sədri və onun bir, yaxud bir neçə müavini seçilir. Təftiş Komissiyasının sədrinin səlahiyyətləri Təftiş Komissiyası haqqında əsasnamə ilə müəyyən edilir.

32.5. Təftiş Komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

32.6. Təftiş Komissiyasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə Təftiş Komissiyasının sədrinin səsi həlledici sayılır.

Maddə 33. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri

33.1. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri aşağıdakılardır:

33.1.1. sığortaçının audit strategiyasını və siyasetini müəyyən etmək;

33.1.2. daxili audit planlarını təsdiq etmək;

33.1.3. müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;

33.1.4. Səhmdarların Ümumi Yiğincagına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

33.1.5. daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək;

33.1.6. səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq;

33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.⁹⁷

Maddə 34. Sığortaçının Təftiş Komissiyasının vəzifələri

34.1. Sığortaçının Təftiş Komissiyasının vəzifələri aşağıdakılardır:

34.1.1. sığortaçının maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət etmək;

34.1.2. illik maliyyə nəticələrini müzakirə etmək üçün müstəqil auditorla görüşlər keçirmək;

34.1.3. sığortaçının rəhbər işçilərinin müstəqil auditorla birgə işini təşkil etmək, müstəqil auditorun aşkarladığı çatışmazlıqların aradan qaldırılması və tövsiyələrinin tətbiqi üçün tədbirlər görmək;

34.1.4. sığortaçının idarəetmə orqanlarının müstəqil auditorlarla, səlahiyyətli dövlət orqanları, o cümlədən *maliyyə bazarlarına nəzarət orqanı* ilə əməkdaşlığını təmin etmək;

34.1.5. sığortaçının daxili nəzarət sisteminin səmərəliliyini İdarə Heyəti ilə müzakirə etmək;

34.1.6. sığortaçının maliyyə hesabatlarına, o cümlədən illik balansına baxmaq, müvafiq irad və tövsiyələrini Direktorlar Şurasına bildirmək;

34.1.7. Direktorlar Şurasının təqdimatı əsasında *aidiyyəti* şəxslərlə bağlanmasıна bu Qanunla icazə verilən əqdlərə rəsmiləşdirilməzdən əvvəl baxmaq və əqdin bu Qanunun tələblərinə və siğortaçının maraqlarına uyğunluğu barədə rəy bildirmək.⁹⁸

Maddə 35. Siğortaçının daxili audit xidməti

35.1. Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə siğortaçının daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.

35.2. Daxili audit xidmətinin rəhbəri Təftiş Komissiyasının təqdimatı ilə Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

35.3. Siğortaçılarda daxili auditin aparılması qaydaları *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

Maddə 36. Yardımçı komitələr

36.1. Direktorlar Şurası öz üzvləri sırasından yardımçı komitələr təşkil edə və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə edə bilər.

36.2. Yardımçı komitələrin təşkili və onlara müvafiq səlahiyyətlərin həvalə edilməsi Direktorlar Şurasının səlahiyyətlərini və vəzifələrini məhdudlaşdırır.

Maddə 37. Siğortaçının rəhbər işçilərinə dair tələblər

37.1. Siğortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və məsul aktuarisi siğortaçının rəhbər işçiləridir.⁹⁹

37.2. Siğortaçının rəhbər işçisi aşağıdakı tələblərə cavab verməlidir:

37.2.1. ali təhsili olmalıdır;

37.2.1-1. *baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır;*¹⁰⁰

37.2.2. müvafiq rəhbər vəzifəyə təyin olunmaq üçün aşağıdakı iş təcrübəsinə malik olmalıdır:

37.2.2.1. Direktorlar Şurasının sədri — siğorta sektorunda, həmçinin siğorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 3 il və ya digər maliyyə sahəsində ən azı 5 il, üzvləri — siğorta sektorunda, həmçinin siğorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində ən azı 4 il;

37.2.2.2. İdarə Heyətinin sədri — siğorta sektorunda, həmçinin siğorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 3 il və ya digər maliyyə sahəsində ən azı 4 il, üzvləri - siğorta sektorunda, həmçinin siğorta tənzimləməsi və nəzarəti sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində ən azı 3 il;

37.2.2.3. Təftiş Komissiyasının üzvləri, habelə daxili audit xidmətinin rəhbəri — siğorta sektorunda, həmçinin siğorta tənzimləməsi və nəzarəti sahəsində və ya audit sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində, habelə maliyyə menecmenti, mühasibatlıqla bağlı vəzifələrdə ən azı 3 il;

37.2.2.4. baş mühasib — siğorta sektorunda mühasib kimi ən azı 1 il və ya digər maliyyə sahəsində baş mühasib kimi ən azı 2 il, digər sahələrdə isə baş mühasib kimi ən azı 4 il;¹⁰¹

37.2.2.5. məsul aktuari – aktuari kimi ən azı 1 il;¹⁰²

37.2.3. ~~qanunvericiliklə müəyyən edilmiş qaydada~~ müflis elan olunaraq məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı 12 ay əvvəlki dövrdə həmin hüquqi şəxsin Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş mühasibi olmamalıdır. Bu tələb həmin hüquqi şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunaraq məcburi ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən etibarən 5 il müddətində tətbiq edilir;¹⁰³

37.2.4. siğortaçının rəhbər işçisi vəzifəsindən qanunla müəyyən olunmuş qaydada qeyri-qənaətbəxş fəaliyyətinə görə kənarlaşdırılmış olmamalıdır;¹⁰⁴

37.2.5. Səhmdarların Ümumi Yığıncağı istisna edilməklə, siğortaçının bir idarəetmə orqanının üzvü digər idarəetmə orqanının üzvü vəzifəsini, baş mühasibi və məsul aktuarisi siğortaçının Təftiş Komissiyasının üzvü vəzifəsini, daxili audit xidmətinin rəhbəri isə siğortaçıda digər hər hansı vəzifəni tuta bilməz;¹⁰⁵

37.2.6. bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməlidir;

37.2.7. *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilən qaydalara əsasən həmin orqanda müvafiq attestasiyadan keçməlidir.

37.3. Siğortaçının rəhbər işçilərinə dair bu Qanunun 37.2-ci maddəsinin tələbləri siğortaçının rəhbər işçisi vəzifəsini 60 gündən artıq müddətə müvəqqəti icra etməsi nəzərdə tutulan şəxslərə də şamil olunur.¹⁰⁶

37.4. Bu Qanunun 37.2-ci maddəsində göstərilən tələblərə cavab verməyən şəxslər rəhbər işçi vəzifəsinə uyğun hesab edilmir.

37.5. Bu Qanunun 37.2.7-ci maddəsinin tələbi Direktorlar Şurasının üzvlərinə və məsul aktuariyə şamil edilmir.¹⁰⁷

37.6. Bu Qanunun 37-ci maddəsində müəyyən edilmiş müvafiq sahədə və ya sektorda iş təcrübəsinə aid tələblər həmin sahədəki və ya sektordakı əsas fəaliyyətin həyata keçirilməsi ilə bağlı vəzifələrdəki iş təcrübəsini nəzərdə tutur.¹⁰⁸

Maddə 38. Siğortaçının rəhbər işçilərinin təyin edilməsi

38.1. Siğortaçının rəhbər işçisi vəzifəsinə *maliyyə bazarlarına nəzarət orqanını* məlumatlandırmaqla təyin edilir. Bu tələb siğortaçının idarəetmə orqanlarının üzvü vəzifəsinə növbəti müddətə yenidən təyin edilən şəxslərə şamil olunmur.¹⁰⁹

38.2. ~~Siğorta nəzarəti orqanının razılığı olmadan siğortaçının rəhbər işçisi vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar qəbul edildiyi andan etibarsızdır.~~¹¹⁰

38.3. Siğortaçı rəhbər işçisini vəzifəyə təyin edir və bu barədə 3 gün müddətində *maliyyə bazarlarına nəzarət orqanına* məlumat (rəhbər işçinin bu Qanunun 37.2-ci maddəsində müəyyən edilmiş tələblərə cavab verməsini təsdiqləyən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri ilə birlikdə) göndərir. *Maliyyə bazarlarına nəzarət orqanı* bu Qanunun 37.2-ci maddəsinin tələblərinə uyğunsuzluq aşkar etdikdə siğortaçıya bu barədə təqdimat verir.¹¹¹

38.4. *Maliyyə bazarlarına nəzarət orqanının* hər hansı şəxsin siğortaçının rəhbər işçisi vəzifəsinə təyinatı ilə bağlı müraciətinə bu Qanunun 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə yazılı etiraz etməməsi qeyd olunan təyinata bu orqanın razılığı kimi qiymətləndirilir.

38.5. Aşağıdakı hallarda *maliyyə bazarlarına nəzarət orqanı* siğortaçıya rəhbər işçisinin təyin edilməsinə verdiyi razılığın geri alınması və onun əsasında vəzifəyə təyin edilmiş şəxsin vəzifəsindən kənarlaşdırılması ilə bağlı təqdimat verir:¹¹²

38.5.1. razılığın verilməsi üçün əsas kimi götürülmüş məlumatların yanlış olması sonradan aşkar edildikdə;

38.5.2. rəhbər işçi siğortaçıda fəaliyyəti ilə bağlı yol verdiyi hüquq pozuntularına görə son 1 il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb edildikdə.

38.6. Siğortaçı məsul aktuarisi ilə bağlılığı əmək müqaviləsinə yalnız *maliyyə bazarlarına nəzarət orqanına* əsaslandırılmış müraciət etməklə, bu orqanın razılığı əsasında xitam verə bilər.¹¹³

Maddə 39. Siğortaçının xarici fiziki şəxs olan rəhbər işçisi

Xarici fiziki şəxslər siğortaçının rəhbər işçisi vəzifəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilir.¹¹⁴

Maddə 40. Siğortaçının rəhbər işçiləri üçün məlumatların açıqlığı

Rəhbər işçinin vəzifələrini yerinə yetirməsi üçün lazım olan məlumatlar, o cümlədən maliyyə hesabatları və digər hesabatlar siğortaçı tərəfindən təmin edilməlidir.

Maddə 41. Siğortaçının işçilərinin vəzifələri

41.1. Siğortaçının işçiləri, o cümlədən rəhbər işçiləri qanuna, siğortaçının nizamnaməsinə və daxili sənədlərinə, əmək müqaviləsinin şərtlərinə riayət etməli, funksiyalarının icrası zamanı siğortaçının mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmalı, müvafiq şəraitdə mümkün olan qayğı, çalışqanlıq və bacarıqla hərəkət etməlidirlər.¹¹⁵

41.2. Siğortaçının daxili sənədlərinin, həmcinin hər hansı müqavilənin müddəaları siğortaçının rəhbər və digər işçilərini qanunla müəyyən olunmuş məsuliyyətdən azad etmir.¹¹⁶

41.3. Rəhbər və digər işçilər öz funksiyalarını bu Qanunun 41.1-ci maddəsinin tələblərinə müvafiq olaraq yerinə yetirdikdə onların hər hansı məsuliyyətə cəlb edilməsi ilə, o cümlədən hüquqlarının müdafiəsi ilə bağlı xərclərinin əvəzi siğortaçı tərəfindən ödənilə bilər.

Maddə 42. Siğortaçının rəhbər işçiləri və müstəqil auditoru barədə məlumat

42.1. Səhmdarların Ümumi Yiğincığının aşağıda göstərilən şəxslər barədə qərar qəbul edilmiş hər iclasından sonra siğortaçı 10 iş günü ərzində *maliyyə bazarlarına nəzarət orqanına* aşağıdakı məlumatları təqdim etməlidir:

42.1.1. siğortaçının Direktorlar Şurasının, Təftiş Komissiyasının və İdarə Heyətinin üzvlərinin:

42.1.1.1. adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı;

42.1.1.2. iş təcrübəsi və ixtisas keyfiyyətləri;

42.1.1.3. digər hüquqi şəxsin idarəetmə orqanının üzvü olub olmaması barədə məlumat;

42.1.1.4. səlahiyyət müddətinin başa çatma tarixi;

42.1.2. siğortaçının müstəqil auditorunun:

42.1.2.1. fiziki şəxs olduqda — adı, soyadı, atasının adı, yaşadığı yer, hüquqi şəxs olduqda — adı və olduğu yer.¹¹⁷

42.1.2.2. təyin olunma tarixi;

42.1.2.3. fiziki şəxs olduqda — iş təcrübəsi və ixtisas keyfiyyətləri.¹¹⁸

5-ci Fəsil

Sığorta və təkrarsığorta fəaliyyətinin lisenziyalasdırılması

Maddə 43. Lisenziyalasdırmaya dair tələblər

43.1. Sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi bu Qanunla müəyyən edilmiş qaydada *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən həyata keçirilir.

43.2. Yeni təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq olaraq sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya 5 il müddətinə, lisenziya almaq üçün bu Qanunun 57.1-ci maddəsinə əsasən müraciət edən sığortaçıların müvafiq olaraq sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya isə müddətsiz verilir.

~~43.3. Sığorta fəaliyyətinə verilən lisenziya sığorta və təkrarsığorta fəaliyyəti ilə, təkrarsığorta fəaliyyətinə verilən lisenziya isə yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq hüququ verir.~~ ¹¹⁹

43.4. Sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi üçün müraciətə *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən iki mərhələdə baxılır:

43.4.1. təsisçilər və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər şəxs (şəxslər) tərəfindən lisenziya verilməsi üçün edilən ilkin müraciətə baxılması;¹²⁰

43.4.2. açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün yekun müraciətə baxılması.

Maddə 44. Lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim olunan sənədlər

44.1. Lisenziya verilməsi üçün ilkin müraciət edilərkən sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin təsisçilərinin və ya səhmdarlarının bu Qanunun 19-cu maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərlə yanaşı, aşağıdakı sənədlər təqdim edilməlidir:

44.1.1. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin bu Qanuna uyğun şəkildə müəyyən edilmiş adı və ünvanı əks olunmaqla lisenziya verilməsi barədə yazılı müraciət;

44.1.2. açıq səhmdar cəmiyyətinin nizamnaməsinin ~~notariat qaydasında təsdiq edilmiş~~ surəti, təsisçilərin sayı birdən artıq olduqda isə, həmçinin müvafiq qaydada təsdiq edilmiş təsis müqaviləsinin surəti;¹²¹

44.1.3. hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə təsisçilərin:

44.1.3.1. hüquqi şəxs kimi dövlət qeydiyyatna alınması haqqında şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

44.1.3.2. təsis sənədlərinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiqlənmiş surəti;¹²²

44.1.3.3. son üç maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə isə, bütün fəaliyyət dövrü üzrə, o cümlədən sənədlərin təqdim edildiyi tarixdən əvvəlki rübüñ ~~mühəsibət balansları, mənfəət və zərərlər haqqında~~ müstəqil auditor tərəfindən müvafiq rəy əlavə olunmaqla təsdiq edilmiş maliyyə hesabatları;¹²³

44.1.3.4. nəzərdə tutulan iştirak payını əldə etməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;

44.1.4. fiziki şəxs olan təsisçilərin şəxsiyyət vəsiqəsinin məlumatları, daimi yaşayış yerini, iş yerini (məşğılıyyət növünü) göstərən məlumatlar və sənədlər, səhmləri almaq üçün vəsaitinin kifayət qədər olmasını təsdiq edən sənədlər;

44.1.5. şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən, müvafiq qaydada təsdiq olunmuş sənəd;

44.1.6. təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar;

44.1.7. ən azı növbəti 3 il üçün aşağıdakı məlumatları əks etdirən biznes-plan:

44.1.7.1. təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin əsaslandırılmış məbləği;

44.1.7.2. fəaliyyətin ilkin mərhələsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərinin məbləği;

44.1.7.3. siğorta risklərinin növləri və qəbul ediləcək öhdəliklər;

44.1.7.4. marketinq planı, gələcək müştəri bazasının təsviri və ehtimal olunan müştəri qrupları;

44.1.7.5. təkrarsıgorta siyasətinin prinsipləri və təkrarsıgorta programı;

44.1.7.6. təsis edilən siğortaçının maliyyə nəticələrinə dair proqnoz;

44.1.7.7. auditi həyata keçirəcək müstəqil auditor barədə məlumat;

44.1.7.8. biznesin inkişaf etdirilməsi və ödəmə qabiliyyətinin artırılması planını gəlir və xərclər formasında əks etdirən, əməliyyatların həcminin və strukturunun, siğorta haqlarının, komisyon mükafatlarının, işlərin aparılması xərclərinin, siğorta ödənişlərinin, investisiya gəlirlərinin və vergilərin proqnozlaşdırılmış rəqəmlərdə ifadə olunduğu sadələşdirilmiş balans nümunəsi;

44.1.7.9. istifadə ediləcək ofis binasının, kompüter və telekommunikasiya sistemlərinin, elektron mühəsibat və digər kompüter programlarının təsviri;

44.1.7.10. daxili nəzarət mexanizmlərinin təsviri;

44.1.8. rəhbər işçi vəzifələrinə təyin olunması nəzərdə tutulan şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq edilmiş ərizəsi.

44.2. Maliyyə, vergi və hüquq mühafizə orqanları siğortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalında mühüm iştirak payını əldə etməyi nəzərdə tutan fiziki şəxs olan təsisçi və ya səhmdar, hüquqi şəxs olan təsisçinin və ya səhmdarın rəhbər işçiləri barədə *maliyyə bazarlarına nəzarət orqanının* tələb etdiyi məlumatları 10 gün müddətində verməyə borcludurlar.¹²⁴

44.3. ~~Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı xarici təsisçinin xarici ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmalıdır.~~¹²⁵

Maddə 45. Lisenziya verilməsi üçün ilkin müraciətə baxılması

45.1. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziya verilməsi üçün ilkin müraciətə bu Qanunun 44.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, 45.2-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə, əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən ən sonuncusunun ona təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.

45.2. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı sənədlər tam həcmidə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda *maliyyə bazarlarına nəzarət orqanı* sənədlərin tam həcmidə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb etməlidir.¹²⁶

45.3. *Maliyyə bazarlarına nəzarət orqanının* lisenziya verilməsi üçün ilkin müraciətə müsbət cavab verdiyi tarixdən etibarən 6 ay müddətində lisenziya almaq üçün yekun müraciət təqdim olunmalıdır.

45.4. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziya verilməsi üçün ilkin müraciətə baxılmasının nəticəsi barədə müraciət edənə bu Qanunun 45.1-ci maddəsində göstərilən müddətdə yazılı bildiriş göndərir.

Maddə 46. Lisenziya verilməsi üçün ilkin müraciətin rədd edilməsinin əsasları

46.1. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziya verilməsi üçün ilkin müraciəti aşağıdakı hallarda rədd edir:

46.1.1. bu Qanunun 44.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmidə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 45.2-ci maddəyə uyğun olaraq tələb olunan qaydada tamamlanmadıqda və ya düzəldilmədikdə;

46.1.2. bu Qanunun 18-ci, 19-cu və 20.1-ci maddələrinin tələbləri tam təmin olunmadıqda;

46.1.3. təsisçilərin maliyyə vəsaitləri səhmlərin ödənilməsi və təşkilati tədbirlər üçün kifayət etmədikdə;

46.1.4. biznes-plan gələcək fəaliyyət zamanı maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin, təsis edilən sigortaçının normal fəaliyyət göstərməsinin təmin edilməsi, habelə sigortalıların hüquqlarının müdafiəsi baxımından qənaətbəxş hesab edilmədikdə;

46.1.5. *maliyyə bazarlarına nəzarət orqanına* bu Qanunun 45.2-ci maddəsinə uyğun olaraq verilmiş tələbdən sonra da sigortaçı olmaq üçün təsis edilən hüquqi şəxs və onun təsisçiləri barədə yanlış məlumatlar təqdim edilməsi aşkar və şübhəsiz olduqda.

46.2. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziya verilməsi üçün ilkin müraciəti rədd etdikdə bu Qanunun 45.4-cü maddəsində nəzərdə tutulmuş bildirişdə bunun səbəblərini göstərməlidir.

Maddə 47. Lisenziya verilməsi üçün yeni ilkin müraciət

Lisenziya verilməsi üçün ilkin müraciət rədd edildikdə *maliyyə bazarlarına nəzarət orqanına* təkrarən təqdim edilən lisenziya verilməsi üçün müraciətə yeni ilkin müraciət kimi baxılır.

Maddə 48. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı müsbət cavabın dəyişdirilməsinin əsasları

48.1. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı müsbət cavabını aşağıdakı hallarda geri götürür:¹²⁷

48.1.1. lisenziyanın verilməsi üçün ilkin müraciətlə bağlı təqdim olunmuş sənədlərdə yanlış məlumatların mövcudluğunu sonradan aşkar edildikdə;

48.1.2. açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alınmış hüquqi şəxsin müvafiq lisenziya almadan sıgorta və ya təkrarsıgorta fəaliyyəti ilə məşğul olması faktı aşkar edildikdə;

48.1.3. təsisçilərdən asılı olmayan səbəblərə görə dövlət qeydiyyatının yubadılması halları istisna olmaqla, bu Qanunun 45.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə açıq səhmdar cəmiyyəti kimi hüquqi şəxslərin dövlət qeydiyyatına alınması təmin edilmədikdə.

Maddə 49. Sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin dövlət qeydiyyatı

Lisenziya verilməsi üçün ilkin müraciətinə *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müsbət cavab verildikdən sonra sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyəti "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınır.¹²⁸

Maddə 50. Lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədlər

50.1. Sığortaçı kimi təsis edilmiş hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün *maliyyə bazarlarına nəzarət orqanına* aşağıdakı sənədləri təqdim etməlidir:

50.1.1. adını, təşkilati-hüquqi formasını, olduğu yeri, hesablaşma hesabının nömrəsini və müvafiq bankın adını, lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;

50.1.2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

50.1.3. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq vergi orqanı tərəfindən uçota alınması haqqında sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

50.1.4. nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

50.1.5. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalının bu Qanuna uyğun olaraq bank hesabına ödənilməsini təsdiq edən sənədlər;

50.1.6. rəhbər işçi vəzifələrinə təyin edilən şəxslərin bu Qanunun tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;¹²⁹

50.1.7. bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar mövcud olmadıqda aparılmasına icazə istənilən könüllü sığorta növü (və ya növləri) üzrə sığorta qaydaları;

50.1.8. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin fəaliyyət göstərəcəyi ofis binasından istifadə hüququnu təsdiq edən sənədin surəti;

50.2. Bu Qanunun 50.1.7-ci maddəsi müstəsna olaraq təkrarsıgorta fəaliyyəti ilə məşğul olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinə şamil edilmir.

Maddə 51. Lisenziya verilməsi üçün yekun müraciətə baxılması

51.1. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziya verilməsi üçün yekun müraciətə bu Qanunun 50.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, 51.2-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.

51.2. Lisenziya verilməsi üçün yekun müraciətlə bağlı sənədlər tam həcmidə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda *maliyyə bazarlarına nəzarət orqanı* sənədlərin tam həcmidə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb etməlidir.¹³⁰

51.3. Lisenziya verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.¹³¹

51.4. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab edib bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra müvafiq lisenziya verir.¹³²

51.5. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziyanın verilməsi və ya lisenziya verilməsindən imtina olunması barədə məlumatı bu Qanunun 51.1-ci maddəsində göstərilən müddət ərzində müraciət edənə yazılı bildiriş göndərməklə çatdırır. Lisenziya *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən sığortaçının səlahiyyətli nümayəndəsinə şəxsən təqdim edilir.

51.6. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziyanın bu Qanunun 54-cü maddəsində nəzərdə tutulmuş qaydada reyestr də qeydə alındığı tarixdən etibarən 10 gün müddətində lisenziyanın verilməsi barədə müvafiq vergi orqanına bildiriş göndərir və lisenziya sahibinin vəsaiti hesabına Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində məlumat dərc etdirir.

51.7. Lisenziya aldıqdan 6 ay müddətində sığortaçı rəsmi internet səhifəsinin yerləşdirilmiş olduğu ünvan barədə məlumatı *maliyyə bazarlarına nəzarət orqanına* təqdim etməlidir.¹³³

Maddə 52. Sığorta və ya təkrarsıgorta fəaliyyətinə lisenziya verməkdən imtina edilməsinin əsasları

52.1. *Maliyyə bazarlarına nəzarət orqanı* siğorta və ya təkrarsıgorta fəaliyyətinə lisenziya verməkdən aşağıdakı hallarda imtina edir:

52.1.1. bu Qanunun 50.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmidə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 51.2-ci maddəyə uyğun olaraq tələb olunan qaydada tamamlanmadıqda və ya düzəldilmədikdə;

52.1.2. bu Qanunun və rəhbər işçilərlə bağlı 37-ci və 39-cu maddələrinin tələblərinə uyğunsuzluqlar aşkar olunduqda;

52.1.3. bu Qanunun 45.3-cü maddəsində müəyyən edilmiş müddət ərzində bu Qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin yaranması aşkar edildikdə;

52.1.4. *maliyyə bazarlarına nəzarət orqanına* bu Qanunun 51.2-ci maddəsinə uyğun olaraq verilmiş tələbdən sonra da lisenziya verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar təqdim edilməsi aşkar və şübhəsiz olduqda.

52.1.5. təsisçilərdən asılı olmayan səbəblərə görə dövlət qeydiyyatının yubadılması halları istisna olmaqla, siğortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyəti lisenziya verilməsi üçün bu Qanunun 45.3-cü maddəsində müəyyən edilmiş müddətdə *maliyyə bazarlarına nəzarət orqanına* yekun müraciət etmədikdə.

Maddə 53. Lisenziyanın forması

53.1. Siğortaçıya verilən lisenziyada aşağıdakı məlumatlar göstərilir:

53.1.1. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;

53.1.2. lisenziya verən *orqanın* adı;¹³⁴

53.1.3. lisenziya sahibinin tam adı və hüquqi ünvanı;

53.1.4. aşağıdakı kimi fəaliyyət növlərinin adı:

53.1.4.1. lisenziya siğorta fəaliyyətinə verildikdə "siğorta fəaliyyəti";¹³⁵

53.1.4.2. lisenziya təkrarsıgorta fəaliyyətinə verildikdə "təkrarsıgorta fəaliyyəti".¹³⁶

53.2. Yeni təsis edilən siğortaçıya verilən lisenziyada bu Qanunun 53.1-ci maddəsində göstərilənlərlə yanaşı lisenziyanın müddəti də göstərilməlidir.

53.3. Lisenziya *maliyyə bazarlarına nəzarət orqanının* rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

53.4. Lisenziyanın forması və doldurulması qaydaları *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

Maddə 54. Lisenziyaların reyestri

54.1. *Maliyyə bazarlarına nəzarət orqanı* verilən, qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan, həmçinin ləğv edilən lisenziyaların reyestrini aparır.

54.2. Reystre aşağıdakı məlumatlar daxil edilir:

54.2.1. lisenziya sahibinin tam adı və hüquqi ünvanı;

54.2.2. lisenziyaların verilmə tarixi, müddəti, nömrəsi və qeydiyyat nömrəsi;

54.2.3. lisenziyanın verilməsinə dair *maliyyə bazarlarına nəzarət orqanının* qərarının tarixi və nömrəsi;

- 54.2.4. fəaliyyət növünün adı;
- 54.2.5. lisenziyanı imzalayan məsul şəxsin vəzifəsi, adı, soyadı, atasının adı;
- 54.2.6. lisenziyanın qüvvəsinin dayandırılması tarixi və müddəti;
- 54.2.7. lisenziyanın qüvvəsinin məhdudlaşdırılması tarixi və müddəti;
- 54.2.8. lisenziyanın ləğv edildiyi tarix.
- 54.3. Lisenziyanın verilməsi, qüvvəsinin məhdudlaşdırılması və ya dayandırılması, həmçinin ləğv edilməsi barədə reyestr də qeydiyyat müvafiq qərar qüvvəyə mindiyi tarixdə aparılır.
- 54.4. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziyaların reyestr məlumatlarını özünün rəsmi internet səhifəsində yerləşdirməlidir.

Maddə 55. Sığorta növünün aparılmasına icazə

- 55.1. Sığortaçı könüllü sığorta növü üzrə fəaliyyətini *maliyyə bazarlarına nəzarət orqanının* verdiyi icazə əsasında həyata keçirir.
- 55.2. Sığortaçının könüllü sığorta növləri üzrə fəaliyyətinə icazə bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydaların mövcud olması hali istisna edilməklə müvafiq sığorta qaydaları *maliyyə bazarlarına nəzarət orqanı* ilə razılışdırıldıqdan sonra verilir.
- 55.3. İcbari sığorta növləri üzrə fəaliyyət *maliyyə bazarlarına nəzarət orqanından* icazə alındıqdan sonra həyata keçirilir.
- 55.4. Sığorta növünün aparılmasına icazə verilməsi ilə bağlı müraciət lisenziya alınması üçün yekun müraciətlə birlikdə, həmçinin lisenziyanın qüvvədə olduğu müddət ərzində *maliyyə bazarlarına nəzarət orqanına* təqdim edilə bilər.
- 55.5. Könüllü sığorta növü üzrə sığorta qaydalarına sığortaçının etdiyi dəyişikliklər *maliyyə bazarlarına nəzarət orqanı* ilə razılışdırıldıqdan sonra tətbiq edilə bilər.

Maddə 56. Sığorta növünün aparılmasına icazə verməkdən imtinanın əslərləri

- 56.1. *Maliyyə bazarlarına nəzarət orqanı* sığortaçıya sığorta növünü aparmağa icazə verməkdən aşağıdakı əslərlərdən biri olduqda imtina edir:
- 56.1.1. sığortaçının sığorta qaydalarının müddəələri mövcud normativ hüquqi və *normativ xarakterli aktlara* zidd olduqda;¹³⁷
- 56.1.2. sığortaçının sığorta qaydalarında sığortalıların, sığorta olunanların, yaxud faydalanan şəxslərin qanuni mənafelərinə uyğun olmayan müddəələr nəzərdə tutulduqda;
- 56.1.3. müvafiq sığorta qaydaları üzrə sığorta haqlarının tarif dərəcələri düzgün əsaslandırılmadıqda, yaxud aktuar hesablamalar adekvat olmadıqda;
- 56.1.4. bu Qanunun tələblərinə əməl edilməməsinə görə *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən verilmiş hər hansı təqdimatın və ya tətbiq edilmiş sanksiyanın tələblərinin yerinə yetirilməsi başa çatdırılmamış olduqda.

Maddə 57. Müddətsiz lisenziyanın verilməsi ilə bağlı müraciət

57.1. Sığorta və ya təkrarsıgorta fəaliyyətini davam etdirmək istəyən sığortaçı ilk lisenziyasının müddətinin başa çatmasına ən azı 1 ay qalmış yeni - müddətsiz lisenziyanın verilməsi üçün *maliyyə bazarlarına nəzarət orqanına* müraciət etməlidir.¹³⁸

57.2. Müddətsiz lisenziyanın verilməsi üçün müraciət edərkən sığortaçı *maliyyə bazarlarına nəzarət orqanına* aşağıdakılari təqdim etməlidir:

57.2.1. bu Qanunun 50.1.1-ci maddəsində nəzərdə tutulmuş məzmunda müraciət;

57.2.2. hüquqi şəxslərin dövlət reyestrindən müvafiq çıxarış;

57.2.3. əgər bu Qanunun 50.1-ci maddəsinə əsasən vaxtilə təqdim edilmiş müvafiq sənədlərin məzmunu üzrə hər hansı dəyişiklik baş vermişdir, həmin sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri.

57.3. *Maliyyə bazarlarına nəzarət orqanı* müddətsiz lisenziya verilməsi üçün müraciətə bu Qanunun 57.2-ci maddəsinə əsasən tələb olunan sənədlərdən və 57.4-cü maddəsinə uyğun olaraq tələb olunan əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən ən sonuncusunun ona təqdim edildiyi tarixdən etibarən 20 gün müddətində baxmalıdır.

57.4. Müddətsiz lisenziya verilməsi üçün müraciətlə bağlı sənədlər tam təqdim olunmadıqda, yaxud təqdim olunan sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda *maliyyə bazarlarına nəzarət orqanı* sənədlərin tam təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb etməlidir.¹³⁹

57.5. Müddətsiz lisenziyanın verilməsi və ya verilməsindən imtina barədə məlumat müraciət edənə bu Qanunun 51.5-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılır.

57.6. *Maliyyə bazarlarına nəzarət orqanı* müddətsiz lisenziya verilməsi üçün müraciət zamanı təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab etdikdə, həmçinin bu Qanunun 58.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra müvafiq lisenziya verir.¹⁴⁰

57.7. *Maliyyə bazarlarına nəzarət orqanı* müddətsiz lisenziya verdikdə də bu Qanunun 51.6-ci maddəsində nəzərdə tutulmuş tələblərə əməl etməlidir.

57.8. Sığortaçı bu Qanunun 57.1-ci və 57.2-ci maddələrinin tələblərinə əməl etdiyi halda ilk lisenziyanın müddəti başa çatsa da onun qüvvəsi 51.5-ci maddədə nəzərdə tutulan müvafiq bildiriş sığortaçıya çatdığı tarixdək uzadılmış hesab olunur.

Maddə 58. Müddətsiz lisenziyanın verilməsindən imtinanın əsasları

58.1. *Maliyyə bazarlarına nəzarət orqanı* müddətsiz lisenziyanın verilməsindən sığortaçının fəaliyyətində bu Qanunun 107.1-ci maddəsində nəzərdə tutulmuş lisenziyanın ləğv edilməsinə əsas verən hallardan hər hansı biri aşkar olunduqda imtina edir.

58.2. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziya verməkdən imtina etdikdə bu Qanunun 51.5-ci maddəsində nəzərdə tutulmuş bildirişdə imtinanın səbəblərini göstərməlidir.

58.3. Lisenziyanın ləğvinin nəticələri ilə bağlı bu Qanunun 108.1-ci, 108.2-ci, 108.4-cü və 108.5-ci maddələrində müəyyən edilmiş tələblər müddətsiz lisenziyanın verilməsindən imtinanın hüquqi nəticələrinə də tətbiq edilir.¹⁴¹

Maddə 59. Müddətsiz lisenziyanın verilməsi ilə bağlı müraciətə baxılmasının təxirə salınması

Lisenziyanın qüvvəsinin bu Qanun əsasında dayandırılmış olduğu dövrdə müddətsiz lisenziyanın verilməsi üçün *maliyyə bazarlarına nəzarət orqanına* müraciət edildikdə müddətsiz lisenziyanın verilməsi ilə bağlı sığortaçının müraciətinə baxılması lisenziyanın qüvvəsinin dayandırılmasının son tarixinədək təxirə salınır və bu zaman bu Qanunun 57.8-ci maddəsi tətbiq olunur.

Maddə 60. Lisenziyanın yenilənməsi

60.1. Sığortaçı adında dəyişiklik edildikdə belə dəyişikliyin hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə sənədi alındıqdan sonra 5 iş günü müddətində, lisenziya itirildikdə, yararsız hala düşdükdə və ya məhv olduqda isə, onun etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində dərhal elan dərc etdirməklə lisenziyanın yenilənməsi üçün *maliyyə bazarlarına nəzarət orqanına* müraciət etməlidir.

60.2. Sığortaçının adında dəyişiklik edildikdə lisenziyanın yenilənməsi ilə bağlı müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır:

60.2.1. sığortaçının adının dəyişdirilməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının surəti;

60.2.2. dəyişiklik edilmiş nizamnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;

60.2.3. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti.¹⁴²

60.3. Lisenziya itirildikdə, yararsız hala düşdükdə və ya məhv olduqda lisenziyanın yenilənməsi ilə bağlı müraciətə onun etibarsız hesab edilməsi barədə elanların dərc edildiyi qəzetlərin nüsxələri, habelə müvafiq halda yararsız hala düşmüş lisenziya əlavə olunmalıdır.

60.4. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziyanın yenilənməsi üçün müraciətə bu Qanunun 60.2-ci və ya 60.3-cü maddələrində tələb olunan sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 15 gün müddətində baxmalıdır.

Maddə 61. Sığortaçıların birləşməsi ilə bağlı lisenziyanın verilməsi

İki və ya daha çox sığortaçı birləşmək barədə qərar qəbul etdikdə bu Qanunun 73-cü maddəsinə uyğun olaraq sığortaçı kimi yenidən təşkil edilən açıq səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı gündən sonra 10 gün ərzində sığorta və ya təkrarsıgorta fəaliyyətinə lisenziya verilməsi üçün *maliyyə bazarlarına nəzarət orqanına* bu Qanunun 50.1.1-ci maddəsində nəzərdə tutulmuş məzmunda müraciət etməli, *maliyyə bazarlarına nəzarət orqanı* isə bu müraciəti alındıqdan sonra 15 gün ərzində müvafiq lisenziyanı verməlidir.

6-cı Fəsil Investisiyalar

Maddə 62. Sığortaçının investisiya siyasəti

62.1. Hər bir sigortaçı böyük itkilərə məruz qalma risklərinin qarşısını almaq və gəlir əldə etmək məqsədi ilə bu Qanunun tələblərinə cavab verən, sigortaçının öhdəliklərinin strukturunu adekvat əks etdirən səmərəli investisiya siyasetini müəyyənləşdirməli və ona əsasən fəaliyyət göstərməlidir.

62.2. *Maliyyə bazarlarına nəzarət orqanı* sigortaçların investisiya əməliyyatları ilə bağlı qaydalar müəyyənləşdirir.

Maddə 63. Sigortaçının öz vəsaitlərinin investisiyaya yönəldilməsi

63.1. Sigortaçının öz vəsaiti etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və bu vəsaitin onun məcmu kapitalının hesablanması üçün qəbul edilən hissəsi aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur:

63.1.1 dövlət qiymətli kağızları;

63.1.2 bank hesablarındakı pul vəsaitləri;

63.1.3 daşınmaz əmlak;

63.1.4 qeyri-dövlət qiymətli kağızları;

63.1.5 digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər;

63.1.6 öz işçilərinə borc verilmiş pul vəsaitləri.

63.2. Sigortaçının aktivlərin bu Qanunun 63.1.1-63.1.6-ci maddələrində göstəriləməyən qruplarına investisiyaya yönəldilmiş öz vəsaiti onun məcmu kapitalının hesablanmasında nəzərə alınır.

63.3. Sigortaçının öz vəsaitinin investisiyaya yönəldilməsi bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.

Maddə 64. Sigortaçının sigorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsi

64.1. Sigorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur:

64.1.1. dövlət qiymətli kağızları;

64.1.2. bank hesablarındakı pul vəsaitləri;

64.1.3. daşınmaz əmlak;

64.1.4. qeyri-dövlət qiymətli kağızları;

64.1.5. sigorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sigorta və təkrarsığorta haqları;

64.1.6. sigorta ehtiyatlarında təkrarsığortaçılardan payı;

64.1.7. həyatın yiğim sigortası üzrə sigortalılara və ya sigorta olunanlara borc verilmiş pul vəsaitləri.

64.2. Sigorta ehtiyatlarını təmin edən pul vəsaitləri aktivlərin bu Qanunun 64.1.1-64.1.7-ci maddələrində göstəriləməyən qruplarına investisiyaya yönəldilə bilməz.

64.3. Sigortaçının sigorta ehtiyatlarını təmin edən pul vəsaitlərinin investisiyaya yönəldilməsi bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.

Maddə 65. Sigortaçı tərəfindən verilən borclar

65.1. Həyat siğortası sahəsində fəaliyyət göstərən siğortaçı bu Qanunun 17.1-ci maddəsinin tələblərinə uyğun olaraq siğortalılar və ya siğorta olunanlardan, həmçinin öz işçilərindən başqa heç kəsə borc verə bilməz.

65.2. Həyat siğortası sahəsində fəaliyyət göstərməyən siğortaçı bu Qanunla nəzərdə tutulmuş qaydada öz işçilərindən başqa heç kəsə borc verə bilməz.

Maddə 66. Digər hüquqi şəxs də mühüm iştirak payının alınmasına razılıq

66.1. Bu Qanunun 66.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, siğortaçı özünün törəmə cəmiyyətlərindən başqa *maliyyə bazarlarına nəzarət orqanının razılığı* olmadan digər hüquqi şəxslərin nizamnamə kapitalında mühüm iştirak payına sahib ola bilməz.

~~Siğorta nəzarəti orqanı digər hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoymaq üçün razılığın verilməsi barədə siğortaçının müraciətinə baxarkən vacib və ya lazı hesab etdiyi məlumatları, yaxud izahatları ondan tələb edə bilər.~~ ¹⁴³

66.3. *Maliyyə bazarlarına nəzarət orqanı* digər hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoymaq üçün bu Qanunun 66.1-ci maddəsində nəzərdə tutulmuş razılığın verilməsi üçün müraciətə onun daxil olduğu tarixdən etibarən 15 iş günü ərzində baxaraq müvafiq qərarı barədə müraciət edənə yazılı bildiriş göndərir.

66.4. Aşağıdakı şərtlərin hər ikisi eyni zamanda mövcud olduqda siğortaçı *maliyyə bazarlarına nəzarət orqanının razılığını* almadan yerli hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoya bilər:

66.4.1. hüquqi şəxsin nizamnamə kapitalına yönəldilən investisiyanın həcmi investisiya qoyan siğortaçının məcmu kapitalının 2 faizindən çox deyilsə;

66.4.2. nizamnamə kapitalına investisiya qoyulan hüquqi şəxs maliyyə sahəsində fəaliyyət göstərisə.

Maddə 67. Siğortaçının törəmə cəmiyyətləri

67.1. Siğortaçının törəmə cəmiyyətləri aşağıdakılardır ola bilər:

67.1.1. yerli və ya xarici siğortaçı;

67.1.2. bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növlərindən hər hansı birini həyata keçirən hüquqi şəxs.

7-ci Fəsil *Aidiyyəti şəxslərlə bağlanan əqlələr*¹⁴⁴

Maddə 68. Siğortaçıya aidiyyəti olan şəxslər¹⁴⁵

68.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqi şəxsə aidiyyəti olan şəxslər siğortaçıya aidiyyəti olan şəxslər hesab edilir.¹⁴⁶

~~68.2. Bu Qanunun 68.1-ci maddəsində göstərilmiş şəxslərdən başqa, siğorta nəzarəti orqanı öz mülahizəsi əsasında siğortaçının idarə edilməsinə və ya omaliyyatlarına hər hansı~~

~~üsulla mühüm təsir göstərmək imkanı olan şəxsləri də siğortaçının əlaqəli şəxsləri kimi qəbul edə bilər.~~¹⁴⁷

68.3. Əqd siğortaçının törəmə cəmiyyəti tərəfindən bağlandıqda siğortaçı tərəfindən dolayısı ilə bağlanmış hesab edilir.

Maddə 69. *Aidiyyəti* şəxslərlə bağlanmasına icazə verilən əqdlər¹⁴⁸

69.1. Siğortaçı *ona aidiyyəti olan şəxslərlə* aşağıdakılardan barədə əqdlər bağlaya bilər:¹⁴⁹

69.1.1. *ona aidiyyəti* şəxs olan digər siğortaçı ilə təkrarsıgorta müqaviləsinin bağlanması;¹⁵⁰

69.1.2. bu Qanunun investisiyalarla bağlı tələblərini nəzərə almaqla, işçisi olan *aidiyyəti şəxsə* borc və ya onun xeyrinə zəmanət verilməsi;¹⁵¹

69.1.3. *ona aidiyyəti olan şəxslən* borca pul götürülməsi və ya ona sadə veksel verilməsi;

69.1.4. *ona aidiyyəti olan şəxslə* siğorta müqaviləsinin bağlanması;

69.1.5. *ona aidiyyəti olan şəxslən* aşağıdakıların satın alınması, yaxud digər yolla əldə edilməsi:

69.1.5.1. dövlət qiymətli kağızlarının və ya dövlətin zəmanət verdiyi qiymətli kağızların;

69.1.5.2. adi biznes əməliyyatlarında istifadə edilən malların.

69.2. Siğortaçı *ona aidiyyəti olan şəxsə* öz əmlakını əmlakın dəyərinin həmin şəxs tərəfindən tam məbləğdə ödənilməsi şərtlə sata bilər.

69.3. Siğortaçı *ona aidiyyəti olan şəxsin* adi biznes əməliyyatlarında təklif etdiyi xidmətlərdən istifadə edə bilər.

69.4. Siğortaçı bu Qanunun tələblərini nəzərə almaqla, adi biznes əməliyyatlarında özünün təklif etdiyi xidmətlərlə *ona aidiyyəti olan şəxsi* təmin edə bilər.¹⁵²

69.5. *Aidiyyəti* şəxs dəyərini dərhal pul formasında ödəməklə siğortaçının səhmlərini ala bilər.

69.6. Siğortaçı idarəetmə orqanının üzvü olan *ona aidiyyəti olan şəxslə* idarəetmə orqanının üzvü kimi əməyin ödənilməsi, pensiya təminatı, mükafatlandırma, opsiyon və digər bu kimi təminatlar barədə əqdlər bağlaya bilər.¹⁵³

69.7. Bu Qanunla nəzərdə tutulanlar istisna edilməklə, siğortaçı *ona aidiyyəti olan şəxslərlə* digər əqdlər bağlaya bilməz.

Maddə 70. *Aidiyyəti* şəxslərlə bağlanmasına icazə verilən əqdlərə əlavə tələblər¹⁵⁴

70.1. Siğortaçı *ona aidiyyəti olan şəxslə* bu Qanunun 69.1-ci maddəsində nəzərdə tutulmuş əqdləri yalnız aşağıdakı şərtlərlə bağlaya bilər:¹⁵⁵

70.1.1. siğortaçının Direktorlar Şurası təklif olunan əqdi siğortaçının maraqlarına və bu Qanunun 69-cu və 71-ci maddələrinin tələblərinə uyğun hesab etdikdə;

70.1.2. bu Qanunun 69.1.1-ci maddəsində nəzərdə tutulmuş əqdlər istisna olmaqla, *aidiyyəti* şəxslərlə bağlanan əqdlərin məcmu dəyəri siğortaçının öz vəsaitinin 10 faizindən çox olmadıqda;¹⁵⁶

70.1.3. *aidiyyəti* şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri siğortaçının aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə siğortaçı

tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların Ümumi Yiğincağının sadə səs çıxluğu ilə qəbul edilən qərarı olduqda;

70.1.4. aidiyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri siğortaçının aktivlərinin 5 faizədək hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin siğortaçının nizamnaməsi ilə səhmdarların Ümumi Yiğincağına və ya İdarə Heyətinə həvalə edildiyi hallar istisna olmaqla, Direktorlar Şurasının qərarı olduqda.

70.2. Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, habelə siğortaçının struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyəti şəxs qismində çıxış etmələri, həmcinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-ci və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

70.3. Aidiyəti şəxslərlə əqdlərin bağlanılmasının digər qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən olunur.¹⁵⁷

Maddə 71. Aidiyəti şəxslərlə bağlanmasına icazə verilən əqdlərə məhdudiyyətlər¹⁵⁸

*71.1. Siğortaçının *ona aidiyəti olan şəxslə* bağladığı bu Qanunun 69.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əqdin şərtləri *siğortaçıya aidiyəti olmayan şəxsə* təklif etdiyi müvafiq əqdin şərtlərindən əlverişli olmamalıdır.¹⁵⁹*

*71.2. Aşağıdakı hallarda siğortaçının *ona aidiyəti olan şəxsə* təklif etdiyi şərtlər *ona aidiyəti olmayan şəxsə* təklif etdiyi şərtlərdən əlverişli hesab edilir:¹⁶⁰*

*71.2.1. siğortaçının *ona aidiyəti olan şəxslə* bağladığı siğorta müqaviləsinin şərtləri siğorta riskinin qiymətləndirilməsi baxımından həmin şəxslə eyni vəziyyətdə olan, lakin *siğortaçıya aidiyəti olan şəxs* hesab edilməyən tərəfə təklif etdiyi şərtlərdən əhəmiyyətli dərəcədə əlverişli olması;¹⁶¹*

*71.2.2. *siğortaçıya aidiyəti olan şəxslən* əmlakin real bazar dəyərindən əhəmiyyətli dərəcədə fərqlənən qiymətlə alması və ya ondan aşağı keyfiyyətli malların alınması;*

*71.2.3. *siğortaçıya aidiyəti olan şəxsə* əmlakin real bazar dəyərindən aşağı qiymətə satılması;¹⁶²*

*71.2.4. adı biznes əməliyyatlarının gedişində *siğortaçıya aidiyəti olmayan şəxslə* müqayisədə, *ona aidiyəti olan şəxsin* təklif etdiyi eyni cinsli və eyni keyfiyyətli malların və ya xidmətlərin dəyərinin siğortaçı tərəfindən yüksək qiymətlə ödənilməsi.¹⁶³*

*71.3. Siğortaçının bu Qanunla nəzərdə tutulmayan, bu Qanunun 70-ci maddəsinin şərtləri nəzərə alınmadan, habelə *ona aidiyəti olmayan şəxsə* təklif etdiyi şərtlərdən əlverişli şərtlərlə *ona aidiyəti şəxslə* bağladığı əqd bağlandığı andan etibarsız sayılır və heç bir hüquqi hüvvəyə malik deyil.¹⁶⁴*

8-ci Fəsil Siğortaçının fəaliyyətində əsaslı dəyişikliklər

Maddə 72. Siğorta və ya təkrarsıgorta müqavilələrinin ötürülməsi

72.1. Sığortaçının (təkrarsıgortaçının) lisenziyası məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya ləğv edildikdə, aidiyyəti olan sığortalının (təkrarsıgortalının) razılığı, habelə *maliyyə bazarlarına nəzarət orqanının* yazılı razılığı əsasında sığortaçı (təkrarsıgortaçı) bağladığı sığorta (təkrarsıgorta) müqavilələrini tam və ya qismən digər sığortaçıya (təkrarsıgortaçıya) ötürə bilər.

72.2. Sığortaçı (təkrarsıgortaçı) sığorta (təkrarsıgorta) müqavilələrinin digər sığortaçıya (təkrarsıgortaçıya) ötürmək barədə qərar qəbul etdiyi tarixdən 3 iş günü müddətində həmin müqavilələrin aid olduğu sığortalıya (təkrarsıgortaliya), onun yaşayış yerinə (hüquqi şəxsin olduğu yerə) və mobil rabitə vasitəsilə yazılı bildiriş göndərməklə, alınması təsdiq edilən qaydada məlumat vermelidir.

72.3. Sığortalının (təkrarsıgortalının) ona aid müqavilənin ötürülməsi barədə bu Qanunun 72.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlandırma üsulları ilə göndərilən sonuncu məlumatı aldığı tarixdən 7 iş günü müddətində həmin müqavilənin ötürülməsinə etiraz etməməsi, buna razılıq kimi qiymətləndirilir.

72.4. Bu Qanunun 72.3-cü maddəsində göstərilən müddətdə sığortalı (təkrarsıgortali) özünə aid olan müqavilənin başqa sığortaçıya (təkrarsıgortaçıya) ötürülməsinə dair etirazını bildirdikdə, həmin müqavilə sığortalının (təkrarsıgortalının) istəyi ilə onun özünün razılığa gəldiyi sığortaçıya (təkrarsıgortaçıya) ötürülür və ya müqaviləyə xitam verilir.

72.5. Bu Qanunun 72.4-cü maddəsində nəzərdə tutulduğu halda sığorta (təkrarsıgorta) müqaviləsinə xitam verilərkən həmin müqavilə üzrə sığorta (təkrarsıgorta) haqları tam məbləğdə sığortalıya (təkrarsıgortaliya) qaytarılır.

72.6. *Maliyyə bazarlarına nəzarət orqanı* sığorta (təkrarsıgorta) müqavilələrinin digər sığortaçıya (təkrarsıgortaçıya) ötürülməsinə aşağıdakı hallarda razılıq vermir:

72.6.1. ötürülən sığorta (təkrarsıgorta) müqavilələri üzrə sığortalıların (təkrarsıgortaların), sığortalıların və faydalanan şəxslərin mənafələri adekvat olaraq nəzərə alınmadıqda;

72.6.2. sığorta (təkrarsıgorta) müqavilələri ötürülən sığortaçının (təkrarsıgortaçının) müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziyası və ya ötürülən sığorta (bu Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş halda, həmçinin təkrarsıgorta) müqavilələrinin aid olduğu sığorta növü üzrə müvafiq icazəsi olmadıqda;

72.6.3 təkrarsıgorta müqavilələri ötürülən xarici təkrarsıgortaçının öz ölkəsinin qanunları ilə nəzərdə tutulmuş müvafiq lisenziyası olmadıqda.¹⁶⁵

Maddə 73. Sığortaçıların birləşmə yolu ilə yenidən təşkili

73.1. Sığortaçı yalnız sığortaçı olan digər hüquqi şəxslə (şəxslərlə) birləşə bilər. Belə birləşmənin həyata keçirilməsi üçün *maliyyə bazarlarına nəzarət orqanının* razılığı tələb olunur.

73.2. Sığortaçıların birləşməsi nəticəsində təsis edilən yeni hüquqi şəxs açıq səhmdar cəmiyyəti formasında olmalıdır.

73.3. Birləşmə barədə qərar qəbul etmiş sığortaçalar müvafiq razılığın alınması üçün *maliyyə bazarlarına nəzarət orqanına* müraciət etməlidirlər. *Maliyyə bazarlarına nəzarət orqanı* göstərilən müraciət barədə elanı Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetiinin hər birində aralarında 30 gün müddət olmaq və dəyəri birləşən sığortaçalar tərəfindən ödənilmək şərti ilə, iki dəfə dərc etdirir.

73.4. Bu Qanunun 73.3-cü maddəsində nəzərdə tutulmuş birinci elanda birləşən siğortaçılardan siğortalılarının, təkrarsığortalılarının və digər maraqlı tərəflərin 30 gün müddətində bu birləşməyə etiraz etmək imkanları, həmçinin bu cür etirazın *maliyyə bazarlarına nəzarət orqanına* bildirilməsi qaydası göstəriləlidir.

73.5. Siğortaçılardan birləşməsi barədə müqavilə bu Qanunun 73.3-cü maddəsində nəzərdə tutulmuş sonuncu elanın dərc edildiyi gündən 15 gün müddətində qeyd olunan müqavilə iştirakçısı olan tərəflərin Azərbaycan Respublikası ərazisindəki baş ofisində istənilən bütün şəxslər üçün adı iş vaxtlarında açıq olmalıdır.

73.6. Siğortaçılardan birləşməsinə razılıq verilməsi üçün tələb olunan məlumatların, materialların və digər sənədlərin siyahısını *maliyyə bazarlarına nəzarət orqanı* müəyyən edir.

73.7. Birləşmə nəticəsində siğortaçı kimi yenidən təşkil edilən açıq səhmdar cəmiyyəti bu Qanunun lisenziyalasdırma ilə bağlı tələblərinə uyğun olmadıqda *maliyyə bazarlarına nəzarət orqanı* birləşməyə razılıq vermir.

9-cü Fəsil Siğortaçının müstəqil auditoru və hesabatlılığı¹⁶⁶

Maddə 74. Siğortaçının müstəqil auditorunun təyin edilməsi

74.1. Siğortaçının səlahiyyətli idarəetmə orqanı hər il siğortaçının müstəqil auditorunu təyin edir.

74.2. Aşağıdakı tələblərə cavab verən sərbəst auditorlar və ya auditor təşkilatları siğortaçının müstəqil auditoru ola bilər:

74.2.1. audit xidməti göstərmək üçün müvafiq lisenziyanın olması;

74.2.2. siğortaçiya münasibətdə müstəqil olması;

74.3. Sərbəst auditor və ya auditor təşkilatı aşağıdakı hallarda auditin aparılması nəzərdə tutulan siğortaçiya münasibətdə müstəqil hesab edilmir:

74.3.1. həmin siğortaçı ilə münasibətlərdə siğortalı və ya siğorta olunan qismində çıxış etdiyi hallardan başqa, onunla hər hansı maliyyə əlaqəsində olduqda;

74.3.2. siğortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin idarəetmə orqanlarının üzvü, işçisi və ya siğorta agenti olduqda;

74.3.3. siğortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin idarəetmə orqanlarının üzvü, işçisi və ya siğorta agenti ilə hər hansı maliyyə əlaqəsində olduqda;

74.3.4. siğortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə mühüm iştirak payına malik olduqda;

74.3.5. siğortaçının auditoru təyin edildiyi tarixdən əvvəlki 2 il ərzində onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin müvəqqəti inzibatçısı olduqda.

74.4. Sərbəst auditor və ya auditor təşkilatı ardıcıl olaraq 3 ildən artıq müddət ərzində eyni siğortaçının müstəqil auditoru təyin edilə bilməz.¹⁶⁷

Maddə 75. Siğortaçının müstəqil auditorunun əvəz edilməsi

75.1. Siğortaçının müstəqil auditoru bu Qanunun tələblərinə uyğun olmadıqda səlahiyyətli idarəetmə orqanının qərarı ilə onun təyinatı geri götürülə bilər.

75.2. Siğortaçının müstəqil auditoru funksiyalarının icrasından imtina edə bilər.

75.3. Bu Qanunun 75.1-ci və 75.2-ci maddələrində nəzərdə tutulmuş hallarda Səhmdarların Ümumi Yiğincığı tərəfindən yeni auditorun təyin edilməsi 15 gün müddətində mümkün olmadıqda həmin müddətdə yeni auditoru Direktorlar Şurası təyin edir.

75.4. Yeni müstəqil auditor əvvəlki müstəqil auditorun funksiyalarının başa çatmasına qalan müddətə təyin edilir.

Maddə 76. *Maliyyə bazarlarına nəzarət orqanına müstəqil auditor barədə məlumat verilməsi*

Sığortaçı özünün müstəqil auditorunun təyin olunması və belə təyinatın geri götürülməsi barədə qərar qəbul etdiyi, habelə müstəqil auditorun sığortaçında öz funksiyalarının icrasından imtina etdiyi tarixdən 7 iş günü müddətində bu barədə *maliyyə bazarlarına nəzarət orqanına* yazılı məlumat verməlidir.

Maddə 77. Sığortaçının auditinin keçirilməsi

~~77.1. Müstəqil auditor sığortaçının auditini qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparmalıdır.~~¹⁶⁸

77.2. Sığortaçının Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, işçiləri və ya nümayəndələri müstəqil auditorun bütün mümkün sənədləri, aktivləri və ya qiymətli kağızları sərbəst yoxlaması üçün şərait yaratmalı, sığortaçının fəaliyyəti ilə əlaqədar lazım olan bütün mümkün məlumatlarla onu təmin etməlidirlər.

77.3. Müstəqil auditor apardığı yoxlama nəticəsində qanuna zidd olan və ya sığortaçının maliyyə sabitliyinə mənfi təsir göstərə bilən əqdlər, yaxud hallar barədə sığortaçuya və *maliyyə bazarlarına nəzarət orqanına* yazılı məlumat təqdim etməlidir.¹⁶⁹

77.4. Sığortaçının müstəqil auditoru maliyyə hesabatlarında məlumatların yanlış göstərilməsi və düzgün əks etdirilməməsi hallarının aşkar olunmamasına görə məsuliyyət daşıyır.

77.5. *Maliyyə bazarlarına nəzarət orqanı* sığortaçının müstəqil auditinin aparılmasına dair beynəlxalq sığorta nəzarəti təcrübəsinə uyğun olaraq minimum tələblər müəyyənləşdirir.¹⁷⁰

~~77.6. Sığorta nəzarəti orqanı müstəqil auditordan sığortaçida keçirdiyi audit və ya onun məqamları barədə yazılı məlumatın təqdim olunmasını, həmçinin auditin mövzusunun genişləndirilməsini və ya sığortaçının hesabına xüsusi məqsədli auditin keçirilməsini tələb edə bilər.~~¹⁷¹

77.7. Sığortaçının auditi "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununda və bu Qanunun 77.5-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun aparılmadıqda *maliyyə bazarlarına nəzarət orqanı* müstəqil auditoru dəyişdirməklə sığortaçının öz hesabına təkrar auditin keçirilməsini tələb etməlidir.¹⁷²

Maddə 78. Sığortaçının *maliyyə bazarlarına nəzarət orqanına* təqdim etdiyi hesabatlar və məlumatlar¹⁷³

78.1. Sığortaçı illik maliyyə hesabatlarını *maliyyə bazarlarına nəzarət orqanına* müvafiq auditor rəyi ilə birlikdə təqdim etməlidir.

78.2. Sığortaçılardan fəaliyyətləri barədə ~~qanunvericiliklə nəzərdə tutulmuş~~ aylıq, rüblük və illik hesabatları, habelə bu Qanunun 78.7-ci maddəsinə uyğun olaraq müvafiq məlumatları bu Qanunda nəzərdə tutulmuş qaydada *maliyyə bazarlarına nəzarət orqanına* təqdim etməlidirlər.¹⁷⁴

78.3. Sığortaçılardan illik hesabatları bu Qanunun 78.8-ci maddəsində nəzərdə tutulmuş hesabatların dərc olunduğu qəzetlərin nüsxələri ilə birlikdə maliyyə ili başa çatdıqdan 90 gün müddətində, rüblük hesabatları müvafiq rüb başa çatdıqdan 20 gün müddətində, aylıq hesabatları isə müvafiq ay başa çatdıqdan 10 gün müddətində *maliyyə bazarlarına nəzarət orqanına* təqdim etməlidirlər.¹⁷⁵

78.3-1. Sığortaçının rüblük hesabatlarına bu Qanunun 81—6-ci maddəsində nəzərdə tutulmuş aktuarı rəyi əlavə edilir.¹⁷⁶

78.4. Maliyyə hesabatlarından başqa digər hesabatların siyahısını, formalarını və dövriliyini *maliyyə bazarlarına nəzarət orqanı* müəyyənləşdirir.

78.5. Bu Qanunda nəzərdə tutulmuş maliyyə hesabatları və digər hesabatlar *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən təhlil edilir.

78.6. Sığortaçı nizamnaməsində edilən dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq sənədləri onları aldıqdan 5 iş günü müddətində *maliyyə bazarlarına nəzarət orqanına* təqdim etməli, habelə rəhbər işçilərin vəzifədən kənarlaşdırılması, işdən çıxarılması və ya daimi fəaliyyət göstərən orqanının yerləşdiyi ünvanının dəyişməsi barədə müvafiq qərar qəbul edildiyi tarixdən 3 iş günü müddətində, filial və ya nümayəndəliyinin açılması, onların fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında qərar qəbul etdiyi tarixdən isə 7 iş günü müddətində bu barədə həmin orqana yazılı məlumat verməlidir.¹⁷⁷

78.7. Sığortaçı sığorta sirri hesab edilən məlumatlar da daxil olmaqla öz əmlakı, o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənardə yerləşən əmlakı, sığorta etdiyi risklər üzrə sığorta məbləği, verdiyi zəmanətlər, sığorta və təkrarsıgorta üzrə bağladığı əqdlər, digər hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payları barədə məlumatları *maliyyə bazarlarına nəzarət orqanının* yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidir.

78.8. Sığortaçı illik maliyyə hesabatlarını maliyyə ili başa çatdıqdan 3 ay müddətində müvafiq auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasında nəşr olunan 2 qəzetdə dərc etdirməli və özünün rəsmi internet səhifəsində yerləşdirməlidir.

78.9. Sığortaçı tərəfindən "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti *maliyyə bazarlarına nəzarət orqanı* həyata keçirir.¹⁷⁸

10-cu Fəsil Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti

Maddə 79. Sığortaçının tələb olunan kapitalı və məcmu kapitalı

79.1. Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti onun maliyyə öhdəliklərini vaxtında və tam həcmidə yerinə yetirmək imkanları ilə şərtlənir.

79.2. Sığortaçının tələb olunan kapitalının minimum məbləği *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

79.3. Sığortaçının tələb olunan kapitalının müəyyənləşdirilməsi qaydaları *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

79.4. Sığortaçının məcmu kapitalı onun aktivlərinin diversifikasiya səviyyəsinə, etibarlılığına, investisiyaya yönəldilməsinə, rentabelliyyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar əsasında müəyyən edilir.

79.5. Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğindən az ola bilməz.

79.6. Sığortaçının bir sigorta predmeti üzrə sigorta riskləri ilə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 10 faizindən çox olmamalıdır.

79.7. Bu Qanunun 79.6-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığortaçının əmlak sigortasına aid bir sigorta müqaviləsi üzrə risklərlə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 30 faizindən çox olmamalıdır.

79.8. Sığortaçının bir müqavilə əsasında sigortalana bilən və müəyyən sigorta hadisəsinin baş verəcəyi halda eksəriyyətinə zərər dəymə ehtimalı olan eyni kateqoriyalı sigorta predmetlərini süni şəkildə ayrı-ayrı müqavilələr əsasında sigortalaması qadağandır.

Maddə 80. Sığortaçının nizamnamə kapitalı

80.1. Sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs dövlət qeydiyyatına alınanadək onun nizamnamə kapitalı tələb olunan kapitalın *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən olunmuş minimum məbləğindən az olmayan hissəsində pul ilə ödənilməlidir.

80.2. Sığortaçının nizamnamə kapitalının formalasdırılması üçün kredit və ya borc şəklində cəlb olunmuş pul vəsaitindən, girov götürülmüş və ya qanunsuz yolla əldə edilmiş əmlakdan, habelə ~~qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla,~~ dövlət və bələdiyyə büdcələrinin, büdcədənəkənar fondların pul vəsaitlərindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz.¹⁷⁹

Maddə 81. Sigorta ehtiyatları

81.1. Sığorta ehtiyatları sığortaçının sigorta və ya təkrarsığorta müqavilələri üzrə sigorta ödənişlərinin həyata keçirilməsi üçün öhdəliklərinin məcmusuna uyğun olaraq formalasdırılan fondlardır.¹⁸⁰

81.2 Sığortaçılardan sigorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün sigorta haqları hesabına sigorta ehtiyatlarını formalasdırırlar.

81.3 Sığortaçı qüvvədə olan sigorta və təkrarsığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün həyat sigortası və qeyri-həyat sigortası üzrə aktuari tərəfindən hesablanmış məbləğdə sigorta ehtiyatlarını formalasdırmalıdır.¹⁸¹

81.4 Sığortaçı həyat sigortası üzrə formalasdırıldığı sigorta ehtiyatlarından yalnız həyat sigortası müqavilələri üzrə sigorta ödənişlərinin verilməsi üçün istifadə etməlidir. Sığortaçı müflisləşdikdə və ya ləğv edildikdə həmin ehtiyatlar sigortalının və sigorta olunanın seçimi əsasında digər sığortaçuya ötürülmə və ya sigorta olunana qaytarla bilər.

81.5 Sığortaçı həyat sigortası üzrə aşağıdakı ehtiyatları formalasdırır:

81.5.1 uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar);

81.5.2 baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı;

81.5.3 bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı.

81.6 Sığortaçı qeyri-həyat siğortası üzrə aşağıdakı ehtiyatları formalaşdırır:

81.6.1. qazanılmamış siğorta haqları ehtiyatı;

81.6.2. baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı;

81.6.3. bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı;

81.6.4. sabitləşdirici ehtiyat;

81.6.5. "İcbari siğortalar haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsində müəyyən edilmiş şərti öhdəliklər ehtiyatı.¹⁸²

81.7. Sığortaçının qeyri-həyat siğortası üzrə formalaşdırıldığı siğorta ehtiyatları onun siğorta və təkrarsığorta müqavilələri üzrə öhdəliklərinə uyğun gəlmədikdə *maliyyə bazarlarına nəzarət orqanı* ondan əlavə ehtiyatların formalaşdırılmasını tələb etməlidir.¹⁸³

81.8. Həyat siğortası və qeyri-həyat siğortası üzrə siğorta ehtiyatlarının formalaşdırılması qaydaları, onları təmin edən aktivlərin diversifikasiya səviyyəsinə, etibarlılığına, investisiyaya yönəldilməsinə, rentabelliyyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

81.9. Siğorta ehtiyatlarının aktuari tərəfindən hesablanmış məbləği həmin ehtiyatların bu Qanunun 81.8-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq hesablanmış məbləğindən az ola bilməz.¹⁸⁴

10-1-ci fəsil. Aktuari fəaliyyəti¹⁸⁵

Maddə 81-1. Aktuari fəaliyyətinin məqsədi

81-1.0. Aktuari fəaliyyətinin məqsədi siğortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin bu Qanunla tələb olunan səviyyəsinin təmin olunması məqsədilə aşağıdakıların müəyyən edilməsi üçün müvafiq hesablamaların aparılmasıdır:

81-1.0.1. siğorta tarifləri;

81-1.0.2. tələb olunan kapitalın məbləği;

81-1.0.3. məcmu kapitalın məbləği;

81-1.0.4. siğortaçının öz vəsaitinin məbləği;

81-1.0.5. siğorta ehtiyatlarının məbləği;

81-1.0.6. zərərlilik dərəcəsi;

81-1.0.7. siğorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutum.

Maddə 81-2. Aktuari fəaliyyətinin istiqamətləri

81-2.1. Aktuari fəaliyyəti aşağıdakı xidmətlərin göstərilməsini də özündə birləşdirir:

81-2.1.1. siğorta ehtiyatlarının formalaşdırılması metodları və mənbələri ilə bağlı məsləhətlər və tövsiyələrin verilməsi;

81-2.1.2. siğortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələlər üzrə xidmətlərin göstərilməsi;

81-2.1.3. siğorta tariflərinin hesablanması və iqtisadi əsaslandırmasının metodologiyasının işlənib hazırlanması;

81-2.1.4. bu Qanunda müəyyən edilmiş siğorta siniflərinin təsnifatına müvafiq olaraq siğorta risklərinin tədqiq edilməsi və sistemləşdirilməsi;

81-2.1.5. siğortaçının könüllü siğorta növləri üzrə siğorta qaydalarındaki şərtlərin iqtisadi əsaslandırılması;

81-2.1.6. həyatın yiğim siğortası müqavilələri üzrə siğorta olunanlara verilən borcların son həddinin müəyyən olunması;

81-2.1.7. aktuar hesablamalar üzrə məsləhət xidmətləri.

81-2.2. *Maliyyə bazarlarına nəzarət orqanı* aktuar hesablamaların aparılmasına dair təlimat müəyyən edir.

81-2.3. Aktuari fəaliyyətinin həyata keçirilməsinə aid olan xidmətlər (bundan sonra — aktuari xidmətləri) siğorta xidmətlərinin tərkib hissəsi hesab edilir.

Maddə 81-3. Aktuari şəhadətnaməsi

81-3.1. Aktuari fəaliyyəti ilə *maliyyə bazarlarına nəzarət orqanının* verdiyi müvafiq şəhadətnaməyə (bundan sonra — "aktuari şəhadətnaməsi") malik olan şəxslər məşğul ola bilər.

81-3.2. Aktuari şəhadətnaməsi verilməsi üçün keçirilən attestasiyaya vətəndaş qüsursuzluğu və ali təhsili olan şəxslər buraxılır.

81-3.3. Aktuari şəhadətnaməsi *maliyyə bazarlarına nəzarət orqanında* müvafiq attestasiyadan keçmiş şəxslərə attestasiyanın keçirildiyi tarixdən 10 iş günü ərzində 5 il müddətinə verilir.

81-3.4. Aktuari şəhadətnaməsinin müddəti bitdikdə, aktuari yeni şəhadətnamə almaq üçün *maliyyə bazarlarına nəzarət orqanında* yenidən attestasiyadan keçməlidir.

81-3.5. Aktuari şəhadətnaməsi verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

81-3.6. Aktuari şəhadətnaməsinin forması və doldurulması qaydası *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən müəyyən edilir.

Maddə 81-4. Aktuarilərin reyestri

81-4.1. Bu Qanunun 81-3.3-cü maddəsində nəzərdə tutulan attestasiyadan keçmiş şəxslər attestasiyanın keçirildiyi tarixdən 5 iş günü müddətində bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulan aktuarilərin reyestrinə daxil edilir.

81-4.2. Aktuari aşağıdakı hallarda *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən aktuarilərin reyestrindən çıxarılır:

81-4.2.1. aktuari şəhadətnaməsinin müddəti bitdikdə;

81-4.2.2. məsul aktuari bir il ərzində iki dəfə bu Qanunun 81-7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edildikdə;

81-4.2.3. vətəndaş qüsursuzluğunu aradan qaldıran hal baş verdikdə;

81-4.2.4. öldükdə.

81-4.3. Bu Qanunun 81-4.2.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, aktuarilərin reyestrindən çıxarılmış şəxsin aktuari şəhadətnaməsi reyestrindən çıxarıldığı tarixdən ləğv edilmiş hesab olunur.

81-4.4. Bu Qanunun 81-4.2.2-ci maddəsinə əsasən reyestrdən çıxarılmış şəxs yenidən aktuari şəhadətnaməsi almaq üçün reyestrdən çıxarıldığı tarixdən ən azı bir il sonra *maliyyə bazarlarına nəzarət orqanına* müraciət edə bilər.

Maddə 81-5. Sığortaçının məsul aktuarisi

81-5.1. Sığortaçının məsul aktuarisi, bu Qanunun 37-ci maddəsində sığortaçının rəhbər işçiləri üçün nəzərdə tutulmuş ümumi tələblərlə yanaşı aşağıdakı tələblərə də cavab verməlidir:

81-5.1.1. bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulan aktuarilərin reyestrinə daxil olmalıdır;

81-5.1.2. sığortaçıda digər vəzifə tutmamalıdır.

81-5.2. Məsul aktuari aşağıdakılara görə sığortaçı və *maliyyə bazarlarına nəzarət orqanı* qarşısında öhdəlik daşıyır:

81-5.2.1. maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlamaq;

81-5.2.2. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilən hallar barədə sığortaçının İdarə Heyətini və Direktorlar Şurasını xəbərdar etmək;

81-5.2.3. sığortaçının idarəetmə orqanları tərəfindən bu Qanunun 81-5.2.2-ci maddəsində göstərilən halların aradan qaldırılması istiqamətində tədbirlər görülmədikdə, bu barədə *maliyyə bazarlarına nəzarət orqanına* yazılı məlumat vermək.

81-5.3. Məsul aktuari yayılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan sənədləri və məlumatları sorğu əsasında dövlət orqanlarından və digər təşkilatlardan almaq hüququna malikdir.

Maddə 81-6. Aktuari rəyi

81-6.1. Bu Qanunun 81-1.0-ci maddəsində nəzərdə tutulan hesablamaların nəticəsi üzrə rəy — aktuari rəyi sığortaçının məsul aktuarisi tərəfindən təsdiqlənməlidir.

81-6.2. Sığortaçı aktuari rəyinin tərtib edilməsi üçün öz fəaliyyəti ilə bağlı tələb olunan bütün sənəd və məlumatları məsul aktuariyə təqdim etməlidir.

81-6.3. Aktuari rəyi aşağıdakı tələblərə riayət olunmaqla tərtib edilir:

81-6.3.1. metodik vəsaitlərin və aktuar fərziyyələrin düzgün seçilməsi və aktuar hesablamaların düzgün aparılması;

81-6.3.2. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı mövcud vəziyyəti tam əhatə etməklə onun düzgün qiymətləndirilməsi;

81-6.3.3. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin yaxşılaşdırılmasına dair lazımı tövsiyələrin verilməsi.

81-6.4. Aktuari rəyinin hazırlanması zamanı istifadə olunmuş metodoloji vəsaitlər, modelləşdirmə prinsipləri barədə məlumat və aktuar fərziyyələri həmin rəyə əlavə olunur.

81-6.5. Sığortaçı aktuari rəyinin tərtib edilməsi üçün öz fəaliyyəti ilə bağlı tələb olunan hə hansı sənədi və ya məlumatı verməkdən imtina etdikdə, yaxud sığortaçının belə sənəd və ya məlumatı gizlətməsini məsul aktuarının bildiyi və ya bilməli olduğu halda, o, bu barədə *maliyyə bazarlarına nəzarət orqanına* yazılı məlumat verməlidir.

81-6.6. Aktuari rəyi üç nüsxədə tərtib edilməklə, məsul aktuari tərəfindən təsdiqləndiyi tarixdən 3 iş günü müddətində sığortaçıya və *maliyyə bazarlarına nəzarət orqanına* təqdim edilməlidir.

81-6.7. Aktuari rəyinin hazırlanmasında istifadə olunmuş metodoloji vəsaitlər, modelləşdirmə prinsipləri və aktuar fərziyyələri barədə məlumat həmin rəyin *maliyyə bazarlarına nəzarət orqanına* təqdim olunan nüsxəsinə əlavə edilir.

Maddə 81-7. Məsul aktuarinin məsuliyyəti

Məsul aktuari aktuari rəyinin bu Qanunun 81-6.3-cü maddəsində nəzərdə tutulan tələblərə sığortaçının ona təqdim etdiyi sənədlərin və məlumatların imkan verdiyi həddə əməl olunmamasına, 81-5.2.3-cü və 81-6.5-ci maddəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsinə, həmçinin aktuari rəyini vaxtında təqdim etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

11-ci Fəsil Sığorta vasitəçiləri

Maddə 82. Sığorta vasitəçilərinin fəaliyyətinin əsasları

82.1. Bu Qanunun məqsədləri üçün sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir.

82.2. Sığortaçı ilə bağlı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanması, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıcıların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər.¹⁸⁶

82.2-2. Sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində aşağıdakılardan əks olunmalıdır:

82.2-2.1. tapşırıq müqaviləsinin nömrəsi və tarixi;

82.2-2.2. sığortaçının adı və ünvanı;

82.2-2.3. sığorta agenti fiziki şəxs olduqda, onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VÖEN-i;

82.2-2.4. sığorta agenti hüquqi şəxs olduqda, onun adı, olduğu yer, lisenziyasının seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət növüdürsə, icra orqanının rəhbəri ilə yanaşı, sığorta agenti lisenziyasına malik olan işçisinin adı, soyadı və atasının adı;

82.2-2.5. tapşırıq müqaviləsinin predmeti;

82.2-2.6. sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı;

82.2-2.7. tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği;

82.2-2.8. tərəflərin hüquq və vəzifələri;

82.2-2.9. müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti;

82.2-2.10. tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi;

82.2-2.11. tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət;

82.2-2.12. tərəflərin rekvizitləri.¹⁸⁷

82.3. Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanması və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.

82.4. Sığorta vasitəçiləri müştərilərinə göstərdikləri vasitəçilik, yaxud məsləhət xidmətlərinə görə komisyon muzdaları.¹⁸⁸

82.5. Fiziki şəxs müvafiq sığorta vasitəciliyini sərbəst və ya hüquqi şəxs olan sığorta vasitəçisinin icra orqanının rəhbəri, yaxud adı işçisi kimi onun adından həyata keçirə bilər.

82.6. Hüquqi şəxs olan sığorta vasitəçisinin icra orqanının rəhbəri kimi onun adından müvafiq sığorta vasitəciliyini həyata keçirən fiziki şəxs belə fəaliyyətlə sərbəst məşğul ola bilməz.

82.7. Hüquqi şəxs olan sığorta vasitəçiləri istənilən təşkilati-hüquqi formaya malik ola bilər.

82.8. ~~Sığorta vasitəçilərinin fəaliyyətinin tənzimlənməsi üçün sığorta nəzarəti orqanı müvafiq təlimatlar və qaydalar qəbul edə bilər.~~ ¹⁸⁹

Maddə 83. Sığorta vasitəciliyi fəaliyyətinin lisenziyalasdırılması

83.1. Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün *maliyyə bazarlarına nəzarət orqanından* müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.¹⁹⁰

83.2. Fiziki şəxs müvafiq sığorta vasitəciliyi üzrə fəaliyyətə lisenziya almaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

83.2.1. ən azı 19 yaşından olması;¹⁹¹

83.2.2. müvafiq lisenziya almaq istəyən şəxslər üçün *maliyyə bazarlarına nəzarət orqanının* müəyyən etdiyi qaydalara əsasən həmin orqanda müvafiq attestasiyadan kecməsi;

83.2.3. sığorta vasitəciliyi fəaliyyəti üzrə lisenziyasının əvvəllər ləğv edilməməsi;

83.2.4. vətəndaş qüsursuzluğу;¹⁹²

83.2.5. sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmaması.

83.3. Hüquqi şəxs sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün onun əmək müqaviləsi əsasında işçisi olan ən azı iki şəxs bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq *maliyyə bazarlarına nəzarət orqanında* attestasiyadan kecməlidir.¹⁹³

83.4. Hüquqi şəxs olan sığorta brokeri, habelə müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxs müvafiq sığorta vasitəciliyi fəaliyyətinə lisenziya almaq üçün onun icra orqanının rəhbəri bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq *maliyyə bazarlarına nəzarət orqanında* attestasiyadan kecməlidir.¹⁹⁴

83.5. Hüquqi şəxs olan sığorta brokerinin səhmdarı və ya iştirakçısı sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmamalıdır.

83.6. Bu Qanunun 83.2.5-ci və 83.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gəlməyən şəxslərin kateqoriyasını *maliyyə bazarlarına nəzarət orqanı* müəyyən edir.

83.7. Şəxs sigorta agenti və sigorta brokeri fəaliyyətləri ilə eyni vaxtda məşğul ola bilməz.

83.8. Sigorta agenti və ya sigorta brokeri fəaliyyətinə verilən lisenziya müddətsizdir.

83.9. Sigorta agenti və ya sigorta brokeri fəaliyyətinə lisenziya verilməsi, onun qüvvəsinin dayandırılması və ya ləğvi qaydaları bu Qanunla müəyyən edilir.

Maddə 84. Sigorta vasitəciliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan sənədlər

84.1. Sigorta vasitəcisi olmaq istəyən şəxs müvafiq lisenziyanı almaq üçün bu Qanunun 83.2-83.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu təsdiq edən sənədlər və məlumatlardan başqa aşağıdakı sənədləri *maliyyə bazarlarına nəzarət orqanına* təqdim etməlidir:

84.1.1. Fiziki şəxslər:

84.1.1.1. şəxsiyyət vəsiqəsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;¹⁹⁵

84.1.1.2. ~~bu Qanunun 84.3-cü maddəsi nəzərdə alınmaqla~~, müvafiq vergi orqanında qeydiyyata alınma haqqında sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;¹⁹⁶

84.1.2. hüquqi şəxslər:

84.1.2.1. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

84.1.2.2. nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;¹⁹⁷

84.1.2.3. rəhbər vəzifəyə təyin edilən şəxsin bu Qanunun 91-ci maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlər;

84.1.2.4. bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçinin müvafiq lisenziyaya malik olmasını təsdiq edən sənəd.

84.2. Şəxsin bu Qanunun 83.2.4-cü maddəsində nəzərdə tutulan tələbə uyğunluğuna dair sənədi *maliyyə bazarlarına nəzarət orqanının* sorğusu əsasında daxili işlər orqanı təqdim edir.

84.3. ~~Müvafiq sigorta vasitəciliyi fəaliyyəti ilə məşğul olmaq üçün təsis edilmiş hüquqi şəxsin icra orqanının rəhbəri kimi namizədliyi verilmiş fiziki şəxslərə, həmçinin bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçiyə müvafiq lisenziyanın verilməsi ilə bağlı hüquqi şəxsin müraciətinə baxılarkən bu Qanunun 84.1.1.2-ci maddəsində göstərilmiş sənədin təqdim edilməsi tələb olunmur.~~¹⁹⁸

Maddə 85. Sigorta vasitəciliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətə baxılması

85.1. Müvafiq siğorta vasitəciliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda *maliyyə bazarlarına nəzarət orqanı* sənədlərin tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb etməlidir.¹⁹⁹

85.2. *Maliyyə bazarlarına nəzarət orqanı* müvafiq siğorta vasitəciliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətə bu Qanunun 84.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, həmin müraciət əsasında 83.2.4-cü maddəsinin tələbinə uyğunluğu təsdiq edən 121-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışdan, həmçinin 85.1-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə, əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.²⁰⁰

85.3. Siğorta vasitəcılərinə lisenziya verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.²⁰¹

Maddə 86. Siğorta vasitəciliyi fəaliyyətinə lisenziya verilməsi

86.1. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziya verilməsi üçün müraciət zamanı təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab edib bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra müvafiq olaraq siğorta agenti və ya siğorta brokeri fəaliyyətinə lisenziya verir.²⁰²

86.2. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziyanın verilməsi və ya lisenziya verilməsindən imtina olunması barədə məlumatı müraciət edənə bu Qanunun 85.2-ci maddəsində göstərilən müddətdə yazılı bildiriş göndərməklə çatdırır. Lisenziya *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən fiziki şəxs olan siğorta vasitəcisinin özünə və ya hüquqi şəxs olan siğorta vasitəcisinin səlahiyyətli nümayəndəsinə şəxsən təqdim edilir.

Maddə 87. Siğorta vasitəcılərinin lisenziyalarının forması, yenilənməsi və reyestri

87.1. Bu Qanunun 87.2-ci maddəsi nəzərə alınmaqla, siğortaçıların lisenziyasının forması ilə bağlı 53-cü maddəsinin, reyestri ilə bağlı 54-cü maddəsinin və yenilənməsi ilə bağlı 60-ci maddəsinin müvafiq tələbləri siğorta agentlərinin və siğorta brokerlərinin lisenziyalarının formasına, reyestrinə və yenilənməsinə də tətbiq edilir.

87.2. Siğorta vasitəcılərinə verilən lisenziyada fəaliyyət növü kimi müvafiq olaraq «siğorta agenti fəaliyyəti» və ya «siğorta brokeri fəaliyyəti» qeyd edilir.

Maddə 88. Siğorta vasitəcılərinə dair əlavə tələblər²⁰³

88.1. Siğorta brokeri müvafiq lisenziya alıqdan 15 gün müddətində öz peşə məsuliyyətini *maliyyə bazarlarına nəzarət orqanının* müəyyən etdiyi məbləğdə siğorta etdirməli və belə siğorta onun fəaliyyətinin bütün müddəti ərzində təmin olunmalıdır.

88.2. Siğorta müqaviləsinin bağlanmasında vasitəcilik və ya məsləhət xidməti göstərmiş siğorta brokerinin həmin müqavilə üzrə risklərin təkrarsığorta etdirilməsi zamanı vasitəcilik və ya məsləhət xidmətinə cəlb edilməsi qadağandır. Bu tələbə riayət etməməyə görə həm siğorta brokeri, həm də müvafiq siğortaçı məsuliyyət daşıyır.²⁰⁴

88.3. Fiziki şəxs siğorta vasitəcisi, habelə bu Qanunun 83.3-cü və 83.4-cü maddələrində nəzərdə tutulmuş şəxslər *maliyyə bazarlarına nəzarət orqanında* attestasiyadan keçdiyi tarixdən hesablanmaqla 3 ildə bir dəfə həmin orqanda attestasiyadan keçməlidir.²⁰⁵

Maddə 89. Hüquqi şəxs olan siğorta brokerinin və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin təsisçiləri və ya iştirakçılarına dair tələblər

89.1. Aşağıda göstərilən şəxslər istisna edilməklə, hər bir şəxs siğorta brokerinin və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin təsisçisi və iştirakçısı ola bilər:

89.1.1. bu Qanunun 89.1.2-ci maddəsinin tələblərinə cavab verməyən xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxs;

89.1.2. aşağıdakı tələblərə cavab verməyən xarici şəxs:

89.1.2.1. ən azı son 5 il ərzində müvafiq siğorta vasitəciliyi fəaliyyəti ilə məşğul olması;

89.1.2.2. öz ölkəsində müvafiq siğorta vasitəciliyi fəaliyyəti ilə məşğul olmasının qadağan edilməməsi.²⁰⁶

89.1.3. siyasi partiyalar;

89.1.4. qeyri-hökumət təşkilatları (ictimai birliliklər və fondlar).

89.2. Hüquqi şəxs olan siğorta brokerinin təsisçisi və iştirakçısı eyni zamanda siğortaçıda vəzifə tuta bilməz.

89.3. Xarici siğorta brokerlarının Azərbaycan Respublikasının ərazisində filial açması qadağandır.

Maddə 90. Hüquqi şəxs olan siğorta brokerinin və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı

90.1. Hüquqi şəxs olan siğorta brokerinin və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı Azərbaycan dilində müəyyən edilməlidir.

90.2. Hüquqi şəxs olan siğorta brokerinin və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında məna ifadə etməyən sözlərdən, o cümlədən hərf birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır.

90.3. Hüquqi şəxs olan siğorta brokeri və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs adının əks olunduğu lövhələrdə, blanklarda, möhürlərdə və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlarda, reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaltılmış addan istifadə etməlidir.

90.4. Hüquqi şəxs olan siğorta brokerinin və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında müvafiq olaraq «siğorta brokeri» və «siğorta agenti» sözləri olmalıdır.

90.5. Əhəmiyyətli nəzarətin dövlətə məxsus olmadığı hüquqi şəxs olan siğorta brokerinin və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında «Azərbaycan», «dövlət», «milli», «mərkəzi», «büdcə», yaxud «respublika» sözlərindən istifadə edilməsi qadağandır.²⁰⁷

90.6. Hüquqi şəxs olan siğorta brokerinin və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin öz adında əvvəllər təsis edilmiş və fəaliyyət göstərən siğorta

vasitəçilərinin, habelə xarici sigorta vasitəçilərinin adları ilə eyni olan, yaxud bir-biri ilə dəyişik salınacaq dərəcədə oxşar olan söz və ya söz birləşmələrindən istifadə etməsi qadağandır.

90.7. Bu Qanunun 90.1-ci və 90.6-cı maddəsinin tələbləri öz adında nizamnamə kapitalının əlli faiz və ya daha çox hissəsinə malik olan xarici hüquqi şəxsin adından istifadə edən sigorta vasitəçisinə şamil olunmur.

Maddə 91. Hüquqi şəxs olan sigorta brokerinin və müstəsna olaraq sigorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçilərinə dair tələblər

91.1. Hüquqi şəxs olan sigorta brokerinin və müstəsna olaraq sigorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, onun müavinləri və baş mühəsibi onun rəhbər işçiləridir.

91.2. Hüquqi şəxs olan sigorta brokerinin və müstəsna olaraq sigorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi ali təhsilə, həmcinin vətəndaş qüsursuzluğuna malik olmalıdır, *baş mühəsib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühəsib olmalıdır.*²⁰⁸

91.3. Hüquqi şəxs olan sigorta brokerinin və müstəsna olaraq sigorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçiləri aşağıda göstərilən iş təcrübəsinə malik olmalıdır:

91.3.1. icra orqanın rəhbəri və onun müavinləri - maliyyə sahəsində ştat işçisi kimi ən azı 2 il;

91.3.2. baş mühəsibi – mühəsib kimi ən azı 2 il.

91.4. Müvafiq sigorta vasitəcisi lisenziyasına malik olmayan fiziki şəxs hüquqi şəxs olan sigorta brokerinin və müstəsna olaraq sigorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri ola bilməz.²⁰⁹

Maddə 92. Hüquqi şəxs olan sigorta brokerinin və müstəsna olaraq sigorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçilərinin təyin edilməsi

92.1. Hüquqi şəxs olan sigorta brokerinin və müstəsna olaraq sigorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi vəzifəyə *maliyyə bazarlarına nəzarət orqanının* razılığı ilə təyin edilir.

92.2. *Maliyyə bazarlarına nəzarət orqanının* razılığı olmadan hüquqi şəxs olan sigorta brokerinin və müstəsna olaraq sigorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar qəbul edildiyi andan etibarsızdır.

92.3. *Maliyyə bazarlarına nəzarət orqanı* şəxsin rəhbər işçi vəzifəsinə təyinatı ilə bağlı müvafiq sənədlər və məlumatlar hüquqi şəxs olan sigorta vasitəcisi tərəfindən təqdim edildiyi tarixdən 10 iş günü müddətində təyinata razılıq, yaxud bu Qanunun 91-ci maddəsinin tələblərinə uyğunsuzluq aşkar etdikdə razılıqdan imtina barədə hüquqi şəxs olan sigorta brokerinə yazılı bildiriş göndərir.

92.4. *Maliyyə bazarlarına nəzarət orqanının* hər hansı şəxsin hüquqi şəxs olan sigorta vasitəcisinin rəhbər işçisi vəzifəsinə təyinatı ilə bağlı bu Qanunun 92.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə həmin maddəyə uyğun olaraq hər hansı bir yazılı münasibət bildirməməsi qeyd olunan təyinata bu orqanın razılığı kimi qiymətləndirilir.

92.5. Razılığın verilməsi üçün əsas kimi götürülmüş məlumatların yanlış olması sonradan aşkar edildikdə *maliyyə bazarlarına nəzarət orqanı* hüquqi şəxs olan sigorta

brokerinin və ya müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisinin təyin edilməsinə verdiyi razılığın geri alınması və onun əsasında vəzifəyə təyin edilmiş şəxsin vəzifəsindən kənarlaşdırılması ilə bağlı təqdimat verməlidir.²¹⁰

Maddə 93. Siğorta vasitəçilərinin hesabatları və məlumatları

93.1. Siğortaçılardan hesabatları və məlumatları ilə bağlı bu Qanunun tələbləri hüquqi şəxs olan siğorta brokerlərinə və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə də şamil edilir.²¹¹

93.2. Hüquqi şəxs olan siğorta brokerlərinin və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələb olunmur.²¹² 93.2-2. Hüquqi şəxs siğorta agenti bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçisi barədə hər maliyyə ilinin sonunda *maliyyə bazarlarına nəzarət orqanına* yazılı məlumat verməlidir.

93.2-3. Fiziki şəxs siğorta agenti fəaliyyəti barədə rüblük hesabatı *maliyyə bazarlarına nəzarət orqanının* müəyyən etdiyi formada həmin orqana təqdim etməlidir.²¹³

~~93.3. Siğorta vasitəçilərinin hesabatları və ya məlumatları ilə bağlı əlavə tələblər siğorta nəzarəti orqanının qəbul etdiyi müvafiq təlimat və ya qaydalarla nəzərdə tutula bilər.~~ ²¹⁴

Maddə 94. Siğorta vasitəçilərinin digər fəaliyyət növləri ilə məşğul olması

94.1. Siğorta brokeri fəaliyyəti siğorta brokerinin, siğorta agenti fəaliyyəti isə müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin əsas fəaliyyət növüdür.

94.2. Siğorta vasitəçisi fəaliyyəti ilə yanaşı başqa vəzifə tutan və ya başqa fəaliyyətlə məşğul olan fiziki şəxs, bu vəzifə və ya fəaliyyətlə bağlı maraqlarının siğorta vasitəçisi kimi qərar qəbul etməsinə, səlahiyyətlərini həyata keçirməsinə xələl gətirməsinə imkan verməməlidir.

94.3. Fiziki şəxs olan siğorta brokeri eyni zamanda siğortaçıda vəzifə tuta bilməz.

94.4. Hüquqi şəxs olan siğorta brokeri və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs əsas fəaliyyətindən başqa yalnız aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:

94.4.1. siğorta sahəsində mütəxəssislərin ixtisasının artırılması məqsədilə təlimin təşkili və keçirilməsi;

94.4.2. siğortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;

94.4.3. siğorta ilə bağlı xüsusi program təminatının hazırlanması və satışı;

94.4.4. öz müştərilərinin sənədlərinin hüquqi ekspertizasının keçirilməsi.

12-ci Fəsil

Siğorta sektorunda tənzimləmə və nəzarət²¹⁵

Maddə 95. Siğorta sektorunda tənzimləmə və nəzarətin vəzifələri²¹⁶

95.1. Siğorta sektorunda tənzimləmənin və nəzarətin əsas vəzifələri aşağıdakılardır:²¹⁷

95.1.1. Azərbaycan Respublikasında siğorta bazarının inkişaf etdirilməsi və siğorta sisteminin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirmək;

95.1.2. siğorta işini, həmçinin siğorta bazarını tənzimləmək və siğorta fəaliyyətinə nəzarəti həyata keçirmək;

95.1.3. siğorta işinin qanunvericilik bazasının möhkəmləndirilməsi üzrə tədbirlər həyata keçirmək, icbari siğorta növlərini və beynəlxalq siğorta sistemində Azərbaycan Respublikasının iştirakının prinsiplərini müəyyən etmək;

95.1.4. siğortaçların, siğortalıların, siğorta olunanların, faydalanan şəxslərin və siğorta bazarının digər iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin, habelə *ümumdövlət və ictimai əhəmiyyət daşıyan maraqların* qorunması üçün tədbirlər həyata keçirmək.²¹⁸

95.1.5. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsini təmin etmək.

95.2. *Maliyyə bazarlarına nəzarət orqani*, onun vəzifəli şəksi, əməkdaşı, təyin edilmiş müvəqqəti inzibatçı siğorta sektorunda tənzimləmə və nəzarətlə bağlı səlahiyyətlərini, habelə ləğvetmə ilə bağlı funksiyalarını həyata keçirərkən qanuna zidd olması və qəsdən zərər vurmağa yönəldilməsi qanuna uyğun qaydada sübuta yetirilməyən hərəkəti (hərəkətsizliyi) nəticəsində yaranan zərərlərə görə məsuliyyət daşımlılar.²¹⁹

95.3. *Maliyyə bazarlarına nəzarət orqani* siğortaçların, siğorta vasitəcilərinin, o cümlədən xarici siğortaçların və xarici siğorta brokerlərinin, onların Azərbaycan Respublikasındaki nümayəndəliklərinin, aktuarilərin, habelə siğorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestərini aparır. Bu reyestrlərin aparılması qaydalarını *maliyyə bazarlarına nəzarət orqanı* müəyyən edir.²²⁰

Maddə 96. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar²²¹

Siğorta bazarının peşəkar iştirakçıları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyirlər.

Maddə 96-1. Siğortaçıya maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası məqsədi ilə tətbiq olunan tədbirlər²²²

96-1.1. *Maliyyə bazarlarına nəzarət orqanı* siğortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası məqsədilə siğortaçıya aşağıdakı hallarda bu Qanunun 96-1.2-ci maddəsində nəzərdə tutulan tədbirləri tətbiq edir:

96-1.1.1. *maliyyə bazarlarına nəzarət orqanına* siğortaçı tərəfindən təqdim olunmuş hesabatlardan və (və ya) *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən əldə edilmiş və sənədlərlə təsdiq olunmuş faktlardan siğortaçının məcmu kapitalının məbləğinin onun tələb olunan kapitalının məbləğindən az olması müəyyən edildikdə;

96-1.1.2. siğortaçı siğortalılar, siğorta olunanlar, faydalanan şəxslər, *maliyyə bazarlarına nəzarət orqanı*, İcbari Siğorta Bürosu və digər şəxslər qarşısında olan öhdəliklərini, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər öhdəliklərini ardıcıl olaraq 3 ay ərzində tam icra

etmədikdə və bu barədə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilmiş xəbərdarlıqdan sonra 30 gün ərzində həmin xəbərdarlıqda göstərilən öhdəlik tam icra edilmədikdə.

96-1.2. Maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası məqsədilə siğortaçıya tətbiq olunan tədbirlər aşağıdakılardır:

96-1.2.1. sağlamlaşdırma planının hazırlanmasının və tətbiqinin tələb edilməsi;

96-1.2.2. siğortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılmasının və azad edilməsinin tələb edilməsi;

96-1.2.3. siğortaçıya müvəqqəti inzibatçının təyin edilməsi.

Maddə 96-2. Sağlamlaşdırma planı

96-2.1. Siğortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizinə qədər endikdə maliyyə bazarlarına nəzarət orqanı siğortaçıdan siğortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası üçün tədbirləri və onların icra müddətlərini özündə əks etdirən sağlamlaşdırma planının təqdim edilməsini tələb edir.

96-2.2. Sağlamlaşdırma planına dair tələbləri, onun icra müddətinin hesablanması qaydasını və icrasına dair hesabatların forması və təqdim olunması qaydasını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.

96-2.3. Maliyyə bazarlarına nəzarət orqanın yazılı tələbini aldıqdan sonra siğortaçı tələbdə göstərilən müddət ərzində sağlamlaşdırma planının layihəsini hazırlayır və baxılması üçün yazılı surətdə maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Sağlamlaşdırma planının hazırlanması və layihəsinin baxılması üçün təqdim olunması müddətinin son həddi 30 iş günündən çox ola bilməz.

96-2.4. Maliyyə bazarlarına nəzarət orqanı baxılması üçün ona təqdim edilmiş sağlamlaşdırma planının layihəsinə dair təklifləri olduqda, bu barədə 10 iş günü ərzində siğortaçıya yazılı bildiriş təqdim edir və sağlamlaşdırma planına əlavə və (və ya) dəyişikliklərin edilməsini tələb edir. Siğortaçı sağlamlaşdırma planına 5 iş günü ərzində əlavə və (və ya) dəyişiklikləri etdikdən sonra, sağlamlaşdırma planının layihəsini təkrar yazılı surətdə maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Maliyyə bazarlarına nəzarət orqanı sağlamlaşdırma planının layihəsi ilə razı olduqda, bu barədə siğortaçıya 5 iş günü ərzində yazılı bildiriş göndərir.

96-2.5. Sağlamlaşdırma planı maliyyə bazarlarına nəzarət orqanı ilə razılışdırıldıqdan sonra siğortaçı sağlamlaşdırma planının icrasına başlayır.

96-2.6. Sağlamlaşdırma planının icrasına nəzarət çərçivəsində maliyyə bazarlarına nəzarət orqanı sağlamlaşdırma planının icrası barədə bu Qanunun 96-2.2-ci maddəsində müəyyən edilən qaydada hesabatlar alır.

96-2.7. Sağlamlaşdırma planı bir siğortaçıya münasibətdə iki təqvim ili ərzində yalnız bir dəfə tətbiq edilə bilər.

Maddə 96-3. Siğortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılması və azad edilməsi

96-3.1. Aşağıdaki hallarda maliyyə bazarlarına nəzarət orqanı siğortaçıya rəhbər işçilərinin 45 iş günündək müddətə vəzifələrindən müvəqqəti kənarlaşdırılması barədə təqdimat verir:

96-3.1.1. siğortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizindən az, 80 faizindən çox olduqda;

96-3.1.2. bu Qanunun 96-1.2.1-ci maddəsində nəzərdə tutulan tədbir siğortaçı tərəfindən icra edilmədikdə;

96-3.1.3. bu Qanunun 96-2.1-ci maddəsində göstərilən sağlamlaşdırma planının təqdim edilməsi üçün əsas olan hal sağlamlaşdırma planının icrası nəticəsində aradan qalxmadiqda.

96-3.2. Bu Qanunun 96-3.1-ci maddəsində nəzərdə tutulan təqdimat verildiyi gündən maliyyə bazarlarına nəzarət orqanı siğortaçının məcmu kapitalının məbləğinin azalmasının və (və ya) sağlamlaşdırma planının icra edilməməsinin və ya təqdim edilməməsinin səbəblərini araşdırır.

96-3.3. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bu Qanunun 96-3.1-ci maddəsinə əsasən verilmiş təqdimatda göstərilən müddət ərzində aparılan araşdırmalar nəticəsində vəzifələrindən müvəqqəti kənarlaşdırılan rəhbər işçilərin fəaliyyətində qüsurlar aşkar edilərsə, maliyyə bazarlarına nəzarət orqanı siğortaçıya həmin rəhbər işçilərin vəzifələrindən azad edilməsi barədə əsaslandırılmış təqdimat verir.

96-3.4. Maliyyə bazarlarına nəzarət orqanının siğortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılması və ya azad edilməsi ilə bağlı təqdimati bu təqdimatın verildiyi gündən sonrakı 5 iş günü ərzində icra edilməlidir.

96-3.5. Maliyyə bazarlarına nəzarət orqanı siğortaçıya bu Qanunun 96-3.1.1-ci maddəsində nəzərdə tutulan hal ilə əlaqədar təqdimat verdikdə, siğortaçı onun məcmu kapitalının məbləğinin tələb olunan kapitalın məbləğinin ən azı 90 faizinə bərabər olmasını bu cür təqdimat verildiyi tarixdən 6 ay ərzində təmin etməlidir.

96-3.6. Maliyyə bazarlarına nəzarət orqanı siğortaçıya bu Qanunun 96-3.1.2-ci maddəsində nəzərdə tutulan hal ilə əlaqədar təqdimat verdikdə, siğortaçı onun məcmu kapitalının məbləğinin tələb olunan kapitalın məbləğinə bərabər olmasını bu cür təqdimat verildiyi tarixdən sağlamlaşdırma planının icra müddəti bitənədək təmin etməlidir.

96-3.7. Maliyyə bazarlarına nəzarət orqanı siğortaçıya bu Qanunun 96-3.1.3-cü maddəsində nəzərdə tutulan hal ilə əlaqədar təqdimat verdikdə, siğortaçı onun məcmu kapitalının məbləğinin tələb olunan kapitalın məbləğinə bərabər olmasını bu cür təqdimat verildiyi tarixdən 6 ay ərzində təmin etməlidir.

Maddə 96-4. Müvəqqəti inzibatçının təyin edilməsinin əsasları

96-4.1. Aşağıdaki hallardan biri və ya bir neçəsi mövcud olduqda maliyyə bazarlarına nəzarət orqanı siğortaçıya müvəqqəti inzibatçı təyin edir:

96-4.1.1. siğortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 80 faizindən aşağı düşdükdə;

96-4.1.2. bu Qanunun 96-1.1.2-ci maddəsində göstərilən hal mövcud olduqda;

96-4.1.3. siğortaçı bu Qanunun 96-3.4-cü, 96-3.5-ci, 96-3.6-ci və ya 96-3.7-ci maddələrinin tələblərini icra etmədikdə.

96-4.2. Maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçını təyin edərkən onun funksiyalarını və səlahiyyətlərinin həcmini müəyyən edir.

96-4.3. Müvəqqəti inzibatçının funksiyalarına siğortaçının maliyyə vəziyyətinin yaxşılaşdırılması, fəaliyyətinin tam və ya bir hissəsinə nəzarətin həyata keçirilməsi, siğortaçının işinin səmərəli idarə edilməsi və siğortaçının biznes strategiyasının dəyişdirilməsi daxildir.

96-4.4. Müvəqqəti inzibatçı təyin olunan andan səlahiyyətləri bitənədək maliyyə bazarlarına nəzarət orqanı tərəfindən siğortaçiya sanksiyaların və təqdimatların verilməsi dayandırılır.

Maddə 96-5. Müvəqqəti inzibatçının təyin edilməsi

96-5.1. Müvəqqəti inzibatçı maliyyə bazarlarına nəzarət orqanının işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və (və ya) hüquqi şəxslərdən) 3 ayadək müddətə təyin edilir. Bu müddət hər dəfə 3 aydan çox olmamaq şərti ilə ümumilikdə 12 ayadək uzadıla bilər.

96-5.2. Müvəqqəti inzibatçının əməkhaqqı və çəkdiyi xərclər siğortaçının aktivləri hesabına ödənilir. Müvəqqəti inzibatçının əməkhaqqı və çəkdiyi xərcləri ödəmək üçün siğortaçının aktivləri kifayət etməzsə, ardıcıl olaraq 3 ay ərzində həmin xərclər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödənilir.

96-5.3. Siğortaçılara aidiyəti olan şəxslər, habelə siğortaçının kreditorları, siğortalılar, siğorta olunanlar, faydalanan şəxslər və benefisiar mülkiyyətçilər (maliyyə bazarlarına nəzarət orqanı istisna olmaqla) siğortaçının müvəqqəti inzibatçısı vəzifəsinə təyin oluna bilməzlər.

96-5.4. Müvəqqəti inzibatçının təyin edilməsi və ya təyinat müddətinin uzadılması haqqında qərarda bu Qanunun 96-4.2-ci maddəsi nəzərə alınmaqla, həmin qərarın qəbul edilməsinin əsasları, müvəqqəti inzibatçı haqqında məlumat və onun səlahiyyət müddəti göstərilir. Maliyyə bazarlarına nəzarət orqanı qərar qəbul edildikdən sonra onun dərhal siğortaçının Direktorlar Şurasına və İdarə Heyətinə təqdim olunmasını təmin edir.

96-5.5. Müvəqqəti inzibatçı öz fəaliyyətində bu Qanunu, qüvvədə olan normativ hüquqi aktları, o cümlədən maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarını, habelə göstəriş və tövsiyələrini rəhbər tutur.

96-5.6. Maliyyə bazarlarına nəzarət orqanının müvəqqəti inzibatçının təyin edilməsi haqqında qərarının surəti siğortaçiya təqdim edildiyi gündən etibarən 5 təqvim günü müddətində siğortaçının Direktorlar Şurası siğortaçiya təyin edilmiş müvəqqəti inzibatçının dəyişdirilməsi və ya ona razılıq verilməsi barədə qərar qəbul etməli və qərarın təsdiq edilmiş surətini maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir. Siğortaçı maliyyə bazarlarına nəzarət orqanının müraciətinə münasibətini bildirmədikdə, siğortaçı müvəqqəti inzibatçının təyin edilməsi qərarı ilə razi olmuş hesab olunur.

96-5.7. Maliyyə bazarlarına nəzarət orqanı təyin etdiyi müvəqqəti inzibatçıya dair etiraz alıqdə, 5 iş günü müddətində öz qərarına yenidən baxmalı, təyinatın ləğv edilməsi və ya seçimini əsaslandıraraq qərarının qüvvədə saxlanılması barədə qərar qəbul etməlidir. Maliyyə

bazarlarına nəzarət orqanının digər müvəqqəti inzibatçının təyin edilməsi və ya əvvəlki təyinatının qüvvədə saxlanılması barədə qərarı dərhal siğortaçıya təqdim olunmalıdır.

96-5.8. Bu Qanunun 96-5.6-ci və 96-5.7-ci maddələrində nəzərdə tutulmuş hallardan asılı olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı maliyyə bazarlarına nəzarət orqanının onun təyin olunması barədə qərarı qəbul edildikdən sonra dərhal öz vəzifələrinin icrasına başlamalıdır. Müvəqqəti inzibatçının təyinatı dəyişdirildikdə, müvəqqəti inzibatçı dərhal siğortaçının aktivlərinin idarə olunmasını, mühasibat kitablarını və yazılarını yeni təyin olunmuş müvəqqəti inzibatçıya təhvil verməlidir.

Maddə 96-6. Müvəqqəti inzibatçının səlahiyyətləri

96-6.1. Bu Qanunun 96-4.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müvəqqəti inzibatçı təyin olunduğu gündən siğortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.

96-6.2. Siğortaçının müvəqqəti inzibatçısı siğortaçının satılması, yenidən təşkili və ləğvi haqqında qərarlar qəbul edə bilməz.

96-6.3. Müvəqqəti inzibatçı siğortaçının mövcud maliyyə vəziyyəti haqqında ən gec 60 təqvim günü müddətində hesabat hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Hesabata siğortaçının ləğvi zamanı satıla bilən aktivlərin dəyərləndirilmiş qiyməti daxil edilir. Müvəqqəti inzibatçı hesabatın tərtib edilməsinə ekspertlər cəlb edə bilər. Ekspertlərin xidmətləri bu Qanunun 96-5.2-ci maddəsində göstərilən qaydada ödənilir.

96-6.4. Siğortaçının adından və siğortaçının hesabına əqdlər müvəqqəti inzibatçının yazılı razılığı ilə bağlanılır, əks halda həmin əqdlər etibarsız sayılır.

96-6.5. Müvəqqəti inzibatçı siğortaçının idarəetmə orqanlarının səlahiyyətlərindən başqa aşağıdakılari hayata keçirir:

96-6.5.1. siğortaçının əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;

96-6.5.2. siğortaçının kreditorlarını və onların qarşısında siğortaçının öhdəliklərinin həcmini müəyyən edir;

96-6.5.3. siğortaçının öz vəsaitlərini (fondları, kapitalı və s.) siğortaçının öhdəliklərinin təmin edilməsinə yönəldir və siğortaçının kreditorlar qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün tədbirlər görür;

96-6.5.4. siğortaçının adından əqdlər bağlayır və sənədlər imzalayır;

96-6.5.5. zərurət olduqda, siğortaçının investisiya qoyuluşunu nəzərdə tutan bağlanmış müqavilələrini ləğv edir və ya onlara dəyişikliklər və əlavələr edir;

96-6.5.6. siğortaçının adından və onun maraqları naminə məhkəmələrdə təmsilçiliyi təmin edir;

96-6.5.7. işdən azad edilmə, işə qəbul edilmə, aşağı vəzifəyə keçirilmə, vəzifədən kənarlaşdırma, siğortaçının işçiləri arasında vəzifələrin bölgüsü də daxil olmaqla əmrlər verir.

96-6.6. Müvəqqəti inzibatçı siğortaçının adından hər hansı bir siğorta növünün aparılması üzrə icazələrin ləğvi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər.

96-6.7. *Maliyyə bazarlarına nəzarət orqanının razılığı ilə müvəqqəti inzibatçı siğortaçının idarə edilməsinə başqa şəxsləri, o cümlədən siğortaçının rəhbər işçilərini və əməkdaşlarını cəlb edə bilər.*

96-6.8. *Müvəqqəti inzibatçı bu Qanunun 29.1.2-ci, 29.1.3-cü, 29.1.5-ci, 29.1.6-ci, 29.1.7-ci, 29.1.9-cu, 29.1.11-ci, 29.1.12-ci və 29.3-cü maddələrində nəzərdə tutulan səlahiyyətləri və bu Qanunun 30.1.5-ci və 30.1.6-ci maddələrində nəzərdə tutulan vəzifələri maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla həyata keçirir.*

96-6.9. *Fəaliyyətə başladığı gündən etibarən siğortaçının rəhbər işçiləri və əməkdaşları siğortaçının möhürünnü və ştamplarını, mühasibat kitablarını və digər sənədlərini, əmlakını və digər qiymətliləri müvəqqəti inzibatçıya təhvil verməli və fəaliyyəti ilə bağlı zəruri olan məlumatları ona təqdim etməlidirlər.*

96-6.10. *Müvəqqəti inzibatçının müraciəti ilə hüquq mühafizə orqanları onun siğortaçının binasına daxil olmasını, siğortaçının aktivlərini, mühasibat kitablarını və yazılılarını idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidirlər.*

Maddə 96-7. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvəqqəti inzibatçının fəaliyyəti üzərində nəzarət

96-7.1. *Maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir.*

96-7.2. *Maliyyə bazarlarına nəzarət orqanı:*

96-7.2.1. müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə;

96-7.2.2. müvəqqəti inzibatçının fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə;

96-7.2.3. müvəqqəti inzibatçıdan hesabat almağa;

96-7.2.4. müvəqqəti inzibatçının təyinat müddətinin bu Qanunun 96-5.1-ci maddəsinə müvafiq olaraq uzadılmasına səlahiyyətlidir.

96-7.3. *Müvəqqəti inzibatçı yalnız maliyyə bazarlarına nəzarət orqanı qarşısında hesabat verir.*

Maddə 96-8. Moratorium

96-8.1. *Siğortaçıya müvəqqəti inzibatçı təyin olunduğu dövrdə məhkəmə maliyyə bazarlarına nəzarət orqanının ərizəsi ilə siğortaçının öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandırıa (moratorium tətbiq edə) bilər.*

96-8.2. *Moratorium ilkin olaraq 3 ay müddətinə tətbiq edilir. Bu müddət hər dəfə 3 aydan çox olmamaq şərti ilə ümumilikdə müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verilənədək uzadıla bilər.*

96-8.3. *Moratorium zamanı siğortaçının siğorta ödənişlərinin, əmək münasibətlərindən irəli gələn öhdəliklərinin və fəaliyyətinin təmin olunması üçün zəruri olan təsərrüfat xərclərinin*

həyata keçirilməsindən başqa, aşağıdakilar da daxil olmaqla, digər öhdəliklərinin icrası dayandırılır:

- 96-8.3.1. vergilər və başqa dövlət ödənişləri;
 - 96-8.3.2. icra sənədləri üzrə icraat;
 - 96-8.3.3. siğorta müqavilərinə vaxtından əvvəl xitam verilərkən siğortalıya qaytarılmalı olan məbləğlər;
 - 96-8.3.4. siğortaçının səhmdarlarının onlara məxsus səhmlərin geri alınması nəticəsində yaranan pul öhdəlikləri.
- 96.8.4. Öhdəliklərin dayandırılması zamanı öhdəliklər üzrə bütün faizlərin, dəbbə pulunun hesablanması dayandırılır.

Maddə 96-9. Müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verilməsi

96-9.1. Müvəqqəti inzibatçının səlahiyyətlərinə maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə aşağıdakı hallarda xitam verilir:

- 96-9.1.1. maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən müddət bitdikdə;
 - 96-9.1.2. bu Qanunun 96-5.2-ci maddəsində göstərilən xərclər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 3 ay ardıcıl olaraq ödəniləndikdə;
 - 96-9.1.3. maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvəqqəti inzibatçının səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə.
- 96-9.2. Bu Qanunun 107.1.7-1-ci maddəsində göstərilən hal mövcud olduqda maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edir və siğortaçıya siğorta fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanı ləğv edir.
- 96-9.3. Müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verildikdən sonra o, yekun hesabati 30 gün müddətində hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.

Maddə 97. Səyyar yoxlamalar

97.1. Maliyyə bazarlarına nəzarət orqanı siğortaçılar və siğorta vasitəçiləri tərəfindən siğorta qanunvericiliyinə əməl edilməsini, həmçinin siğortaçının maliyyə sabitliyini yerində araştırma aparmaqla yoxlamaq məqsədi ilə növbəti və ya növbədənkənar səyyar yoxlama keçirir.

97.2. Siğortaçıda və siğorta vasitəcisiində növbəti səyyar yoxlamalar iki ildə bir dəfədən az olmayaraq, maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qrafik üzrə aparılır. Növbəti səyyar yoxlama siğortaçının və ya siğorta vasitəcisinin siğorta qanunvericiliyi ilə bağlı olan bütün fəaliyyətini əhatə edir.

- 97.3. Növbədənkənar səyyar yoxlama aşağıdakı hallarda aparılır:²²³*
- 97.3.1. siğortaçının maliyyə sabitliyi, o cümlədən ödəmə qabiliyyəti göstəricilərində azalma müşahidə edildikdə;

97.3.2. maliyyə ilinin yekununa görə siğortaçının balans üzrə zərəri yarandıqda;

97.3.3. təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə;

97.3.4. bu Qanuna əsasən verilmiş təqdimatların və ya sanksiyaların icra vəziyyətinin yoxlanılması məqsədilə; bu zaman səyyar yoxlamaya müvafiq təqdimatın və ya sanksiyanın icrası üçün müəyyən edilmiş son tarixdən etibarən 60 iş günündən gec olmayan müddətdə başlanılmalıdır;

97.3.5. daxil olan şikayətlər və qanunazidd əməliyyatlar haqqında mənbəyi məlum olan məlumatlarla bağlı halların yerində yoxlanılması məqsədilə;

97.3.6. bu Qanuna əsasən verilmiş hər hansı təqdimata və ya sanksiyaya səbəb olmuş hallar, həmin təqdimat və ya sanksiyanın verildiyi tarixdən 2 il ərzində yenidən aşkar edildikdə;

97.3.7. sıgorta qanunvericiliyinin yerinə yetirilməsi və ya hər hansı təcrübənin tətbiqi vəziyyətinin araşdırılması məqsədilə sıgorta bazarı üzrə ümumi monitorinq keçirildikdə;

97.3.8. bu Qanunun 96-2-ci maddəsindən irəli gələn tələblərin icra vəziyyətinin yoxlanılması məqsədilə.²²⁴

Maddə 98. Səyyar yoxlamanın təyin edilməsi haqqında qərar

98.1. Səyyar yoxlama *maliyyə bazarlarına nəzarət orqanının* müvafiq qərarı ilə təyin edilir.

98.2. Səyyar yoxlamanın təyin edilməsi haqqında qərarda aşağıdakılardır:

98.2.1. səyyar yoxlanılması təyin edilən sıgortaçının və ya sıgorta vasitəçisinin adı;

98.2.2. səyyar yoxlamanın növbəti və ya növbədənkənar olması;

98.2.3. səyyar yoxlama növbəti olduqda yoxlanılacaq fəaliyyət dövrü;

98.2.4. səyyar yoxlama növbədənkənar olduqda onun təyin edilməsinə əsas verən hal;

98.2.5. səyyar yoxlamanın başlanma tarixi, müddəti və başa çatdırılma tarixi;

98.2.6. səyyar yoxlama aparılması tapşırılan yoxlayıcının (yoxlayıcıların) adı, soyadı, atasının adı və *maliyyə bazarlarına nəzarət orqanında* tutduğu vəzifə.

Maddə 99. Səyyar yoxlamanın müddəti

99.1. Səyyar yoxlama 45 iş günündən çox olmayan müddətə təyin edilir.

99.2. Səyyar yoxlamanın aparılması üçün müəyyən edilmiş müddət yoxlamanın başa çatdırılması üçün kifayət etmədikdə *maliyyə bazarlarına nəzarət orqanının* müvafiq qərarı əsasında yoxlama ən çoxu növbəti 60 iş günü müddətinə qədər uzadılır.²²⁵

Maddə 100. Səyyar yoxlama apararkən yoxlayıcıların hüquq və vəzifələri

100.1. Səyyar yoxlama aparan yoxlayıcıların aşağıdakı hüquqları var:

100.1.1. sıgortaçların və sıgorta vasitəçilərinin fəaliyyəti ilə bağlı sənədləri, *mühasibat uçotu sənədlərini*, hesablaşma texnikasında, mühasibat uçotu programlarında və başqa məlumat daşıyıcılarında olan məlumatları yoxlamaq;²²⁶

100.1.2. yoxlamaya aid olan məsələlərlə bağlı siğorta fəaliyyətinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübəyə malik olan ekspert və mütəxəssisləri, o cümlədən tərcüməçiləri müvafiq xidmət göstərmələri üçün cəlb etmək;

100.1.3. yoxlanılan subyektdən sənədlərin əslinin təqdim edilməsini tələb etmək, müvafiq sənədlərin surətini götürmək;

100.1.4. aşağıda göstərilən şəxslərə yazılı sorğu verməklə yoxlamanın aparılması üçün lazım olan sənədləri, məlumatları, rəyləri, izahatları, arayışları əldə etmək:

100.1.4.1. yoxlanılan subyektin rəhbər və adı işçilərinə, yoxlanılan subyekt fiziki şəxs olduqda isə, onun özünə;

100.1.4.2. yoxlanılan subyektin törəmə cəmiyyətlərinə, bu subyektə əhəmiyyətli nəzarəti həyata keçirən və ya subyektin əhəmiyyətli nəzarəti həyata keçirdiyi şəxslərə, mühüm iştirak payının sahiblərinə, asılı cəmiyyətlərə;

100.1.4.3. yoxlanılan subyektə siğorta vasitəciliyi xidmətləri göstərən və ya göstərmiş siğorta vasitəçilərinə;

100.1.4.4. yoxlanılan subyektin auditini aparan və ya aparmış auditorlara.

100.2. Yoxlayıcı siğorta sirri, yaxud kommersiya sirri hesab edilən məlumatları yaymağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.²²⁷

100.3. Fəaliyyəti yoxlanılan siğortaçı və ya siğorta vasitəcisi *maliyyə bazarlarına nəzarət orqanına* yoxlamanın aparılmasında kömək etməli, yoxlayıcıların maneəsiz bütün sənədlərlə tanış olmasına və məlumat mənbələrinə daxil olmasına, işçilərinin tələb edilən məlumat, izahat və rəy verməsinə şərait yaratmalıdır.

100.4. Səyyar yoxlamanın davam etdirilməsi yoxlayıcının sorğusuna və ya müraciətinə cavab verilənədək, müvafiq rəy təqdim olunanadək, yaxud müvafiq mütəxəssislərin xidməti başa çatdırılanadək mümkün olmadıqda, *maliyyə bazarlarına nəzarət orqanının* qərarı ilə səyyar yoxlamanın müddəti dayandırılır. Bu halda səyyar yoxlamanın başa çatma tarixi dayandırılma müddəti qədər uzadılır.

Maddə 101. Səyyar yoxlamanın nəticələri

101.1. Yoxlayıcı səyyar yoxlamanın nəticələrinə dair yoxlama aktı tərtib edir. Yoxlama aktı yoxlanılan subyektin icra orqanı, o fiziki şəxs olduqda isə, özi ilə müzakirə edilir, yoxlayıcı və yoxlanılan subyektin səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq rəsmiləşdirilir.

101.2. Yoxlanılan subyekt yoxlama aktı ilə və ya onun hər hansı hissəsi ilə razılaşmadıqda, aktı imzalamaqla orada etirazı barədə qeyd-şərt edir. Yoxlanılan subyekt etirazını əsaslandıran sənədlərin əlavə olunduğu yazılı izahatı *maliyyə bazarlarına nəzarət orqanına* verə bilər.

101.3. *Maliyyə bazarlarına nəzarət orqanı* yoxlama başa çatdığı tarixdən 20 iş günündən gec olmayıaraq yoxlama sənədlərinə baxmalı və bu Qanunda nəzərdə tutulmuş hallarda onun nəticələri üzrə təqdimatlar və (və ya) sanksiyalar haqqında qərar qəbul etməlidir.

Maddə 102. *Maliyyə bazarlarına nəzarət orqanının* təqdimatları

102.1. Aparılan təhlillər, araşdırımlar və ya yoxlamalar nəticəsində siğortaçlarının, aktuarilərin və siğorta vasitəçilərinin fəaliyyətində siğorta qanunvericiliyinin pozulması və ya

buna şərait yarada bilən hallar aşkar edildikdə *maliyyə bazarlarına nəzarət orqanı* onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – təqdimat verir.²²⁸

102.2. *Maliyyə bazarlarına nəzarət orqanı* təqdimat verməklə, sıgortaçılardan, aktuarilərdən və sıgorta vasitəcilərindən onlara aid olan hallarla bağlı müvafiq olaraq aşağıdakıları tələb edir:²²⁹

102.2.1. sıgortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı normativlərə əməl edilməsini, bu məqsədlə onun öz vəsaitinin artırılmasını, aktivlərinin likvidliyinin təmin edilməsini;

102.2.2. yeni filiallar açılmasının dayandırılmasını, mövcud filialların fəaliyyətinin dayandırılmasını, yaxud ləğv edilməsini;

102.2.3. sıgortaçının daxili nəzarətinin həyata keçirilməsi qaydalarında dəyişikliklər edilməsini;

102.2.4. qanunvericiliyin tələblərinə riayət edilməməsinin və ya buna şərait yarada bilən halların müəyyən müddət ərzində aradan qaldırılması üçün tədbirlər planının müəyyən edilməsini;

102.2.5. aşağıdakı hallarda sıgortaçının müvafiq orqanı tərəfindən məsələyə baxılıb qanunazidd hallar və (və ya) nöqsanlar aradan qaldırılanadək sıgortaçının rəhbər işçisinin vəzifəsindən kənarlaşdırılmasını:

102.2.5.1. sıgortaçının rəhbər işçisinin hərəkətlərinin bu Qanunun tələblərinə uyğun olmadığını hesab etmək üçün əsaslar olduqda;

102.2.5.2. sıgortaçının rəhbər işçisi sıgortaçıda vəzifəsinin icrası ilə bağlı 1 il ərzində ən azı iki dəfə inzibati məsuliyyətə cəlb olunduqda;

102.2.6. Bu Qanunun 96-ci maddəsində nəzərdə tutulmuş haqların sıgortaçı tərəfindən həyata keçirilməsini;²³⁰

102.2.7. ödənilməsindən qanuni əsas olmadan imtina edilmiş sıgorta ödənişinin həyata keçirilməsini;²³¹

102.2.8. *maliyyə bazarlarına nəzarət orqanının*, yaxud onun səyyar yoxlayıcısının tələb etdiyi sənədlərin və məlumatların təqdim edilməsini;

102.2.8-1. sıgortaçının rəhbər işçisi vəzifəsini icra edən səlahiyyətli şəxsin bu Qanunda müəyyən edilmiş qaydada təyin edilməsini;

102.2.8-2. sıgortaçının rəsmi internet səhifəsinin və elektron informasiya sisteminin mövcudluğunun, həmçinin onların *maliyyə bazarlarına nəzarət orqanının* müəyyən etdiyi minimum tələblərə uyğunluğunun təmin edilməsini;²³²

102.2.9. sıgorta qanunvericiliyi ilə əlaqədar olan digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasını;

102.2.10. sıgortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin müvafiq dövr üzrə hərəkəti və ya onlarla bağlı aparılmış əməliyyatlar barədə bank sənədləri ilə əsaslandırılmış məlumatların təqdim edilməsini;

102.2.11. bu Qanunun 96-2-ci maddəsində nəzərdə tutulmuş sağlamlaşdırma planında göstərilən tədbirlərin təxirəsalınmaz icrasını və (və ya) sağlamlaşdırma planına dəyişikliklər edilməsini.²³³

102.3. *Maliyyə bazarlarına nəzarət orqanının* müvafiq təqdimatında icrası məcburi olan hər bir göstərişin səbəbi və yerinə yetirilməsinin son tarixi göstərilməlidir.

102.4. Bu Qanunun 102.1-ci maddəsinə uyğun olaraq aşkar edilmiş hallardan asılı olaraq, *maliyyə bazarlarına nəzarət orqanının* müvafiq təqdimatı bu Qanunun 102.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birini və ya bir neçəsini əhatə etməlidir.²³⁴

102.5. Rəhbər işçi bu Qanunun 102.2.5-ci maddəsində nəzərdə tutulmuş hallarda bir siğortaçıda vəzifəsindən ən azı iki dəfə kənarlaşdırılmış olduqda *maliyyə bazarlarına nəzarət orqanının* iddiası əsasında onun siğortaçılarında rəhbər işçi vəzifəsi tutmaq imkanı məhkəmənin qərarı ilə 5 il müddətində məhdudlaşdırıla bilər.

102.6. Bu Qanunun 102.2.7-ci maddəsinə əsasən verilən təqdimat vaxtında və (və ya) tam yerinə yetirilmədikdə *maliyyə bazarlarına nəzarət orqanı* siğorta müqaviləsinə uyğun olaraq hesablanmış siğorta ödənişinin siğortalıya, siğorta olunana və ya faydalanan şəxsə siğortaçının bank hesablarından ödənilməsi üçün banklara və ya digər kredit təşkilatlarına icrası məcburi olan icra (ödəniş) sənədi - sərəncam verməlidir.²³⁵

102.7. Siğorta fəaliyyətinə nəzarət çərçivəsində, *maliyyə bazarlarına nəzarət orqanı* siğortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin hərəkəti barədə banklardan məlumat tələb edə bilər. Bu tələbə vaxtında və tam əməl etməyən banklar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyəti daşıyırlar.²³⁶

Maddə 103. *Maliyyə bazarlarına nəzarət orqanının* sanksiyaları

103.1. *Maliyyə bazarlarına nəzarət orqanı* bu Qanunda və inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla aşağıdakı sanksiyaları tətbiq edir:²³⁷

103.1.1. siğortaçını, siğorta vasitəcisi, həmçinin onların rəhbər işçilərini, aktuariləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək;²³⁸

103.1.2. lisenziyanın qüvvəsini məhdudlaşdırmaq;

103.1.3. lisenziyanın qüvvəsini dayandırmaq;

103.1.4. lisenziyanı ləğv etmək.

103.2. Bu Qanunun 103.1.2-ci maddəsi təkrarsığortaçılara və siğorta vasitəcilərinə şamil edilmir.

~~103.3. Bu Qanunun 103.1.1-103.1.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyalar bu Qanunun 102.2-ci maddəsində nəzərdə tutulmuş təqdimatların verilməsi ilə birlikdə tətbiq edilə bilər.~~²³⁹

Maddə 104. Təqdimatlar və sanksiyalar haqqında qərar

104.1. Təqdimatlar və sanksiyaların tətbiqi haqqında qərarların surəti siğortaçının İdarə Heyətinin sədrinə, siğorta vasitəcisinin icra orqanının rəhbərinə, fiziki şəxs olan siğorta vasitəcisinə çatdırılması təsdiq olunan qaydada göndərilməlidir. Siğortaçıya verilən təqdimatın surəti və (və ya) tətbiq olunan sanksiya barədə məlumat siğortaçının Direktorlar Şurasının sədrinə də göndərilir.

104.2. Təqdimatlar və sanksiyalar haqqında qərarlar siğortaçının və ya siğorta vasitəcisinin ünvanına çatdırılması təsdiq edilən qaydada daxil olduğu andan qüvvəyə minir.

Maddə 105. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması

105.1. Lisenziyanın qüvvəsi *maliyyə bazarlarına nəzarət orqanının* siğortaçıya siğorta növünün aparılması üzrə verdiyi icazənin ləğv edilməsi yolu ilə aşağıdakı hallarda məhdudlaşdırılır:²⁴⁰

105.1.1. siğortaçı tərəfindən müvafiq ərizə təqdim edildikdə;

105.1.2. aşağıdakı hallarla bağlı verilmiş təqdimata vaxtında və (və ya) tam əməl edilmədikdə:

105.1.2.1. könüllü siğorta müqavilələrinin şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və bu Qanuna uyğun olmamaqla siğortalıların mənafelərinin pozulmasına şərait yaradırısa;²⁴¹

105.1.2.2. icbari siğorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və icbari siğorta qanunlarına uyğun olmayan şərtlərlə bağlanırsa, yaxud "İcbari siğortalar haqqında" Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində nəzərdə tutulmuş məcburi ayırmalar vaxtında və (və ya) tam aparılmışsa;²⁴²

105.1.2.3. siğorta ödənişləri icbari siğorta qanunlarında və ya siğorta müqaviləsində nəzərdə tutulmuş qaydada verilmirsə.²⁴³

105.2. Bu Qanunun 105.1.2-ci maddəsində nəzərdə tutulmuş halların aradan qaldırılması mümkün olduqda siğortaçının lisenziyası onların aradan qaldırılmasındanadək, digər hallarda isə 6 ayadək müddətə məhdudlaşdırılır.

105.3. Siğortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq siğorta növü üzrə yeni siğorta müqaviləleri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan siğorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.

105.4. Siğortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı siğorta növü üzrə əvvəller bağlamış olduğu siğorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya onlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirməlidir.²⁴⁴

105.5. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması haqqında qərarda belə məhdudlaşdırılmaya əsas verən hallar göstəriləməlidir.

105.6. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması, həmçinin belə məhdudlaşdırmanın götürülməsi barədə məlumat müvafiq qərar qəbul edildikdən 3 iş günü müddətində *maliyyə bazarlarına nəzarət orqanının* mətbuat xidməti tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir.

Maddə 106. Lisenziyanın qüvvəsinin dayandırılması

106.1. *Maliyyə bazarlarına nəzarət orqanı* aşağıdakı əsaslarla lisenziyanın qüvvəsini 6 ayadək müddətə dayandırır:²⁴⁵

106.1.1. bu Qanunun 105.1.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanun əsasında verilmiş digər təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

106.1.2. siğorta ödənişinin verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının siğortaçı tərəfindən icra edilməməsi;

106.1.3. lisenziyanın verilməsi üçün əsas götürülmüş sənədlərdə düzgün əks etdiriləcəyi təqdirdə *maliyyə bazarlarına nəzarət orqanının* əlavə sənəd və ya məlumat tələb etməsinə səbəb

ola biləcək səhv və ya yanlış məlumatların sonradan aşkar edilməsi və *maliyyə bazarlarına nəzarət orqanının* tələbi ilə həmin sənəd və ya məlumatların 20 gün ərzində təqdim edilməməsi;

106.1.4. lisenziya sahibinin bu Qanunla icazə verilməyən fəaliyyətlə məşğul olmasının konkret faktlarla təsdiq edilməsi;

106.1.5. hüquqi şəxs olan sıgorta vasitəcisinin müvafiq lisenziyaya malik olan işçisi ilə əmək münasibətlərinə xitam verilərkən onu bu Qanuna uyğun gələn digər şəxslə əvəz etməməsi;

106.1.6. bu Qanunun 105.3-cü maddəsində nəzərdə tutulmuş qadağaya riayət olunmaması;

106.1.7. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərin pozulması;²⁴⁶

106.1.8. ~~sıgortaçının məcmu kapitalının onun tələb olunan kapitalından az olması~~²⁴⁷

106.1.9. lisenziya sahibinə iki il ərzində eyni hal üzrə iki dəfədən artıq bu Qanun əsasında təqdimat verilməsi;

106.1.10. sıgorta vasitəcisinin bu Qanunun 88.3-cü və 93.2-3-cü maddələrinin tələblərinə riayət etməməsi.²⁴⁸

106.2. Lisenziyanın qüvvəsinin dayandırılması sıgortaçıların sıgortaçı qismində yeni sıgorta müqavilələri və ya təkrarsıgortaçı qismində yeni təkrarsıgorta müqavilələri bağlamasını, habelə qüvvədə olan belə müqavilələrin müddətini uzatmasını, onlara müvafiq olaraq sıgorta və ya təkrarsıgorta risklərinin həcminin artmasına və ya təminatının genişləndirilməsinə səbəb olan əlavə və dəyişikliklərin edilməsini, sıgorta vasitəcilərinin isə sıgorta əməliyyatları ilə bağlı vasitəçilik fəaliyyəti ilə məşğul olmasını qadağan edir.²⁴⁹

106.3. Sıgortaçı lisenziyanın qüvvəsinin dayandırılmasından əvvəl bağlanmış sıgorta və ya təkrarsıgorta müqavilələri üzrə, sıgorta vasitəcisi isə sıgorta əməliyyatları ilə bağlı müvafiq vasitəçilik xidməti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

106.4. Lisenziyanın qüvvəsinin dayandırılması haqqında qərarda buna əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir.

106.5. Lisenziyanın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi barədə məlumat, müvafiq qərar qəbul edildikdən 3 iş günü müddətində *maliyyə bazarlarına nəzarət orqanının* mətbuat xidməti tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir.

Maddə 107. Lisenziyanın ləğvi

107.1. *Maliyyə bazarlarına nəzarət orqanı* aşağıdakı hallarda bu Qanun əsasında verilmiş lisenziyanı ləğv edir:²⁵⁰

107.1.1. lisenziya sahibi lisenziyasının ləğvi barədə müvafiq müraciət etdikdə;

107.1.2. lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmışdır;

107.1.3. 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandıqdır;

107.1.4. sıgortaçının iflası proseduruna başlamaq üçün bu Qanunla nəzərdə tutulmuş hallardan biri mövcud olduqda;

107.1.5. lisenziyanın verilməsi üçün əsas götürülmüş sənədlərdə, düzgün əks etdiriləcəyi təqdirdə lisenziya verilməsindən imtinaya səbəb ola biləcək səhv və ya yanlış məlumatlar sonradan aşkar edildikdə;

107.1.6. bu Qanunun 106.2-ci maddəsində nəzərdə tutulmuş qadağaya riayət olunmadıqda.

107.1.7. bu Qanunun 6.2-ci maddəsinin tələbinə riayət olunmadıqda;

107.1.7-1. bu Qanunun 96-4-cü maddəsinə uyğun olaraq təyin edilmiş müvəqqəti inzibatçının həyata keçirdiyi tədbirlər nəticəsində siğortaçının fəaliyyətində olan çatışmazlıqlar aradan qalxmadıqda;²⁵¹

107.1.8. fiziki şəxs olan lisenziya sahibinin vətəndaş qüsursuzluğunu aradan qaldıran hal yarandıqda.²⁵²

Maddə 108. Lisenziyanın ləğvinin nəticələri

108.1. Lisenziyanın ləğvi barədə məlumat, bu barədə qərar qəbul edildikdən 3 iş günü müddətində *maliyyə bazarlarına nəzarət orqanının* mətbuat xidməti tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir.

108.2. *Maliyyə bazarlarına nəzarət orqanı* lisenziyanın ləğvi haqqında qəbul etdiyi qərar barədə Azərbaycan Respublikasında nəşr olunan ən azı iki dövlət qəzetində məlumat dərc etdirir və həmin qərar qəbul olunduğu tarixdən 5 iş günü müddətində müvafiq vergi orqanına məlumat göndərir.

108.3. Siğortaçının lisenziyasının ləğvi haqqında qərar qüvvəyə mindiyi tarixdən etibarən siğortaçının bütün idarəetmə orqanlarının səlahiyyətləri dayandırılırlaraq bu Qanunda nəzərdə tutulmuş qaydada müvəqqəti inzibatçıya və ya ləğvetmə komissiyasına keçir, onun ləğvi prosesinə başlanılır.

108.4. Ləğv edilən lisenziyanın sahibi müvafiq lisenziyada nəzərdə tutulmuş fəaliyyətlə bağlı əqdlər bağlaya və aşağıda göstərilənlər istisna edilməklə, bank hesabları üzrə əməliyyat apara bilməz:

108.4.1. vergi və digər məcburi ödəmələrin həyata keçirilməsi;

108.4.2. işlərin aparılması ilə bağlı cari xərclərin ödənilməsi;

108.4.3. siğortaçıya ödənilmiş pul vəsaitlərinin hesaba daxil edilməsi;

108.4.4. siğortaçıya daxil olmuş siğorta haqlarından müvafiq təkrarsığorta müqaviləsi üzrə təkrarsığorta haqlarının ödənilməsi;

108.4.5. lisenziyanın ləğv edilməsindən əvvəl bağlanmış siğorta müqaviləleri üzrə siğorta hadisəsinin baş verməsi ilə əlaqədar siğorta ödənişinin verilməsi;

108.4.6. siğorta brokerinin siğorta haqqı hesabındaki və ya siğorta ödənişi hesabındaki pul vəsaitlərinin təyinatı üzrə müvafiq qaydada ödənilməsi.

108.5. Qanunla müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi, o cümlədən siğorta ödənişlərinin vaxtında verilməsi məqsədilə iş günlərində ləğv edilən siğortaçının ofis binasında müvafiq mütəxəssislərin olması təmin edilməlidir.²⁵³

108.6. Fəaliyyət göstərdiyi müddət ərzində siğortaçının müvəqqəti inzibatçısı və ya ləğvetmə komissiyası bu Qanunun 108.4-108.5-ci maddələrinin tələblərinə riayət etməlidir.

108.7. Bu Qanunun 107.1.1.-ci maddəsində nəzərdə tutulmuş müraciət siğortaçının, hüquqi şəxs olan siğorta brokerinin və ya müstəsnə olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin səhmdarlarının (payçılarının, iştirakçılarının) Ümumi Yığıncağı hüquqi

şəxsin ləğv edilməsi barədə qərar qəbul etdiyi halda verilə bilər. Bu halda həmin müraciət müvafiq qərarın qəbul edildiyi gündən sonra 20 gün ərzində *maliyyə bazarlarına nəzarət orqanına* verilməlidir.²⁵⁴

108.8. Sığortaçının, hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1.2-107.1.7-1-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edildikdə *maliyyə bazarlarına nəzarət orqanı* lisenziyanın ləğv edilməsi barədə qərarından 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Ləğv edilən lisenziya sahibi, yaxud onun səhmdarları (payçıları, iştirakçıları) *maliyyə bazarlarına nəzarət orqanının* lisenziyanın ləğv edilməsi haqqında qərarından ~~qanunvericilikdə müəyyən edilmiş~~ qaydada həmin məhkəmədə qarşılıqlı iddia qaldırı bilər. *Maliyyə bazarlarına nəzarət orqanının* bu maddədə göstərilən iddiası məhkəmə tərəfindən təmin edilmədikdə müvafiq lisenziya ləğv edilməmiş hesab olunur, lisenziyanın ləğv edilməsi ilə bağlı bütün tədbirlər dayandırılır və bu barədə *maliyyə bazarlarına nəzarət orqanı* bu Qanunu 108.1 və 108.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumatlar verir.²⁵⁵

Maddə 109. Sığortaçının müvəqqəti inzibatçısı

109.1. *Maliyyə bazarlarına nəzarət orqanı* sığortaçıya aşağıdakı hallarda müvəqqəti inzibatçı təyin edir:²⁵⁶

109.1.1. bu Qanunun 96-4-cü maddəsində göstərilən hallarda;

109.1.2. bu Qanunun 107.1.2-107.1.7-1-ci maddələrində nəzərdə tutulmuş əsaslarla sığortaçının lisenziyası ləğv edildikdə.

109.2. Lisenziyası ləğv edilən sığortaçının müvəqqəti inzibatçısı təyin edilərkən aşağıdakılardan nəzərə alınmalıdır:

109.2.1. müvəqqəti inzibatçı ali təhsilə, sığortaçının İdarə Heyətinin üzvü üçün bu Qanunla müəyyənləşdirilmiş iş təcrübəsinə, habelə vətəndaş qüsursuzluğuna malik olmalıdır;²⁵⁷

109.2.2. lisenziyası ləğv edilən sığortaçının kreditoru, səhmdarı, işçisi və onların yaxın qohumları müvəqqəti inzibatçı təyin edilə bilməzlər.

109.3. Müvəqqəti inzibatçı sığortaçının mövcud maliyyə vəziyyəti barədə hesabatı *maliyyə bazarlarına nəzarət orqanına* və bu orqanın sığortaçının ləğvi haqqında iddia qaldırdığı məhkəməyə təqdim edir.

Maddə 110. Lisenziyanın qüvvəsi məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya lisenziya ləğv edildikdə sığortaçının vəzifələri

110.1. Lisenziyasının qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan sığortaçı aşağıdakı tələblərə əməl etməlidir:

110.1.1. qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirmək, o cümlədən sığorta ödənişlərinin vaxtında verilməsi məqsədilə sığortaçının səlahiyyətli nümayəndələrinin və müvafiq mütəxəssislərinin iş günlərində ofis binasında olmasını təmin etmək;²⁵⁸

110.1.2. öhdəliklərini yerinə yetirmək üçün sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin müvafiq səviyyəsini saxlamaq və ya təmin etməyə səy göstərmək;

110.1.3. siğorta və ya təkrarsıgorta müqavilələrinin müddəti bitənədək müvafiq hesabatları və məlumatları bu Qanunun 78-ci maddəsində müəyyən olunmuş qaydada və müddətlərdə *maliyyə bazarlarına nəzarət orqanına* təqdim etmək;²⁵⁹

110.1.4. fəaliyyətinin digər səlahiyyətli dövlət orqanları tərəfindən yoxlanılmasının nəticələri barədə *maliyyə bazarlarına nəzarət orqanına* yazılı məlumat vermək;

110.1.5. qanundan irəli gələn digər vəzifə və öhdəlikləri yerinə yetirmək.²⁶⁰

110.2. Bu Qanunun 110.1.1-ci maddəsində göstərilən tələbə həmçinin ləğv edilmə prosesində olan siğortaçı da əməl etməlidir.

Maddə 111. Siğorta növü üzrə fəaliyyətin və ya lisenziyanın qüvvəsinin bərpa edilməsi

111.1. Siğortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılmasına, yaxud siğortaçının və ya siğorta vasitəcisinin lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması üçün müəyyən edilən vaxt, habelə müvafiq hallarda lisenziyanın qüvvəsinin məhdudlaşdırılmasının son müddəti başa çatdıqdan sonra 10 iş günü ərzində *maliyyə bazarlarına nəzarət orqanı* siğorta növü (növləri) üzrə fəaliyyətin, yaxud lisenziyanın qüvvəsinin bərpa edilməsi haqqında qərar qəbul edir.

111.2. *Maliyyə bazarlarına nəzarət orqanı* siğorta növü (növləri) üzrə fəaliyyətin bərpa edilməsi haqqında qərarı barədə 3 iş günü müddətində siğortaçıya, lisenziyanın qüvvəsinin bərpa edilməsi haqqında qərar barədə isə, 5 iş günü müddətində lisenziya sahibinə məlumat göndərir.

111.3. *Maliyyə bazarlarına nəzarət orqanının* lisenziyanın qüvvəsinin, yaxud siğorta növü (növləri) üzrə fəaliyyətin bərpa edilməsi haqqında qərarı müvafiq məlumat lisenziya sahibinə çatdırılması təsdiq olunan qaydada təqdim edildiyi andan qüvvəyə minir.

13-cü Fəsil Siğortaçlarının ləğv edilməsi

Maddə 112. Siğortaçının ləğvinin əsasları

112.1. Siğortaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, həmçinin bu Fəsildə nəzərdə tutulmuş əlavə tələblər nəzərə alınmaqla, aşağıdakı əsaslar olduqda ləğv edilir:²⁶¹

112.1.1. siğortaçının lisenziyası bu Qanunun 107.1.1-ci maddəsinə əsasən ləğv edildikdə səhmdarların qərarı ilə (könüllü qaydada ləğvetmə);

112.1.2. siğortaçının lisenziyası bu Qanunun 107.1.2-107.1.7-1-ci maddələrinə əsasən ləğv edildikdə *maliyyə bazarlarına nəzarət orqanının* iddiası əsasında məhkəmənin qərarı ilə (məcburi qaydada ləğvetmə).²⁶²

112.2. ~~Siğorta nəzarəti orqanı ləğv edilən siğortaçının qəbul etdiyi risklər üzrə bağlanmış olduğu siğorta və ya təkrarsıgorta müqavilələrinin digər siğortaçıya ötürülməsi barədə qərar qəbul edə bilər.~~²⁶³

Maddə 113. Könüllü qaydada ləğv edilən siğortaçının ləğvetmə komissiyası

113.1. Səhmdarların Ümumi Yığıncağının siğortaçının könüllü qaydada ləgvi barədə qərarının qəbul edildiyi tarixdən 20 gün müddətində siğortaçı ləğvetmə komissiyasının yaradılması və onun tərkibi barədə *maliyyə bazarlarına nəzarət orqanına* yazılı məlumat verməlidir.

113.2. Könüllü qaydada ləgv edilən siğortaçının ləğvetmə komissiyasının üzvlərinin sayı üç nəfərdən az olmamalı və onlar müvəqqəti inzibatçı üçün, bu Qanunun 109.2.2-ci maddəsi istisna olmaqla, 109-cu maddəsində nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər.

113.3. Könüllü qaydada ləgv edilən siğortaçının ləğvetmə komissiyası *maliyyə bazarlarına nəzarət orqanının* yazılı sorğusu əsasında fəaliyyətinə dair sənədləri və məlumatları, həmçinin siğortalıların, siğorta olunanların, faydalanan şəxslərin mənafelərinə aid olan sənədləri və məlumatları təqdim etməyə, bu orqanın səlahiyyətli əməkdaşlarının siğortaçının binasına daxil olmasına və ləğvetmə ilə bağlı istənilən sənədlərlə işləməsinə şərait yaratmalıdır.

113.4. Ləğvetmə komissiyası siğortaçının ləgv edilməsi haqqında hesabatı və ləğvetmə balansını onları təsdiq etdiyi tarixdən 10 gün müddətində *maliyyə bazarlarına nəzarət orqanına* təqdim etməlidir.

~~113.5. Ləgv edilən siğortaçının əmlakının satılması ləğvetmə komissiyası tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.~~²⁶⁴

113.6. *Maliyyə bazarlarına nəzarət orqanı* könüllü qaydada ləgv edilən siğortaçının ləğvetmə komissiyasının fəaliyyətinə nəzarət edir.

Maddə 114. Siğortaçının könüllü qaydada ləgvinin məcburi qaydada ləğvetməyə çevrilməsi

114.1. Siğortaçının könüllü qaydada ləgv edilməsi prosesində bu Qanunun tələblərinə əməl edilmədikdə, habelə siğortalıların və başqa kreditorların qanuni mənafelərinin pozulması faktı aşkar olunduqda *maliyyə bazarlarına nəzarət orqanı* ləğvetmə komissiyasına bu Qanunla nəzərdə tutulmuş qaydada təqdimat verməlidir.²⁶⁵

114.2. Ləğvetmə komissiyası tərəfindən bu Qanunun 114.1-ci maddəsində nəzərdə tutulmuş təqdimata vaxtında və ya tam əməl edilmədikdə *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən siğortaçının məcburi qaydada ləgv edilməsi barədə məhkəmədə iddia qaldırılır.

Maddə 115. Siğortaçının məcburi qaydada ləgv edilməsinin xüsusiyyətləri

115.1. Məhkəmə siğortaçının məcburi qaydada ləgvi barədə qərarının surətini həmin qərarı qəbul etdiyi tarixdən 10 gün müddətində *maliyyə bazarlarına nəzarət orqanına* göndərir.

115.2. *Maliyyə bazarlarına nəzarət orqanı* bu Qanunun 114.2-ci maddəsinə əsasən siğortaçının məcburi qaydada ləgv edilməsi haqqında məhkəmədə iddia qaldırıldığı tarixdən, könüllü qaydada ləgv edilən siğortaçının ləğvetmə komissiyasının səlahiyyətləri həmin orqanın iddia ərizəsində göstərdiyi müvəqqəti inzibatçıya keçir.

115.3. Məcburi qaydada ləgv edilən siğortaçının kreditorlarının siyahısı *maliyyə bazarlarına nəzarət orqanının* təqdimati ilə məhkəmə tərəfindən təsdiq edilir.

115.4. Sığortaçının müflisləşmə ilə bağlı ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.²⁶⁶

Maddə 116. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası

116.1. Sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmə qərarı qəbul edildikdən və ya ~~müvafiq qanunvericiliyə uyğun~~ olaraq müflis elan olunduqdan sonra 30 iş günü müddətində *maliyyə bazarlarına nəzarət orqanı* məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının üzvlərinin siyahısını təsdiq olunmaq üçün məhkəməyə təqdim etməlidir.²⁶⁷

116.2. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası yaradıldığı tarixdən etibarən müvəqqəti inzibatçının səlahiyyətləri həmin komissiyaya keçir.

116.3. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası və onun üzvləri ilə bağlı bu Qanunun 113-cü maddəsində müəyyən edilmiş tələblər bu Qanunun 116.4-cü maddəsi nəzərə alınmaqla, məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasına da şamil edilir.

116.4. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının tərtib etdiyi ləğvetmə haqqında hesabat və ləğvetmə balansı məhkəmə tərəfindən təsdiq edildikdən sonra *maliyyə bazarlarına nəzarət orqanına* təqdim edilməlidir.

Maddə 117. Ləğv edilən sığortaçının kreditorlar komitəsi

117.1. Sığortaçının ləğvi prosesində onun kreditorlarının mənafelərinin müdafiəsi, o cümlədən qərarların qəbul edilməsində onların iştirakını təmin etmək məqsədilə kreditorlar komitəsi yaradıla bilər.

117.2. Könüllü qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin tərkibi sığortaçının ləğvetmə komissiyasının təqdimatına əsasən, *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən təsdiq edilir.

117.3. Məcburi qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin tərkibi sığortaçının ləğvetmə komissiyasının və *maliyyə bazarlarına nəzarət orqanının* birgə təqdimatına əsasən məhkəmə tərəfindən təsdiq edilir.

Maddə 118. Sığortaçının ifası və müflis elan edilməsinin xüsusiyyətləri

118.1. Sığortaçının iflas proseduruna aşağıdakı hallardan biri mövcud olduqda başlanır:²⁶⁸

118.1.1. sığortaçı sığorta və ya təkrarsıghta müqavilələri üzrə öhdəliklərini vaxtında və (və ya) tam yerinə yetirməyə qadir olmadıqda;

118.1.2. sığortaçının məcmu kapitalı onun tələb olunan kapitalının 30 faizindən az olduqda;

118.1.3. ləğvetmə prosesində olan sığortaçı kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə.

118.2. Məhkəmə sığortaçının ifası proseduruna başlanması dair iddia ərizəsinə yalnız bu maddədə göstərilən əsasları təsdiq edən sənədlər mövcud olduqda baxır. Sığortaçının ifası

haqqında iddia ərizəsi *maliyyə bazarlarına nəzarət orqanı* tərəfindən verildikdə ona verilmiş lisenziyanın ləğvi haqqında müvafiq qərarın surəti həmin ərizəyə əlavə edilməlidir.

118.3. Sığortaçı ~~qanunvericiliklə müəyyən edilmiş qaydada, maliyyə bazarlarına nəzarət orqanının rəyi~~ nəzərə alınmaqla, məhkəmənin qərarı əsasında müflis elan edilə bilər.²⁶⁹

118.4. Sığortaçının əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.²⁷⁰

Maddə 119. Sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyi

119.1. Sığortaçı ləğv edildikdə onun kreditorlarının ~~qanunvericiliklə müəyyən edilmiş qaydada~~ sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı qaydada ödənilir:²⁷¹

119.1.1. birinci növbədə, icbari sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;

119.1.2. ikinci növbədə, şəxsi sığorta üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;

119.1.3. üçüncü növbədə, əmlak sığortası üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;

119.1.4. dördüncü növbədə, müddəti başa çatmamış sığorta müqavilələri üzrə sığorta haqqının müvafiq hissəsinin bu Qanuna uyğun olaraq qaytarılması ilə bağlı tələblər;

119.1.4-1. beşinci növbədə sığortaçının əmlakının *ipoteka və ya girov* qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların *bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş tələbləri*,²⁷²

119.1.5. altinci növbədə, sığortaçının fəaliyyəti nəticəsində həyatına və ya sağlamlığına zərər dəymiş fiziki şəxslərin belə zərərlə bağlı tələbləri;²⁷³

119.1.6. yeddinci növbədə, işdənçixarma müavinətlərinin verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin, həmçinin müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar;²⁷⁴

119.1.7. səkkizinci növbədə, vergilər, rüsumlar və dövlət büdcəsi ilə bağlı digər icbari ödənişlər üzrə, həmçinin dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar; dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar istisna olmaqla, bu tələblər sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində yaranmış öhdəlikləri əhatə edir;²⁷⁵

119.1.8. doqquzuncu növbədə digər qalan kreditorlarla hesablaşmalar.²⁷⁶

119.2. Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənilidikdən sonra ödənilir.²⁷⁷

119.3. Sığortaçının ləğvetmə prosesi ilə bağlı xərcləri və onun əmlakının *ipoteka və ya girov* qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə həmin təminatın məbləği həddində kreditorların tələbləri növbədən kənar ödənilir. *Təminat kreditorların tələbinə tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.*²⁷⁸

119.4. Eyni növbəyə aid olan tələblər ödənilərkən, vəsaitlər həmin tələblər arasında onların məbləğlərinə mütənasib olaraq bölüşdürülrən.

119.5. Kreditorun razılığına əsasən onun tələbi pul ilə və (və ya) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə zidd olmayan üsullarla, hesablamalarda nisbət gözlənilməklə tələbin əmlaka yönəldilməsi yolu ilə natura formasında ödənilə bilər.²⁷⁹

Yekun müddəalar

Maddə 120. Məhkəməyə müraciət hüququ

120.1. *Maliyyə bazarlarına nəzarət orqanının* bu Qanunun tətbiqi ilə bağlı hər hansı qərarından və inzibati qaydada və məhkəməyə şikayət edilə bilər.²⁸⁰

120.2. Bu Qanunun 120.1-ci maddəsində nəzərdə tutulmuş şikayətin verilməsi *maliyyə bazarlarına nəzarət orqanının* bu Qanunun tətbiqi ilə bağlı fəaliyyətini məhdudlaşdırır.

Maddə 121. Vətəndaş qüsursuzluğunun müəyyən edilməsi

Bu Qanunun məqsədləri üçün müvafiq fiziki şəxsin vətəndaş qüsursuzluğu onun maliyyə bazarlarına nəzarət orqanına bu barədə ərizə təqdim etməsindən sonra həmin orqanın sorğusu ilə səlahiyyətli dövlət orqanının verdiyi müvafiq arayış əsasında müəyyən edilir.

Maddə 122. Əsas məlumat və göstəricilərin yayılması

122.1. Sığortaçı adında, təşkilati-hüquqi formasında, yaxud daimi fəaliyyət göstərən orqanının yerləşdiyi ünvanda dəyişiklik edildiyi tarixdən 1 ay ərzində bu barədə həftədə bir dəfə olmaqla Azərbaycan Respublikasında nəşr olunan ən azı iki dövlət qəzetində elan dərc etdirməlidir. Dərc edilən ilk belə elanın surəti maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməlidir.²⁸¹

122.2. Sığortaçılar və siğorta vasitəçiləri onlara müvafiq fəaliyyətlə məşğul olmaq hüququ verən lisenziyanın notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiqlənmiş surətini ofis binasında görünməsi və oxunması mümkün olan yerdə yerləşdirməlidir.²⁸²

Maddə 123. Sənədlərin saxlanması qaydası və müddəti

123.1. Sığortaçılar və siğorta vasitəçiləri fəaliyyətləri ilə bağlı qanunla müəyyən edilmiş siğorta statistikasını, sənədlərin uçotunu aparmalı və sənədlərin saxlanması təmin etməlidirlər.²⁸³

123.2. Sığortaçılar və siğorta vasitəçiləri onlar tərəfindən həyata keçirilən siğorta əməliyyatlarına dair sənədləri, belə əməliyyatlar üzrə elektron daşıyıcılarında olan məlumatları müştəri və ya digər müqavilə tərəfi ilə hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il müddətində, həmcinin bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş *sığortalının, siğorta olunanın, faydalanan şəxsin və benefisiar mülkiyyətçinin* və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi və *verifikasiyası* sənədlərini "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş müddətdə saxlamalı və zərurət yarandığı təqdirdə *maliyyə bazarlarına nəzarət orqanına və ya maliyyə monitorinqi orqanına* təqdim etməlidirlər.²⁸⁴

Maddə 124. Sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyət ²⁸⁵

124.1. Hüquqi və fiziki şəxslər sığorta qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.²⁸⁶

124.2. Sığortaçılar, təkrarsıgortacılar və sığorta vasitəçiləri "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.²⁸⁷

15-ci Fəsil Keçid müddəalar

Maddə 125. İcbari sığortalarda işlərin aparılması xərcləri

Digər icbari sığorta qanunlarında fərqli müddəələrin nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növləri üzrə işlərin aparılması xərclərinə ayırmaların miqdarı "İcbari sığortalardan haqqında" Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq müəyyən edilir.²⁸⁸

Maddə 126. Korporativ idarəetmə ilə bağlı müddəalar

126.1. Bu Qanunun 7.6-ci və 25-ci maddələrinin tələbləri bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 1 ildən gec olmayaraq bütün sığortaçılar tərəfindən təmin edilməlidir.

126.2. Bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 3 ay müddətində bütün sığortaçılar bu Qanunun 126.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi ilə bağlı tədbirlər planını razılaşdırmaq üçün *maliyyə bazarlarına nəzarət orqanına* təqdim etməlidir.

Maddə 127. Sığortaçıların və sığorta vasitəçilərinin adı ilə bağlı tələblər

127.1. Bu Qanunun 9.1-ci, 9.2-ci, 90.1-ci və 90.2-ci maddələrinin tələbləri müvafiq olaraq bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl lisenziya almış sığortaçılara və hüquqi şəxs olan sığorta brokerlərinə şamil edilmir.

127.2. Bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl sığorta və ya sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyası ləğv olunmuş, yaxud lisenziya verilməsindən imtina edilmiş, adında müvafiq olaraq "sığorta", "təkrarsıgorta" və "sığorta brokeri" sözü olan hüquqi şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən 3 ay müddətində bu Qanunun 4.1-ci maddəsinin tələbini təmin etməli və ya könüllü qaydada ləğv edilməlidirlər.

127.3. Hüquqi şəxslər Bu Qanunun 127.2-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət etmədikdə *maliyyə bazarlarına nəzarət orqanı* onların məcburi qaydada ləğv olunmaları barədə məhkəmədə iddia qaldırmalıdır.

Maddə 128. Həyat və qeyri-həyat sığortası üzrə fəaliyyətin ayrılmamasına dair tələblər

128.1. Bu Qanunun 14.1-ci maddəsinin tələbi bu Qanunun qüvvəyə mindiyi tarixdək sıgorta fəaliyyətinə lisenziya almış, habelə həm həyat, həm də qeyri-həyat sıgortası sahələri üzrə fəaliyyət göstərməyə icazəsi olan sıgortaçılara bu Qanun qüvvəyə mindiyi tarixdən 3 il müddətində şamil edilmir.

128.2. Bu Qanunun 128.1-ci maddəsinə uyğun olaraq həm həyat, həm də qeyri-həyat sıgortası sahələri üzrə fəaliyyət göstərən sıgortaçılara bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 aydan gec olmayıaraq öz fəaliyyətlərində aşağıdakıları təmin etməlidirlər:

128.2.1. tələb olunan kapitalla bağlı bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələbləri həyat və qeyri-həyat sıgortası sahələrinin hər biri üzrə ayrı-ayrılıqda yerinə yetirməlidir;

128.2.2. həyat sıgortası müqavilələri üzrə işlərin aparılması xərclərinin, investisiya gəlirlərinin və sair iqtisadi göstəricilərin, sıgorta tələblərinin, iddiaların, sıgorta hadisələri üzrə zərərlərin və öhdəliklərin uçotu ümumi sıgorta sahəsindəki müqavilələr üzrə müvafiq göstəricilərin uçotundan ayrı aparılmalıdır;

128.2.3. həyat sıgortası üzrə sıgorta ehtiyatlarının vəsaitləri ümumi sıgorta sahəsi üzrə sıgorta ehtiyatları vəsaitlərindən ayrılıqda uçota alınmalı, investisiya edilməli və saxlanmalıdır;

128.2.4. sıgorta növlərində həyat və qeyri-həyat sıgortasına aid olan sıgorta sinifləri birləşdirilə bilməz.

128.3. Bu Qanunun 128.1-ci maddəsinə uyğun olaraq həm həyat, həm də qeyri-həyat sıgortası sahələri üzrə fəaliyyət göstərən sıgortaçının ümumi sıgorta sahəsi ilə bağlı sıgorta ödənişləri üzrə öhdəlikləri yarandıqda, həyat sıgortası sahəsinə aid sıgorta ehtiyatlarının üzərinə həbs qoyula, onlara məcburi müsadirənin tələbləri və digər üsulları tətbiq oluna bilməz.

Maddə 129. Könüllü sıgorta qaydalarının sıgorta qanunvericiliyinə uyğunlaşdırılması

Sığortaçilar könüllü sıgorta növləri üzrə müvafiq sıgorta qaydalarını bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətində sıgorta qanunvericiliyinin tələblərinə uyğunlaşdırmalı və *maliyyə bazarlarına nəzarət orqanı* ilə razılışdırılmalıdır.

Maddə 130. Müddətsiz lisenziyaların verilməsi

Bu Qanunun qüvvəyə mindiyi tarixdək sıgorta və ya təkrarsıgorta fəaliyyətinə lisenziya almış sıgortaçılardan bu Qanun qüvvəyə mindiyi tarixdən sonra müvafiq müddətin bitməsi ilə əlaqədar *maliyyə bazarlarına nəzarət orqanına* edəcəkləri müraciətlərə bu Qanunla müddətsiz lisenziyanın verilməsi ilə bağlı müəyyən edilmiş tələblər və prosedurlar şamil olunur.

Maddə 131. İnvəstisiyalara dair tələblər

Bu Qanunun qüvvəyə mindiyi tarixdən etibarən 6 ay müddətində bütün sıgortaçılardan bu Qanunun VI Fəslinin müddəalarına zidd olan bütün halların aradan qaldırılmasını təmin etməlidirlər.

Maddə 132. Aidiyyəti şəxslərə dair tələblər²⁸⁹

Bu Qanunun VII Fəslinin müddəaları bu Qanunun qüvvəyə mindiyi tarixdək bağlanmış əqdlərə dəyişiklik edilmədiyi və müddətinin uzadılmadığı hallarda həmin əqdlərə şamil edilmir.

Maddə 133. Sığorta agentlərinə dair tələblər

133.1. Bu Qanunun sığorta agentlərinin lisenziya alması və bununla bağlı digər müddəaları bu Qanunun qüvvəyə mindiyi tarixdən 1 il sonra tətbiq edilir.

133.2. Bu Qanunun 133.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, fəaliyyət göstərən, lakin bu Qanunun XI Fəslinin tələblərinə uyğun olmayan sığorta agentləri sığorta agenti fəaliyyətini dayandırmalıdır. Onlar sığorta agenti fəaliyyətini davam etdirmək üçün bu Qanunun tələblərinə uyğun qaydada lisenziya almalıdır.

133.3. Bu Qanunun qüvvəyə mindiyi tarixdən 1 il ərzində *maliyyə bazarlarına nəzarət orqanı* sığorta agentlərinin qeydiyyatını bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada aparmalıdır.

Maddə 134. Rəhbər işçilərə dair tələblərin tətbiqi

Bu Qanunla rəhbər işçilərə dair müəyyən edilmiş tələblər Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl müvafiq rəhbər vəzifəyə təyin edilmiş şəxslərə şamil edilmir.

Maddə 135. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2007-ci il

№ 519-IIIQ

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 13 iyun 2008-ci il tarixli **648-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602**)
2. 30 iyun 2009-cu il tarixli **856-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 24 iyul 2009-cu il, № 160, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517**)
3. 21 dekabr 2010-cu il tarixli **36-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 23 yanvar 2011-ci il, № 16, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 11**)
4. 29 oktyabr 2013-cü il tarixli **806-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470**)
5. **20 iyun 2014-cü il tarixli 993-IVQD nömrəli** Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyul 2014-cü il, № 148; **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 771**)
6. **20 iyun 2014-cü il tarixli 1001-IVQD nömrəli** Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyul 2014-cü il, № 148; **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 779**)
7. **06 oktyabr 2015-ci il tarixli 1356-IVQD nömrəli** Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 14 noyabr 2015-ci il, № 250, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1263**)
8. **4 mart 2016-ci il tarixli 144-VQD nömrəli** Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410**)
9. **6 may 2016-ci il tarixli 229-VQD nömrəli** Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 4 iyun 2016-ci il, № 119, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6, maddə 976**)
10. **13 iyun 2017-ci il tarixli 727-VQD nömrəli** Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 15 iyul 2017-ci il, № 150, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1286**)
11. **13 iyun 2017-ci il tarixli 735-VQD nömrəli** Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 15 iyul 2017-ci il, № 150, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1294**)
12. **17 noyabr 2017-ci il tarixli 858-VQD nömrəli** Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 10 dekabr 2017-ci il, № 273, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2221**)
13. **31 may 2018-ci il tarixli 1162-VQD nömrəli** Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 14 iyul 2018-ci il, № 154, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1392**)
14. **18 dekabr 2018-ci il tarixli 1400-VQD nömrəli** Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 fevral 2019-cu il, № 25, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 19**)
15. **28 dekabr 2018-ci il tarixli 1416-VQD nömrəli** Azərbaycan Respublikasının Qanunu

(“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 33)

16. [28 dekabr 2018-ci il tarixli 1444-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2019-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 50)
17. [29 mart 2019-cu il tarixli 1536-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 may 2019-cu il, № 98)
18. [3 may 2019-cu il tarixli 1586-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, № 115)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

¹ [4 mart 2016-ci il tarixli 144-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə mətn üzrə ismin müvafiq hallarında “**siğorta nəzarəti orqani**” sözləri ismin müvafiq hallarında “**maliyyə bazarlarına nəzarət orqani**” sözləri ilə əvəz edilmişdir.

² [4 mart 2016-ci il tarixli 144-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə preambulada “**dövlət tənzimlənməsinin və nəzarətinin**” sözləri “**tənzimləmə və nəzarətin**” sözləri ilə əvəz edilmişdir.

³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə fəsillərin nömrələrində “I” rəqəmi “1-ci”, “II” rəqəmi “2-ci”, “III” rəqəmi “3-cü”, “IV” rəqəmi “4-cü”, “V” rəqəmi “5-ci”, “VI” rəqəmi “6-ci”, “VII” rəqəmi “7-ci”, “VIII” rəqəmi “8-ci”, “IX” rəqəmi “9-cu”, “X” rəqəmi “10-cu”, “XI” rəqəmi “11-ci”, “XII” rəqəmi “12-ci”, “XIII” rəqəmi “13-cü”, “XIV” rəqəmi “14-cü”, “XV” rəqəmi “15-ci” sözləri ilə əvəz edilmişdir.

⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.1-ci maddədən “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilmişdir.

⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.3-cü maddədə “qanunvericiliklə” sözü “icbari siğorta qanunlarında” sözləri ilə əvəz edilmişdir.

⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.6-ci maddədə “qanunvericiliyinə” sözü “qanunlarına” sözü ilə əvəz edilmişdir.

⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.7-ci maddədən birinci halda "sığorta və ya" sözləri çıxarılsın, "olan" sözündən sonra vergül işarəsi qoyulmuşdur.

[8 4 mart 2016-ci il tarixli 144-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 410) ilə 1.1.9-cu maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1.9. sığorta nəzarəti orqanı — sığorta sektorunda dövlət tənzimləməsi və nəzarəti funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;

9 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.12-ci maddədən "sığorta qanunvericiliyinə uyğun olaraq," sözləri çıxarılsın, "sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada hazırlanın" sözləri "bu Qanunun 16.5-ci maddəsinə uyğun olaraq sığorta nəzarəti orqanı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və bu Qanunun tələbləri nəzərə alınmaqla qəbul edilən" sözləri ilə əvəz edilmişdir.

10 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.14-cü maddədə "sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində" sözləri "könlü siğortada sığorta müqaviləsi ilə, icbari siğortada isə icbari sığorta qanunları ilə" sözləri ilə əvəz edilmişdir.

11 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.15-ci maddədə "qanunvericilik, yaxud müqavilə" sözləri "icbari siğorta üzrə icbari siğorta qanunları ilə, könlü siğortada sığorta müqaviləsi" sözləri ilə əvəz edilmişdir.

12 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.19-cu maddədə "qanunvericiliyə və ya" sözləri "icbari siğortada sığorta üzrə icbari siğorta qanunlarına, könlü siğortada sığorta üzrə" sözləri ilə əvəz edilmişdir.

13 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.20-ci maddədə "qanunvericiliyə" sözü "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna, icbari siğortada sığorta qanunlarına" sözləri ilə əvəz edilmişdir.

14 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.21-ci maddədə "qanunvericiliyə, həmçinin" sözləri "icbari siğortada sığorta qanunlarına və ya" sözləri ilə əvəz edilmişdir.

15 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.25-ci maddədə "qanunvericiliyə" sözü "bu Qanuna" sözləri ilə əvəz edilmişdir.

¹⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.31-ci maddədə "qanunvericiliyinə müvafiq olaraq təsis edilən" sözləri "hüdudlarında yaradılmış" sözləri ilə əvəz edilmişdir.

¹⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.34-cü və 1.1.35-ci maddələrdə "qanunvericiliyinə" sözü "qanunlarına" sözü ilə əvəz edilmişdir.

¹⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 1.1.42-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.1.43-cü maddə əlavə edilmişdir.

¹⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 2.1-ci maddədə "qanunvericiliyindən" sözü "qanunlarından" sözü ilə əvəz edilmişdir.

²⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 2.2-ci maddədə "sığorta bazarının tənzimlənməsi üzrə sığorta qanunvericiliyinə müvafiq olan" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, bu Qanunda və icbari sığorta qanunlarında nəzərdə tutulan hallarda sığorta bazarının tənzimlənməsi üzrə" sözləri ilə əvəz edilmişdir.

[4 mart 2016-ci il tarixli 144-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 2.2-ci maddədə "hüquqi" sözü "xarakterli" sözü ilə əvəz edilmişdir.

²¹ [20 iyun 2014-cü il tarixli 1001-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 779) ilə 2.3-cü maddə əlavə edilmişdir.

²² [28 dekabr 2018-ci il tarixli 1416-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 33) ilə yeni məzmunda 2.4-cü maddə əlavə edilmişdir.

²³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 3.2-ci maddədə "sığorta qanunvericiliyi" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və icbari sığorta qanunları" sözləri ilə əvəz edilmişdir.

²⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 3.3-cü maddədə "Qanuna uyğun olaraq başqa hal tətbiq edilmirsə" sözləri "Qanunun 16.5-ci maddəsinə nəzərə almaqla" sözləri ilə əvəz edilmişdir.

²⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 3.4-cü maddədən "Qanunvericiliklə müəyyən edilmiş hallar istisna edilməklə, icbari" sözləri "İcbari" sözü ilə əvəz edilmişdir.

²⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 4.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~4.1. Sığortacı, təkrarsıgortaçı və ya sığorta vasitəcisi olmayan hüquqi şəxslərin öz adında «sığorta», «təkrarsıgorta», «sığorta brokeri», yaxud "sığorta agenti" sözlərini, həmçinin həmin sözlərdən törəmiş, özündə sığorta və təkrarsıgorta əməliyyatlarının həyata keçirilməsini, yaxud sığorta vasitəciliyini ifadə edən digər sözləri istifadə etməsi qadağandır.~~

²⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 5.2-ci maddədə ", sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və sığorta qanunvericiliyində peşəkar iştirakçı kimi nəzərdə tutulmuş başqa şəxslər" sözləri "və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər" sözləri ilə əvəz edilmişdir.

²⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 5.3-cü maddədə ", faydalanan şəxslər və sığorta qanunvericiliyində nəzərdə tutulmuş başqa şəxslər" sözləri "və faydalanan şəxslər" sözləri ilə əvəz edilmişdir.

²⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 6.2.2-ci maddədə "tərəfinə" sözündən sonra ", habelə təkrarsıgorta müqaviləsinin bağlanmasında vasitəcilik edən sığorta brokerinə" sözləri əlavə edilmişdir.

³⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 6.2.5-ci maddədə "orqana" sözündən sonra ", habelə sığorta nəzarəti orqanının səyyar yoxlama apardığı müddət ərzində müvafiq yoxlayıcılara" sözləri əlavə edilmişdir.

³¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 6.2.6-ci maddədə "üzrə" sözündən sonra "bu Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla sığorta əməliyyatlarına cəlb edilmiş" sözləri əlavə edilmişdir və "sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta əməliyyatlarına cəlb olunmuş" sözləri çıxarılmışdır.

³² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 6.2.7-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.2.7. icbari sığorta haqqında qanunvericiliyə müvafiq olaraq digər şəxslərə;

³³ 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə yeni məzmunda 6.2.9-cu maddə əlavə edilmişdir.

³⁴ [20 iyun 2014-cü il tarixli 993-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 771) ilə 6.2.10-cu maddə əlavə edilmişdir.

[17 noyabr 2017-ci il tarixli 858-VOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2221) ilə 6.2.10-cu maddədə "Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış" sözləri "Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı" sözləri ilə əvəz edilmişdir və həmin maddədən "birbaşa və ya" sözləri çıxarılmışdır.

³⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 6.3-cü maddədə "müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilmişdir.

³⁶ [13 iyun 2017-ci il tarixli 727-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1286) ilə 6-1-ci maddə əlavə edilmişdir.

³⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 7.3-cü maddə ləğv edilmişdir.

³⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 7.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~7.4. Bu Qanunun 7.1-7.3-cü maddələrinə əməl etməyən şəxslər müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.~~

³⁹ [4 mart 2016-cı il tarixli 144-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 410) ilə 7.5-ci maddədə "aktlarına" sözü "və normativ xarakterli aktlarına" sözləri ilə əvəz edilmişdir.

⁴⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 9.6-ci maddədə "Təkrarsıgortaçının" sözü "Müstəsna olaraq təkrarsıgorta fəaliyyəti ilə məşğul olan təkrarsıgortaçının" sözləri ilə əvəz edilmişdir.

⁴¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 9.7-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~9.7. Sığortaçının adında «Azərbaycan», «dövlət», «milli», «mərkəzi», «büdcə», «respublika» sözlerindən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.~~

⁴² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 10.2-ci maddədən "sığorta fəaliyyətinə və ya" sözləri çıxarılmışdır.

⁴³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 10.3-1-ci maddə əlavə edilmişdir.

⁴⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 10.5-ci maddədə "sığortalanmasında və ya təkrarsıgortalanmasında" sözləri "sığorta və ya təkrarsıgorta etdirilməsində" sözləri ilə əvəz edilmişdir.

⁴⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 10.6-ci maddənin birinci cümləsində "təkrarsıgortalaya" sözü "təkrarsıgorta etdirə" sözləri ilə əvəz edilsin, ikinci cümləsində "həmçinin" sözündən sonra "xarici sığortaçılarda təkrarsıgorta etdirmə zamanı" sözləri əlavə edilmişdir.

⁴⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 10.8-ci maddədə "Qanunvericilikdə" sözü "Qanunda" sözü ilə əvəz edilmişdir.

⁴⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 10.10-cu maddədə "sığortaçılar və sığorta brokerləri tərəfindən" sözləri "sığorta əməliyyatları üzrə" sözləri ilə əvəz edilmişdir.

⁴⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 10.11-ci maddə əlavə edilmişdir.

⁴⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 11.1-ci maddədə "və" sözü ", bu Qanunun 11.4-cü maddəsində müəyyən edilmiş halda isə həmçinin" sözləri ilə əvəz edilmişdir.

⁵⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 11.2-ci maddə (11.2.1-11.2.6-ci maddələr istisna olmaqla) yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~11.2. Sığortaçı əsas fəaliyyətindən başqa, lisenziya alınması tələb olunmayan aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:~~

51 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 11.3-cü maddədə "Təkrarsığortaçılar" sözü "Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçılar" sözləri ilə əvəz edilmişdir.

52 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 11.4-cü maddədə "fəaliyyətini" sözündən sonra "bu Qanuna uyğun olaraq təkrarsığorta fəaliyyətinə alınmış ayrıca lisenziya əsasında" sözləri əlavə edilmişdir.

53 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 11.4—1-ci maddə əlavə edilmişdir.

54 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 12.2-ci maddədə "müvafiq qanunvericiliyə" sözləri ""Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında" və "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının qanunlarına" sözləri ilə əvəz edilmişdir.

55 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə 13-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~Maddə 13. Çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması~~

43.1. Çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə sığortaçı qanunvericiliklə müəyyən olunmuş məbləğə bərabər və ya ondan yuxarı məbləğdə sığorta əməliyyatlarını həyata keçirərkən qarşı tərəfin, o cümlədən müştərilərinin, həmçinin sığorta haqqını ödəyən və ya sığorta ödənişini alan şəxsin kimliyinin müəyyən edilməsi üçün onlardan aşağıdakı sənədləri tələb etməlidir:

43.1.1. hüquqi şəxslərdən — dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti və müvafiq vergi orqanında uçota alınmasını təsdiq edən sənədin surəti, həmçinin olduğu yer haqqında məlumat;

43.1.2. fiziki şəxslərdən — şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti, yaşayış yeri və iş yeri, işsgötürəninin adı və fəaliyyət növü haqqında məlumat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, həmçinin müvafiq vergi orqanında uçota alınmasını təsdiq edən sənədin surəti;

43.2. Çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə monitorinqi aparılan sığorta əməliyyatlarının siyahısı sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

⁵⁶ [13 iyun 2017-ci il tarixli 735-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1294) ilə 13.1-ci maddənin ikinci abzasında "müştərinin, benefisiarın" sözləri "sığortalının, sığorta olunanın, faydalanan şəxsin və benefisiar mülkiyyətçinin" sözləri ilə əvəz edilmişdir.

⁵⁷ [4 mart 2016-ci il tarixli 144-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 13.2-ci maddədə "aktlar" sözü "və normativ xarakterli aktlar" sözləri ilə əvəz edilmişdir.

⁵⁸ 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 602) ilə 14.2.3-cü maddəsində "əlliliyi" sözdən sonra ", 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunu" sözləri əlavə edilmişdir.

⁵⁹ 21 dekabr 2010-cu il tarixli 36-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 23 yanvar 2011-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 11) ilə 14.2.4-cü maddədən "vaxtaşırı" sözü çıxarılmışdır və "sığortası" sözü "itirilməsi hallarından sığorta" sözləri ilə əvəz edilmişdir.

⁶⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 14.3.1.1-ci maddədə ", yaxud xəstəlik" sözləri çıxarılsın, "ümumi hallarla, yaxud peşəsi ilə bağlı" sözləri "ümumi, yaxud peşə" sözləri ilə əvəz edilsin, "sağlamlığına" sözdən əvvəl "bədbəxt hadisə nəticəsində" sözləri əlavə edilsin, "və xəstəlik" sözləri çıxarılmışdır.

⁶¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 14.3.1.2-1-ci və 14.3.2.6-1 – 14.3.2.6-3-cü maddələr əlavə edilmişdir.

⁶² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 14.3.2.7-ci maddədə "14.3.2.6-ci" sözləri "14.3.2.6-3-cü" sözləri ilə əvəz edilmişdir.

⁶³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 14.3.4.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~14.3.4.2. ipoteka qoyulan əmlakın bazar qiymətinin düşməsi ilə əlaqədar ipoteka müqaviləsi üzrə bərolunun həmin müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan ipoteka sığortası;~~

⁶⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 14.3.6-ci maddə əlavə edilmişdir.

⁶⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 15.2-ci maddə ləğv edilmişdir.

⁶⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə maddənin adında "növü" sözdən sonra "və siğorta qaydaları" sözləri əlavə edilmişdir.

⁶⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 16.4-cü maddədə "siğorta qanunvericiliyi" sözləri "icbari siğorta qanunları" sözləri ilə əvəz edilmişdir.

⁶⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 16.5-ci maddədə "qəbul edə bilər" sözləri "müvafiq icra hakimiyyəti orqanının tapşırığı əsasında qəbul edir" sözləri ilə əvəz edilmişdir.

4 mart 2016-ci il tarixli 144-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 16.5-ci maddədən "müvafiq icra hakimiyyəti orqanının tapşırığı əsasında" sözləri çıxarılmışdır.

⁶⁹ 17 noyabr 2017-ci il tarixli 858-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2221) ilə yeni məzmunda 17.3-cü maddə əlavə edilmişdir.

⁷⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 17 – 1-ci maddə əlavə edilmişdir.

⁷¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 18-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~18.1. Bu Qanunun tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, yerli hüquqi şəxslər, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları və xarici siğortaçılar siğortaçının təsisçisi və (və ya) səhmdarı ola bilərlər.~~

~~18.2. Aşağıdakı şəxslər siğortaçının təsisçisi və ya səhmdarı ola bilməz:~~

~~18.2.1. xarici fiziki şəxslər;~~

~~18.2.2. vətəndaşlığı olmayan şəxslər;~~

~~18.2.3. bu Qanunun 19.3-cü maddəsinin tələblərinə cavab verən xarici siğortaçılar istisna olmaqla, digər xarici hüquqi şəxslər;~~

~~18.2.4. xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxslər;~~

~~18.2.5. siyasi partiyalar;~~

~~18.2.6. qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar);~~

~~18.2.7. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları istisna olmaqla, digər beynəlxalq təşkilatlar.~~

⁷² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 19.1-ci maddədə "Azərbaycan Respublikasının vətəndaşı" sözləri "Fiziki şəxs" sözləri ilə əvəz edilmişdir.

⁷³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 19.2-ci maddədə "Yerli hüquqi" sözləri "Hüquqi" sözü ilə əvəz edilmişdir.

⁷⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 19.2.1-ci maddəsində "qanunvericiliklə" sözü "qanunla" sözü ilə əvəz edilmişdir.

⁷⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 19.2.2-ci maddədə "öz icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu" sözləri "yerli hüquqi şəxslərin icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu, xarici hüquqi şəxslərin isə beynəlxalq reyting təşkilatları tərəfindən verilmiş və Azərbaycan Respublikasının müvafiq kredit reytingindən aşağı olmayan reytingə malik olması" sözləri ilə əvəz edilmişdir.

⁷⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 19.3-cü maddə ləğv edilmişdir.

⁷⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə maddənin adında "sığortaçılar" sözü "kapitala" sözü ilə, 20.1-ci maddədə "xarici sığortaçaların" sözləri "xarici kapital" sözləri ilə əvəz edilmişdir.

⁷⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 20.1-1-ci və 20.1-2-ci maddələr əlavə edilmişdir.

⁷⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 22.2-ci maddədə "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz edilmişdir.

⁸⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 22.3-cü maddədə "ala bilər" sözləri "almalıdır" sözü ilə əvəz edilmişdir.

⁸¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 23.1-ci maddədə "sığortaçı" sözü "hüquqi şəxs" sözü ilə əvəz edilmişdir.

⁸² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 23.1.1-ci və 23.1.2-ci maddələrdə "yerli hüquqi şəxsə və ya xarici sığortaçıya" sözləri "yerli və ya xarici hüquqi şəxsədə" sözləri ilə əvəz edilmişdir.

⁸³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 23.1.3-cü maddədə "yerli hüquqi şəxsin və ya xarici sığortaçının" sözləri "yerli və ya xarici hüquqi şəxsin" sözləri ilə əvəz edilmişdir.

⁸⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 23.1.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~23.1.4. yerli hüquqi şəxsə və ya xarici sığortaçıya əhəmiyyətli nəzarətə malik olan şəxsin sığortaçının nizamnamə kapitalındaki səhmlərinin əhəmiyyətli nəzarətin itirilməsi ilə nəticələnən sayda azalması;~~

⁸⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 23.2-ci maddədə "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz edilmişdir.

⁸⁶ [6 may 2016-cı il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 26.1-ci maddədə "Mülki Məcəlləsində" sözləri "Mülki Məcəlləsinin 107.1-ci maddəsində" sözləri ilə əvəz edilmişdir.

⁸⁷ [6 may 2016-cı il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 27.1-ci maddədə "iclaslarında" sözündən sonra "səhmdarların səsvermədə iştirakının və qərar qəbul edilməsi qaydasının" sözləri əlavə edilmişdir və "nəzərdə tutulanlardan" sözləri "nəzərdə tutulan hallarından" sözləri ilə əvəz edilmişdir.

⁸⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 27.2-ci maddədə ", lakin maliyyə ili bitdikdən sonra 2 aydan gec olmayan müddətdə" sözləri çıxarılmışdır.

⁸⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 28.4-cü maddənin birinci cümləsində "onun" sözü "şuranın" sözü ilə əvəz edilmişdir.

⁹⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 28.5.1-ci maddədə "digər" sözündən əvvəl "bir sıgortaçının digərində əhəmiyyətli nəzarətə və ya mühüm iştirak payına malik olduğu və ya sıgortaçaların hər birinin səhmlərinin 50 faizi və ya daha çox hissəsi eyni səhmdarlarla məxsus olduğu hallar istisna olmaqla," sözləri əlavə edilmişdir.

⁹¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 29.1.5-ci maddəsində "qanunvericiliyə" sözü "qanuna" sözü ilə əvəz edilmişdir.

⁹² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 29.1.7-ci maddədə "Səhmdarların Ümumi Yiğincığı tərəfindən" sözləri çıxarılmışdır.

⁹³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 29.1.15-ci maddəsində "qanunvericiliklə" sözü "qanunla" sözü ilə əvəz edilmişdir.

⁹⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 29.3-cü maddə aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~29.3. Həyat sıgortası fəaliyyəti ilə məşğul olan sıgortaçının aktuarisini onun Direktorlar Şurası təyin etməlidir.~~

⁹⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 31.3-cü maddənin birinci və ikinci cümlələrində "şəxsədə" sözü "şəxsin icra orqanında" sözləri ilə əvəz edilsin, ikinci cümlədə "Səhmdarların Ümumi Yiğincığının qərarı ilə" sözləri çıxarılmışdır.

⁹⁶ 6 may 2016-cı il tarixli 229-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 28.3-cü (hər iki halda) və 32.3-cü (hər iki halda) maddələrdə "onunla əlaqəli" sözləri "ona aidiyyəti olan" sözləri ilə əvəz edilmişdir.

⁹⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 33.1.7-ci maddədə "qanunvericilikdə" sözü "Azərbaycan Respublikasının Mülki Məcəlləsində" sözləri ilə əvəz edilmişdir.

⁹⁸ 6 may 2016-cı il tarixli 229-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 30.1.2-ci və 34.1.7-ci maddələrdə "əlaqəli" sözü "aidiyyəti" sözü ilə əvəz edilmişdir.

⁹⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 37.1-ci maddədə "aktuarisi" sözündən əvvəl "məsul" sözü əlavə edilmişdir.

¹⁰⁰ [3 may 2019-cu il tarixli 1586-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 26 may 2019-cu il, № 115) ilə yeni məzmunda 37.2.1-1-ci maddə əlavə edilmişdir.

¹⁰¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 37.2.2.1-ci, 37.2.2.2-ci, 37.2.2.3-cü və 37.2.2.4-cü maddələr yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~37.2.2.1. Direktorlar Şurasının sədri istənilən sahədə rəhbər vəzifədə və ya siğorta sektorunda on azı 5 il;~~

~~37.2.2.2. İdarə Heyətinin sədri siğorta sektorunda on azı 3 il;~~

~~37.2.2.3. Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, habelə daxili audit xidmətinin rəhbəri maliyyə sahəsində on azı 3 il, yaxud siğorta sektorunda on azı 2 il;~~

~~37.2.2.4. baş mühasib maliyyə sahəsində baş mühasib kimi on azı 3 il və ya siğorta sektorunda mühasib kimi on azı 2 il;~~

¹⁰² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 37.2.2.5-ci maddə əlavə edilmişdir.

¹⁰³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 37.2.3-cü maddənin birinci və ikinci cümlələrindən "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri çıxarılmışdır.

¹⁰⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 37.2.4-cü maddəsində "qanunvericiliklə" sözü "qanunla" sözü ilə əvəz edilmişdir.

¹⁰⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 37.2.5-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~37.2.5. səhmdarların Ümumi Yığıncağı istisna edilməklə, siğortaçının digər idarəetmə organının üzvü olmamalıdır;~~

¹⁰⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 37.3-cü maddədə "müvəqqəti icra edən" sözləri "60 gündən artıq müddətə müvəqqəti icra etməsi nəzərdə tutulan" sözləri ilə əvəz edilmişdir.

¹⁰⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 37.5-ci maddədə "üzvlərinə" sözündən sonra "və məsul aktuariyə" sözləri əlavə edilmişdir.

¹⁰⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 37.6-ci maddə əlavə edilmişdir.

¹⁰⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 38.1-ci maddənin birinci cümləsində "orqanının razılığı əsasında" sözləri "orqanını məlumatlandırmaqla" sözləri ilə əvəz edilmişdir.

¹¹⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 38.2-ci maddə ləğv edilmişdir.

¹¹¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 38.3-cü maddə aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~38.3. Sığorta nəzarəti orqanı sığortaçının rəhbər işçisi vəzifəsinə təyinatla bağlı müraciətin (şəxsin müvafiq toləblərə cavab verməsini təsdiqləyən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri ilə birlikdə) sığortaçı tərəfindən təqdim edildiyi tarixdən 10 iş günü müddətində təyinata razılıq yaxud bu Qanunun 37.2-ci maddəsinin toləblərinə uyğunluq aşkar etdiğdə razılıqdan imtina barədə sığortaçaya yazılı bildiriş göndərir.~~

¹¹² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 38.5-ci maddədə "verə bilər" sözləri "verir" sözü ilə əvəz edilmişdir.

¹¹³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 38.6-ci maddə əlavə edilmişdir.

¹¹⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 39-cu maddədə "Respublikasında xarici fiziki şəxslərin işə qəbul edilməsini tənzimləyən müvafiq qanunvericiliyin" sözləri "Respublikası Əmək Məcəlləsinin 13-cü maddəsinin" sözləri ilə əvəz edilmişdir.

¹¹⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 41.1-ci maddəsində "qanunvericiliyə" sözü "qanuna" sözü ilə əvəz edilmişdir.

¹¹⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 41.2-ci maddəsində "qanunvericiliklə" sözü "qanunla" sözü ilə əvəz edilmişdir.

¹¹⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 42.1.2.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~42.1.2.1. adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvani;~~

¹¹⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 42.1.2.3-cü maddədə "iş" sözündən əvvəl "fiziki şəxs olduqda –" sözləri əlavə edilmişdir.

¹¹⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 43.3-cü maddə ləğv edilmişdir.

¹²⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 43.4.1-ci maddədə "qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər" sözləri ilə əvəz edilmişdir.

¹²¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 44.1.2-ci maddədə "notariat qaydasında təsdiq edilmiş" sözləri çıxarılmışdır.

¹²² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 44.1.3.1-ci və 44.1.3.2-ci maddələrində "qaydasında" sözündən sonra "və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada" sözləri əlavə edilmişdir.

¹²³ 3 may 2019-cu il tarixli 1586-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 26 may 2019-cu il, № 115) ilə 44.1.3.3-cü maddədən "mühəsibat balansları, mənfəət və zərərlər haqqında" sözləri çıxarılmışdır.

¹²⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 44.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~44.2. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətə baxarkən sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalında mühüm iştirak payını əldə etməyi nəzərdə tutan fiziki şəxs olan təsisçi və hüquqi şəxs olan təsisçinin rəhbər işçiləri barədə maliyyə, vergi və hüquq mühafizə orqanlarından müvafiq məlumat ala bilər. Bu tələb sonradan mühüm iştirak payını əldə etmək istəyən fiziki şəxse, hüquqi şəxse olan istənilən səhmdarın rəhbər işçilərinə də şamil edilir. Maliyyə, vergi və hüquq mühafizə orqanları sığorta nəzarəti orqanının tələb etdiyi məlumatları 10 gün müddətində verməyə böchlədurlar.~~

¹²⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 44.3-cü maddə ləğv edilmişdir.

¹²⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 45.2-ci maddədə "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz edilmişdir.

¹²⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 48.1-ci maddədə "götürə bilər" sözləri "götürür" sözü ilə əvəz edilmişdir.

¹²⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 49-cu maddədə "qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi şəxslərin" sözləri ""Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri ilə əvəz edilmişdir.

¹²⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 50.1.2-ci, 50.1.3-cü, 50.1.4-cü, 50.1.6-ci, 57.2.3-cü maddələrdə "qaydasında" sözündən sonra "və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada" sözləri əlavə edilmişdir.

¹³⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 51.2-ci maddədə "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz edilmişdir.

¹³¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 51.3-cü maddədə "qanunvericiliklə" sözü ""Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri ilə əvəz edilmişdir.

¹³² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 51.4-cü maddədə "bank sənədi" sözləri "sənəd" sözü ilə əvəz edilmişdir.

¹³³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 51.7-ci maddə əlavə edilmişdir.

¹³⁴ [4 mart 2016-ci il tarixli 144-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 53.1.2-ci maddədə "dövlət orqanının" sözləri "orqanın" sözü ilə əvəz edilmişdir.

¹³⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 53.1.4.1-ci maddədə "sığortaçıya" sözü "sığorta fəaliyyətinə" sözləri ilə əvəz edilmişdir.

¹³⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 53.1.4.2-ci maddədə "təkrarsığortaçıya" sözü "təkrarsığorta fəaliyyətinə" sözləri ilə əvəz edilmişdir.

¹³⁷ [4 mart 2016-ci il tarixli 144-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 56.1.1-ci maddədə "aktlara" sözü "və normativ xarakterli aktlara" sözləri ilə əvəz edilmişdir.

¹³⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 57.1-ci maddədə "və (və ya)" sözləri "və ya" sözləri ilə əvəz edilmişdir.

¹³⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 57.4-cü maddədə "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz edilmişdir.

¹⁴⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 57.6-ci maddədə "bank sənədi" sözləri "sənəd" sözü ilə əvəz edilmişdir.

¹⁴¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 58.3-cü maddə əlavə edilmişdir.

¹⁴² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 60.2.2-ci, 60.2.3-cü maddələrdə "qaydasında" sözdən sonra "və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada" sözləri əlavə edilmişdir.

¹⁴³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 66.2-ci maddə ləğv edilmişdir.

¹⁴⁴ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 4 iyun 2016-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6, maddə 976) ilə 7-ci fəslin adında "Əlaqəli" sözü "Aidiyyəti" sözü ilə əvəz edilmişdir.

¹⁴⁵ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6, maddə 976) ilə 68-ci maddənin adında “Sığortaçının əlaqəli şəxsləri” sözləri “Sığortaçıya aidiyyəti olan şəxslər” sözləri ilə əvəz edilmişdir.

¹⁴⁶ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6, maddə 976) ilə 68.1-ci maddə yeni redaksiyada verilmişdir və 68.1.1-ci-68.1.4-cü maddələr isə ləğv edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

68.1. Bu Qanunun məqsədləri üçün sığortaçının əlaqəli şəxsləri aşağıdakılardır:

68.1.1. sığortaçının idarəetmə orqanının üzvü və onun yaxın qohumları;

68.1.2. sığortaçının nizamnamə kapitalında mühüm iştirak payına sahib olan hüquqi şəxs və ya fiziki şəxs, yaxud onun yaxın qohumları;

68.1.3. sığortaçının asılı cəmiyyəti və ya sığortaçının asılı cəmiyyətinin rəhbər işçisi, onun yaxın qohumları və ya bu asılı cəmiyyətin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan hüquqi şəxs və ya fiziki şəxs, yaxud onun yaxın qohumları;

68.1.4. sığortaçının idarəetmə orqanının üzvünün əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs.

¹⁴⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 68.2-ci maddə ləğv edilmişdir.

¹⁴⁸ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6, maddə 976) ilə 69-cu maddənin adında və 69.5-ci maddədə “Əlaqəli” sözü “Aidiyyəti” sözü ilə əvəz edilmişdir.

¹⁴⁹ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6, maddə 976) ilə 69.1-ci və 69.7-ci maddələrdə “əlaqəli şəxsləri ilə” sözləri “ona aidiyyəti olan şəxslərlə” sözləri ilə əvəz edilmişdir.

¹⁵⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 69.1.1-ci maddədə “sığortaçının öz üzərinə götürdüyü risklərin təkrarsıgortalanması” sözləri “sığortaçı ilə təkrarsıgorta müqaviləsinin bağlanması” sözləri ilə əvəz edilmişdir.

[6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6, maddə 976) ilə 69.1.1-ci maddədə “əlaqəli şəxsi” sözləri “ona aidiyyəti şəxs” sözləri ilə əvəz edilmişdir.

¹⁵¹ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6, maddə 976) ilə 69.1.2-ci maddədə “əlaqəli şəxsinə” sözləri “aidiyəti şəxsə” sözləri ilə əvəz edilmişdir.

¹⁵² [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6,

maddə 976) ilə 69.1.3-cü, 69.1.5-ci, 69.2-ci, 69.3-cü və 69.4-cü maddələrdə ismin müvafiq hallarında “əlaqəli şəxsi” sözləri ismin müvafiq hallarında “**ona aidiyyəti olan şəxs**” sözləri ilə əvəz edilmişdir.

¹⁵³ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 69.1.4-cü və 69.6-ci maddələrdə “əlaqəli şəxsi ilə” sözləri “**ona aidiyyəti olan şəxslə**” sözləri ilə əvəz edilmişdir.

¹⁵⁴ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 70-ci maddənin adında “Əlaqəli” sözü “Aidiyyəti” sözü ilə əvəz edilmişdir.

¹⁵⁵ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 70.1-ci maddədə “əlaqəli şəxsi ilə” sözləri “**ona aidiyyəti olan şəxslə**” sözləri ilə əvəz edilmişdir.

¹⁵⁶ 29 oktyabr 2013-cü il tarixli **806-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 70.1.2-ci maddədə “əlaqəli” sözündən əvvəl “**bu Qanunun 69.1.1-ci maddəsində nəzərdə tutulmuş əqdlər istisna olmaqla**,” sözləri əlavə edilmişdir.

¹⁵⁷ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 70.1.2-ci maddədə “əlaqəli” sözü “**aidiyyəti**” sözü ilə əvəz edilmişdir, həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 70.1.3-cü, 70.1.4-cü, 70.2-ci və 70.3-cü maddələr əlavə edilmişdir.

¹⁵⁸ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 71-ci maddənin adında “Əlaqəli” sözü “**Aidiyyəti**” sözü ilə əvəz edilmişdir.

¹⁵⁹ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 71.1-ci maddədə “əlaqəli şəxsi ilə” sözləri “**ona aidiyyəti olan şəxslə**” sözləri ilə, “**sığortaçının əlaqəli şəxsi olmayan tərəfə**” sözləri “**sığortaçıya aidiyyəti olmayan şəxsə**” sözləri ilə əvəz edilmişdir.

¹⁶⁰ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 71.2-ci maddədə “əlaqəli şəxsinə” sözləri “**ona aidiyyəti olan şəxsə**” sözləri ilə, “**əlaqəli şəxsi olmayan tərəfə**” sözləri “**ona aidiyyəti olmayan şəxsə**” sözləri ilə əvəz edilmişdir.

¹⁶¹ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 71.2.1-ci maddədə “əlaqəli şəxsi ilə” sözləri “**ona aidiyyəti olan şəxslə**” sözləri ilə, “**sığortaçının əlaqəli şəxsi**” sözləri “**sığortaçıya aidiyyəti olan şəxs**” sözləri ilə əvəz edilmişdir.

¹⁶² [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 4 iyun 2016-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6, maddə 976) ilə 71.2.2-ci və 71.2.3-cü maddələrdə ismin müvafiq hallarında "sığortaçının əlaqəli şəxsi" sözləri ismin müvafiq hallarında "sığortaçıya aidiyyəti olan şəxs" sözləri ilə əvəz edilmişdir.

¹⁶³ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 4 iyun 2016-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6, maddə 976) ilə 71.2.4-cü maddədə "əlaqəli şəxs olmayan tərəflə" sözləri "sığortaçıya aidiyyəti olmayan şəxslə" sözləri ilə, "əlaqəli şəxsinin" sözləri "ona aidiyyəti olan şəxsin" sözləri ilə əvəz edilmişdir.

¹⁶⁴ [6 may 2016-ci il tarixli 229-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 4 iyun 2016-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 6, maddə 976) ilə 71.3-cü maddədə "əlaqəli şəxsi olmayan tərəfə" sözləri "ona aidiyyəti olmayan şəxse" sözləri ilə, "əlaqəli şəxsi ilə" sözləri "ona aidiyyəti şəxslə" sözləri ilə əvəz edilmişdir.

¹⁶⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 72-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

72.1. Sığorta nəzarəti orqanının yazılı razılığı olduqda sığortaçı bağladığı sığorta və ya təkrarsı sığorta müqavilələrini tam və ya qismən digər sığortaçıya ötürür bilər.

72.2. Sığortaçının sığorta və ya təkrarsı sığorta müqavilələrinin digər sığortaçıya ötürmək barədə qərar qəbul etməsi üçün sığortalıların və ya təkrarsı sığortalıların razılığı tələb olunmur.

72.3. Sığorta və ya təkrarsı sığorta müqavilələrinin portfelinin digər sığortaçıya ötürülməsi barədə qərar qəbul etmiş sığortaçı müvafiq razılığın alınması üçün sığorta nəzarəti orqanına müraciət etməlidir. Sığorta nəzarəti orqanı göstərilən müraciət barədə elanı Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində aralarında 30 gün müddət olmaq və elanın dəyəri müqavilələri ötürən sığortaçı tərəfindən ödənilmək şərti ilə iki dəfə dərc etdirir.

72.4. Bu Qanunun 72.3-cü maddəsində nəzərdə tutulmuş birinci clanda sığorta və ya təkrarsı sığorta müqavilələrini digər sığortaçıya ötürən sığortalılarının sığortalılarının, habelə digər maraqlı şəxslərin 30 gün müddətində özlərinə aid olan müqavilələrin ötürülməsinə etiraz etmək imkanları, həmçinin bu cür etirazın sığorta nəzarəti orqanına bildirilməsi qaydası göstəriləməlidir.

72.5. Bu Qanunun 72.4-cü maddəsində göstərilən müddədə sığortalı və ya təkrarsı sığortalı özünə aid olan müqavilənin başqa sığortaçıya ötürülməsinə dair etirazını bildirdikdə sığorta nəzarəti orqanı həmin müqavilənin sığortalının və ya təkrarsı sığortalının özünün müəyyənləşdirildiyi sığortaçıya ötürülməsi barədə müqavilələri ötürən sığortaçıya yazılı göstəriş verir.

72.6. Sığorta və ya təkrarsı sığorta müqaviləsinin başqa sığortaçıya ötürülməsinə etiraz edən sığortalının və ya təkrarsı sığortalının müəyyənləşdirildiyi sığortaçı müvafiq müqaviləni qəbul etmədikdə, sığortalı və ya təkrarsı sığortalının təlobi ilə sığorta və ya təkrarsı sığorta müqaviləsinə xitam verilə bilər. Bu halda sığorta müqaviləsi üzrə sığorta haqları tam məbləğdə sığortalıya və ya təkrarsı sığortalıya qaytarılmalıdır.

72.7. Sığorta və ya təkrarsı sığorta müqavilələrinin ötürülməsi barədə müqavilə bu Qanunun 72.3-cü maddəsində nəzərdə tutulmuş sonuncu elanın dərc edildiyi gündən 15 gün müddətində sığortaçının və hüquqi şəxs olan sığortalının Azərbaycan Respublikası ərazisindəki baş ofisində bütün şəxslər üçün adı iş vaxtlarında açıq olmalıdır.

72.8. Sığortaçının sığorta və ya təkrarsı sığorta müqavilələrinin tam və ya qismən digər sığortaçıya ötürülməsinə razılıq verilməsi üçün tələb olunan məlumatların, materialların və digər sənədlərin siyahısını sığorta nəzarəti orqanı müəyyən edir.

~~72.9. Sığorta nəzarəti orqanı sığorta və ya təkrarsıgorta müqavilələrinin digər sığortاقına ötürülməsinə aşağıdakı hallarda razılıq vermir.~~

~~72.9.1. ötürülen sığorta və ya təkrarsıgorta müqavilələri üzrə sığortalıların, təkrarsıgortalıların və digər maraqlı şəxslərin mənafələri adekvat olaraq nəzərə alınmadıqda;~~

~~72.9.2. sığorta və ya təkrarsıgorta müqavilələri ötürülen sığortاقının müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziyası və ya ötürülen sığorta müqavilələrinin aid olduğu sığorta növü üzrə müvafiq icazəsi olmadıqda;~~

~~72.9.3. sığorta və ya təkrarsıgorta müqavilələri ötürülen xarici təkrarsıgortاقının öz ölkəsinin qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq lisenziyası olmadıqda.~~

¹⁶⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 9-cu fəslin adında "maliyyə hesabatları" sözləri "hesabatlılığı" sözü ilə əvəz edilmişdir.

¹⁶⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 74.4-cü maddədə "il" sözü "ildən artıq müddət" sözləri ilə əvəz edilmişdir.

¹⁶⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 77.1-ci maddə ləğv edilmişdir.

¹⁶⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 77.3-cü maddəsində "qanunvericiliyə" sözü "qanuna" sözü ilə əvəz edilmişdir.

¹⁷⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 77.5-ci maddədə "müəyyənləşdirə bilər" sözləri "müəyyənləşdirir" sözü ilə əvəz edilmişdir.

¹⁷¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 77.6-ci maddələr ləğv edilmişdir.

¹⁷² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 77.7-ci maddədə "qanunvericiliyə" sözü ""Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə, "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz edilmişdir.

¹⁷³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə maddənin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~Maddə 78. Sığortاقının illik maliyyə hesabatları, digər hesabatları və məlumatları~~

¹⁷⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 78.2-ci maddədən "qanunvericiliklə nəzərdə tutulmuş" sözləri çıxarılsın, "habələ" sözündən sonra "bu Qanunun 78.7-ci maddəsinə uyğun olaraq" sözləri əlavə edilmişdir.

¹⁷⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 78.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~78.3. Sığortaçalar illik maliyyə hesabatlarını və digər illik hesabatları maliyyə hesabatlarının dərə olunduğu qəzetlərin nüsxələri ilə birlikdə maliyyə ili başa çatdıqdan 3 ay müddətində, fəaliyyətləri barədə digər hesabatları isə müvafiq hesabat dövrü başa çatdıqdan 20 gün müddətində sığorta nəzarəti orqanına təqdim etməlidirlər.~~

¹⁷⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 78.3-1-ci maddə əlavə edilmişdir.

¹⁷⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 78.6-ci maddədə "habələ" sözündən sonra "rəhbər işçilərin vəzifədən kənarlaşdırılması, işdən çıxarılması və ya daimi fəaliyyət göstərən orqanının yerləşdiyi ünvanının dəyişməsi barədə müvafiq qərar qəbul edildiyi tarixdən 3 iş günü müddətində," sözləri, "7" rəqəmindən əvvəl "isə" sözü əlavə edilmişdir.

¹⁷⁸ 3 may 2019-cu il tarixli 1586-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 26 may 2019-cu il, № 115) ilə yeni məzmunda 78.9-cu maddə əlavə edilmişdir.

¹⁷⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 80.2-ci maddədən "qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla," sözləri çıxarılmışdır.

¹⁸⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 81.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~81.1. Sığorta ehtiyatları sığortaçının sığorta və ya təkrarsıgorta müqavilələri üzrə öhdəliklərinin məcmusudur.~~

¹⁸¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 81.3-cü maddədə "sığortası üzrə" sözlərindən sonra "aktuarı tərəfindən hesablanmış məbləğdə" sözləri əlavə edilmişdir.

¹⁸² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 81.6.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və yeni məzmunda 81.6.4-cü və 81.6.5-ci maddələr əlavə edilmişdir.

¹⁸³ 29 oktyabr 2013-cü il tarixli **806-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 81.7-ci maddədə "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz edilmişdir.

¹⁸⁴ 29 oktyabr 2013-cü il tarixli **806-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 81.9-cu maddə əlavə edilmişdir.

¹⁸⁵ 29 oktyabr 2013-cü il tarixli **806-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 10—1-ci fəsil əlavə edilmişdir.

¹⁸⁶ 29 oktyabr 2013-cü il tarixli **806-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 82.2-ci maddəsinin ikinci cümləsində "Sığorta" sözü "Sığortaçı ilə bağlı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta" sözləri ilə əvəz edilmişdir.

¹⁸⁷ 20 iyun 2014-cü il tarixli 1001-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 779) ilə 82.2-2-ci maddə əlavə edilmişdir.

¹⁸⁸ 29 oktyabr 2013-cü il tarixli **806-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 82.4-cü maddədə "komissiya və ya" sözləri "komisyon" sözü ilə əvəz edilmişdir.

¹⁸⁹ 29 oktyabr 2013-cü il tarixli **806-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 82.8-ci maddə ləğv edilmişdir.

¹⁹⁰ 29 oktyabr 2013-cü il tarixli **806-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 83.1-ci maddənin ikinci cümləsində "müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada" sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilmişdir.

¹⁹¹ 29 oktyabr 2013-cü il tarixli **806-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 83.2.1-ci maddədə "21" rəqəmləri "19" rəqəmləri ilə əvəz edilmişdir.

¹⁹² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 83.2.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~83.2.4. iqtisadi fəaliyyət və mülkiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətə görə heç zaman məhkum edilməməsi;~~

¹⁹³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 83.3-cü maddədə "bir şəxs fiziki şəxs kimi sigorta agenti lisenziyasına malik olmalıdır" sözləri "iki şəxs bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq sigorta nəzarəti orqanında attestasiyadan keçməlidir" sözləri ilə əvəz edilmişdir.

¹⁹⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 83.4-cü maddədə "fiziki şəxs kimi həmin lisenziyaya malik olmalıdır" sözləri "bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq sigorta nəzarəti orqanında attestasiyadan keçməlidir" sözləri ilə əvəz edilmişdir.

¹⁹⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 84.1.1.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~84.1.1.1. daimi yaşayış yeri haqqında arayış;~~

¹⁹⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 84.1.1.2-ci, 84.1.2.1-ci, 84.1.2.2-ci maddələrdə "qaydasında" sözündən sonra "və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada" sözləri əlavə edilmişdir.

¹⁹⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 84.1.1.2-ci, 84.1.2.1-ci, 84.1.2.2-ci maddələrdə "qaydasında" sözündən sonra "və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada" sözləri əlavə edilmişdir.

¹⁹⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 84.3-cü maddə ləğv edilmişdir.

¹⁹⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 85.1-ci maddədə "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz edilmişdir.

²⁰⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 85.2-ci maddədə "85.1-ci" sözlərindən əvvəl "həmin müraciət

əsasında 83.2.4-cü maddəsinin tələbinə uyğunluğu təsdiq edən 121-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışdan, həmçinin" sözləri əlavə edilmişdir.

²⁰¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 85.3-cü maddədə "qanunvericiliklə" sözü ""Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri ilə əvəz edilmişdir.

²⁰² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 86.1-ci maddədə "bank sənədi" sözləri "sənəd" sözü ilə əvəz edilmişdir.

²⁰³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə maddənin adında "brokerinə" sözü "vasitəçilərinə" sözü ilə əvəz edilmişdir.

²⁰⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 88.2-ci maddənin birinci cümləsində "təkrarsığortalanması" sözü "təkrarsığorta etdirilməsi" sözləri ilə əvəz edilmişdir.

²⁰⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 88.3-cü maddə əlavə edilmişdir.

²⁰⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 89.1.2.1-ci və 89.1.2.2-ci maddələrdə "sığorta brokeri" sözləri "müvafiq sığorta vasitəciliyi" sözləri ilə əvəz edilmişdir.

²⁰⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 90.5-ci maddədə "Hüquqi" sözü "Əhəmiyyətli nəzarətin dövlətə məxsus olmadığı hüquqi" sözləri ilə əvəz edilsin, "qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur" sözləri "istifadə edilməsi qadağandır" sözləri ilə əvəz edilmişdir.

²⁰⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 91.2-ci maddədə "rəhbər işçisinin ali təhsili" sözləri "rəhbər işçisi ali təhsilə, həmçinin vətəndaş qüsursuzluğuna malik" sözləri ilə əvəz edilmişdir.

3 may 2019-cu il tarixli 1586-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 26 may 2019-cu il, № 115) ilə 91.2-ci maddəyə "malik olmalıdır" sözlərindən sonra ", baş mühəsib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühəsib olmalıdır" sözləri əlavə edilmişdir.

²⁰⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 91.4-cü maddə ləğv edilmişdir.

²¹⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 92.5-ci maddədə "verə bilər" sözləri "verməlidir" sözü ilə əvəz edilmişdir.

²¹¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 93.1-ci maddədə "brokerlərinə" sözündən sonra "və müstəsna olaraq siğorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə" sözləri əlavə edilmişdir.

²¹² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 93.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~93.2. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa hüquqi şəxs olan siğorta brokerlərinin maliyyə hesabatlarının müstəqil auditor tərofindən yoxlanılması tələb olunmur.~~

²¹³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 93.2-2-ci və 93.2-3-cü maddələr əlavə edilmişdir.

²¹⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 93.3-cü maddə ləğv edilmişdir.

²¹⁵ 4 mart 2016-ci il tarixli 144-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 12-ci fəslin adında "dövlət tənzimləməsi və nəzarəti" sözləri "tənzimləmə və nəzarət" sözləri ilə əvəz edilmişdir.

²¹⁶ 4 mart 2016-ci il tarixli 144-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 95-ci maddənin adında "dövlət tənzimləməsi və nəzarətinin" sözləri "tənzimləmə və nəzarətin" sözləri ilə əvəz edilmişdir.

²¹⁷ 4 mart 2016-ci il tarixli 144-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 95.1-ci maddədə "dövlət tənzimləməsinin və nəzarətinin" sözləri "tənzimləmənin və nəzarətin" sözləri ilə əvəz edilmişdir.

²¹⁸ 4 mart 2016-ci il tarixli 144-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 95.1.4-cü maddədə "dövlətin maraqlarının" sözləri "ümumdövlət və ictimai əhəmiyyət daşıyan maraqların" sözləri ilə əvəz edilmişdir.

²¹⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 95.2-ci maddəsində "qanunvericiliyə" sözü "qanuna" sözü ilə əvəz edilmişdir.

²²⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 95.3-cü maddənin birinci cümləsində "təkrarsıgortaçların" sözü "siğortaçların" sözü ilə əvəz edilsin, "brokerlərinin," sözündən sonra "onların Azərbaycan Respublikasındaki nümayəndəliklərinin, aktuarilərin," sözləri əlavə edilmişdir.

²²¹ [4 mart 2016-ci il tarixli 144-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 96-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~Maddə 96. Siğorta haqlarından siğorta sektorunda dövlət tənzimləməsi və nəzarətinə ayırmalar²²¹~~

~~96.1. Siğorta maliyyə ilinin hər rübü üzrə daxil olan siğorta haqlarının və xaricdən alındıq təkrarsıgorta haqlarının 0,3 faizini həmin rüb başa çatdırıqdan sonrakı 20 gün ərzində siğorta nəzarəti orqanının müvafiq hesabına köçürür.²²¹~~

~~96.2. Bu Qanunun 96.1-ci maddəsində nəzərdə tutulmuş ayırmalar yalnız aşağıdakı məqsədlər üçün istifadə edilir:²²¹~~

~~96.2.1. siğorta nəzarəti orqanının siğorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsinə colb edilmiş dövlət qulluqçusu olan işçilərinin əlavə maddi həvəsləndirilməsi;~~

~~96.2.2. siğorta nəzarəti orqanının siğorta sektorunda tənzimləmə və nəzarət funksiyalarını həyata keçirməsi üçün maddi texniki imkanlarının genişləndirilməsi;~~

~~96.2.3. siğorta nəzarəti orqanının siğorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsinə colb edilmiş mütəxəssislərinin ixtisasının artırılması, o cümlədən siğorta və siğorta nəzarəti ilə bağlı beynəlxalq konfranslarda, seminarlarda, təlim kurslarında və digər tədbirlərdə iştirakı üçün əlavə vəsaitin təmin edilməsi;~~

~~96.2.4. siğorta sahəsində ixtisas artırma, təbliğat və təşviqat işlərinin həyata keçirilməsi;~~

~~96.2.5. siğortaçların ictimai birliklərinə, homçının bu Qanunun 96.2.4-cü maddəsində nəzərdə tutulmuş işləri həyata keçirən digər qeyri hökumət təşkilatlarına maliyyə yardımının göstərilməsi və qrantların verilməsi.²²¹~~

~~96.3. Siğortaçlar bu Qanunun 96.1.2-ci maddəsində nəzərdə tutulmuş məcburi ayırmaları maliyyə ilinin hər rübü üzrə həmin rüb başa çatdırıqdan sonra 20 gün ərzində siğorta nəzarəti orqanının müvafiq hesabına köçürməlidirlər.²²⁴~~

²²² [18 dekabr 2018-ci il tarixli 1400-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 19) ilə yeni məzmunda 96-1-ci-96-9-cu maddələr əlavə edilmişdir.

²²³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 97.3-cü maddədə "aparıla bilər" sözləri "aparılır" sözü ilə əvəz edilmişdir.

²²⁴ [18 dekabr 2018-ci il tarixli 1400-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

2019-cu il, № 01, maddə 19) ilə 97.3.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 97.3.8-ci maddə əlavə edilmişdir.

²²⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 99.2-ci maddədə "uzadıla bilər" sözləri "uzadılırlar" sözü ilə əvəz edilmişdir.

²²⁶ 3 may 2019-cu il tarixli 1586-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 26 may 2019-cu il, № 115) ilə 100.1.1-ci maddədə "mühasibat sənədlərini, o cümlədən ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, kitablarını, jurnallarını" sözləri "mühasibat uçotu sənədlərini" sözləri ilə əvəz edilmişdir.

²²⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 100.2-ci maddədə "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilmişdir.

²²⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 102.1-ci maddədə "sığortaçıların" sözündən sonra ", aktuarilərin" sözü əlavə edilmişdir.

²²⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 102.2-ci maddədə "sığortaçılardan" sözündən sonra ", aktuarilərdən" sözü, "vasitəçilərindən" sözündən sonra "onlara aid olan hallarla bağlı müvafiq olaraq" sözləri əlavə edilmişdir, "edə bilər" sözləri "edir" sözü ilə əvəz edilmişdir.

²³⁰ 4 mart 2016-ci il tarixli 144-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 102.2.6-ci maddədə "96.1.2-ci maddəsində müəyyən edilmiş məcburi ayırmaların" sözləri "96-ci maddəsində nəzərdə tutulmuş haqların" sözləri ilə əvəz edilmişdir.

²³¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 102.2.7-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:
~~102.2.7. sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə əsasən verilməli olan, lakin ödənilməsindən imtina edilmiş sığorta ödənişinin həyata keçirilməsini;~~

²³² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 102.2.8—1-ci və 102.2.8—2-ci maddələr əlavə edilmişdir.

²³³ 18 dekabr 2018-ci il tarixli 1400-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

2019-cu il, № 01, maddə 19) ilə 102.2.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 102.2.11-ci maddə əlavə edilmişdir.

²³⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 102.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~102.4. Sığorta nəzarəti orqanının müvafiq təqdimatı bu Qanunun 102.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birini və ya bir neçəsini əhatə edə bilər.~~

²³⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 102.6-ci maddədə "qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada" sözləri "müqaviləsinə uyğun olaraq" sözləri ilə, "verə bilər" sözləri "verməlidir" sözü ilə əvəz edilmişdir.

²³⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 102.7-ci maddənin birinci cümləsində "Sığorta" sözü "Sığorta fəaliyyətinə nəzarət çərçivəsində, sığorta" sözləri ilə, ikinci cümləsində "qanunvericiliklə nəzərdə tutulmuş" sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilmişdir.

²³⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 103.1-ci maddədən "bu Qanunda və inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla" sözləri çıxarılsın, "edə bilər" sözləri "edir" sözü ilə əvəz edilmişdir.

²³⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 103.1.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~103.1.1. sığortaçını, sığorta vasitəcisinin, həmçinin onların rəhbər işçilərini inzibati məsuliyyətə cəlb etmək;~~

²³⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 103.3-cü maddə ləğv edilmişdir.

²⁴⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 105.1-ci maddədə "məhdudlaşdırıla bilər" sözləri "məhdudlaşdırılır" sözü ilə əvəz edilmişdir.

²⁴¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 105.1.2.1-ci maddədə "qanunvericiliyə" sözü "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və bu Qanuna" sözləri ilə əvəz edilmişdir.

²⁴² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 105.1.2.2-ci maddədə "müvafiq qanunvericiliyə" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və icbari siğorta qanunlarına" sözləri ilə, "icbari siğorta növləri üzrə qanunvericiliklə" sözləri ""İcbari siğortalar haqqında" Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində" sözləri ilə əvəz edilmişdir.

²⁴³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 105.1.2.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~105.1.2.3. siğorta ödənişi siğorta qanunvericiliyində və müvafiq siğorta qaydalarında nəzərdə tutulmuş qaydada verilmirsə.~~

²⁴⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 105.4-cü maddədə "siğorta qanunvericiliyində" sözləri "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində" sözləri ilə əvəz edilmişdir.

²⁴⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 106.1-ci maddədə "dayandırı bilər" sözləri "dayandırır" sözü ilə əvəz edilmişdir.

²⁴⁶ 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə yeni məzmunda 29.1.10.6-ci, 95.1.5-ci və 106.1.7-ci maddələr əlavə edilmişdir.

²⁴⁷ 18 dekabr 2018-ci il tarixli 1400-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 19) ilə 106.1.8-ci maddə çıxarılmışdır.

²⁴⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 106.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 106.1.8 – 106.1.10-cu maddələr əlavə edilmişdir.

²⁴⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 106.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~106.2. Lisenziyanın qüvvəsinin dayandırılması siğortaşların yeni siğorta və ya təkrarsığorta müqavilələri bağlanması, habelə qüvvədə olan siğorta və ya təkrarsığorta müqavilələrinin müddətini uzatmasını, siğorta vasitəçilərinin siğorta əməliyyatları ilə bağlı vasitəçilik fəaliyyəti ilə məşğul olmasına qadağan edir.~~

²⁵⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 107.1-ci maddədə "edə bilər" sözləri "edir" sözü ilə əvəz edilmişdir.

²⁵¹ 18 dekabr 2018-ci il tarixli 1400-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 19) ilə yeni məzmunda 107.1.7-1-ci maddə əlavə edilmişdir.

²⁵² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 107.1.6-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və yeni məzmunda 107.1.7-ci və 107.1.8-ci maddələr əlavə edilmişdir.

²⁵³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 108.5-ci maddədə "Qanunvericiliklə" sözü "Qanunla" sözü ilə əvəz edilmişdir.

²⁵⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 108.7-ci maddənin birinci cümləsində "sığortaçının," sözündən sonra "hüquqi şəxs olan" sözləri əlavə edilmişdir.

²⁵⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 108.8-ci maddənin birinci cümləsində "Sığortaçının," sözündən sonra "hüquqi şəxs olan" sözləri əlavə edilmişdir, "107.1.6-ci" sözləri "107.1.7-ci" sözləri ilə əvəz edilsin, ikinci cümləsindən "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri çıxarılmışdır.

18 dekabr 2018-ci il tarixli 1400-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 19) ilə 108.8-ci maddədə "107.1.2-107.1.7-ci" sözləri "107.1.2-107.1.7-1-ci" sözləri ilə əvəz edilmişdir.

²⁵⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 109.1-ci maddədə "107.1.6-ci" sözləri "107.1.7-ci" sözləri ilə əvəz edilmişdir.

18 dekabr 2018-ci il tarixli 1400-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 19) ilə 109.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~109.1. Maliyyə bazarlarına nəzarət organı bu Qanunun 107.1.2-107.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla lisenziyanın ləğv edilməsi haqqında qərarında lisenziyası ləğv edilən sığortaçının müvəqqəti inzibatçısını da təyin edir.~~

²⁵⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 109.2.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~109.2.1. müvəqqəti inzibatçı bu Qanunla idarə Heyətinin sədri üçün müəyyənləşdirilmiş tələblərə cavab verməlidir;~~

²⁵⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 110.1.1-ci maddəsində "qanunvericiliklə" sözü "qanunla" sözü ilə əvəz edilmişdir.

²⁵⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 110.1.3-cü maddədə "qanunvericiliklə" sözü "bu Qanunun 78-ci maddəsində" sözləri ilə əvəz edilmişdir.

²⁶⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 110.1.5-ci maddədən "qanunvericilikdən" sözü "qanundan" sözü ilə əvəz edilmişdir.

²⁶¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 112.1-ci maddədə "mülki qanunvericiliyə" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə" sözləri ilə əvəz edilmişdir.

²⁶² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 112.1.2-ci maddədə "107.1.6-ci" sözləri "107.1.7-ci" sözləri ilə əvəz edilmişdir.

[18 dekabr 2018-ci il tarixli 1400-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 19) ilə 112.1.2-ci maddədə "107.1.2-107.1.7-ci" sözləri "107.1.2-107.1.7-1-ci" sözləri ilə əvəz edilmişdir.

²⁶³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 112.2-ci maddə ləğv edilmişdir.

²⁶⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 113.5-ci maddə ləğv edilmişdir.

²⁶⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 114.1-ci maddədə "verə bilər" sözləri "verməlidir" sözü ilə əvəz edilmişdir.

²⁶⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 115.4-cü maddədə "müvafiq qanunvericiliyə" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri ilə əvəz edilmişdir.

²⁶⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 116.1-ci maddədən "müvafiq qanunvericiliyə uyğun olaraq" sözləri çıxarılmışdır.

²⁶⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 118.1-ci maddədə "başlana bilər" sözləri "başlanır" sözü ilə əvəz edilmişdir.

²⁶⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 118.3-cü maddədən "qanunvericiliklə müəyyən edilmiş qaydada," sözləri çıxarılmışdır.

²⁷⁰ 06 oktyabr 2015-ci il tarixli 1356-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1263) ilə yeni məzmunda 118.4-cü maddə əlavə edilmişdir.

²⁷¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 119.1-ci maddədən "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri çıxarılmışdır.

²⁷² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 119.1.4-1-ci maddə əlavə edilmişdir.

29 mart 2019-cu il tarixli 1536-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 5 may 2019-cu il, № 98) ilə 119.1.4-1-ci maddəyə "əmlakinin" sözündən sonra "ipoteka və ya" sözləri və "kreditorların" sözündən sonra "bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş" sözləri əlavə edilmişdir.

²⁷³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 119.1.5-ci maddədə "beşinci" sözü "altıncı" sözü ilə əvəz edilmişdir.

²⁷⁴ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 119.1.6-ci maddədə "altıncı" sözü "yeddinci" sözü ilə əvəz edilmişdir.

²⁷⁵ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 119.1.7-ci maddədə "yeddinci" sözü "səkkizinci" sözü ilə əvəz edilmişdir.

²⁷⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 119.1.8-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~119.1.8. səkkizinci növbədə, qanunvericiliyə müvafiq olaraq digər kreditorlarla hesablaşmalar.~~

²⁷⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 119.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~119.2. Bu tələblər, ardıcılığa riayət edilməklə, hər bir əvvəlki tələb tam həcmdə ödənilidikdən sonra ödənilir.~~

²⁷⁸ 29 mart 2019-cu il tarixli 1536-VOD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 5 may 2019-cu il, № 98) ilə 119.3-cü maddəyə "əmlakının" sözündən sonra "ipoteka və ya" sözləri əlavə edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

²⁷⁹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 119.5-ci maddədə "qanunvericiliyə" sözü "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə" sözləri ilə əvəz edilmişdir.

²⁸⁰ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 120.1-ci maddədə "fəaliyyətindən" sözündən sonra "inzibati qaydada və" sözləri əlavə edilmişdir.

²⁸¹ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 122.1-ci maddənin birinci cümləsində "edildikdə, həftədə bir dəfə olmaqla 1 ay ərzində" sözləri "edildiyi tarixdən 1 ay ərzində bu barədə həftədə bir dəfə olmaqla" sözləri ilə əvəz edilmişdir.

²⁸² 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 122.2-ci maddəsində "qaydasında" sözündən sonra "və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada" sözləri əlavə edilmişdir.

²⁸³ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 123.1-ci maddəsində "qanunvericiliklə" sözü "qanunla" sözü ilə əvəz edilmişdir.

²⁸⁴ 30 iyun 2009-cu il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə 123.2-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

~~123.2. Saxlanması toləb olunan sənədlərin siyahısı və onların saxlanması müddətləri arxiv idarələri ilə razılışdırılmaqla, sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.~~

29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 123.2-ci maddədə "qanunvericilikdə" sözü ""Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində" sözləri ilə əvəz edilmişdir.

13 iyun 2017-ci il tarixli 735-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1294) ilə 123.2-ci maddədə "müzətərinin, benefisiarın" sözləri "sığortalının, sığorta olunanın, faydalanan şəxsin və benefisiar mülkiyyətçinin" sözləri ilə əvəz edilmişdir.

4 mart 2016-ci il tarixli 144-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 mart 2016-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 03, maddə 410) ilə 123.2-ci maddədə "səlahiyyətli dövlət orqanına" sözləri "maliyyə bazarlarına nəzarət orqanına" sözləri ilə əvəz edilmişdir.

31 may 2018-ci il tarixli 1162-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1392) ilə 123.2-ci maddəsinə "eyniləşdirilməsi" sözündən sonra "və verifikasiyası" sözləri əlavə edilmişdir.

28 dekabr 2018-ci il tarixli 1444-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 9 fevral 2019-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 50) ilə 123.2-ci maddəyə "maliyyə bazarlarına nəzarət orqanına" sözlərindən sonra "və ya maliyyə monitorinqi orqanına" sözləri əlavə edilmişdir.

²⁸⁵ 30 iyun 2009-cu il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə 124-cü maddədə "Hüquqi və fiziki şəxslər" sözlərindən əvvəl "124.1." rəqəmi əlavə edilmişdir və yeni məzmunda 124.2-ci maddə əlavə edilmişdir.

²⁸⁶ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 124.1-ci maddədə "qanunvericiliklə müəyyən edilmiş" sözləri "Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilmişdir.

²⁸⁷ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 124.2-ci maddədə "qanunvericiliklə müəyyən edilmiş

qaydada" sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilmişdir.

²⁸⁸ 29 oktyabr 2013-cü il tarixli 806-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 17 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1470) ilə 125-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~İcbari siğorta qanunlarında başqa hal nəzərdə tutulmamışdır, icbari siğorta növləri üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq siğorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.~~

²⁸⁹ 6 may 2016-cı il tarixli 229-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 976) ilə 132-ci maddənin adında "Əlaqəli" sözü "Aidiyyəti" sözü ilə əvəz edilmişdir.